

İslam

Qurani Kərimdə və Peygəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnesində zikr edildiyi kimi, İslam haqqında yığcam kitabçı.



نبذة موجزة عن الإسلام (مشتملة على الأدلة) أذرى



بيان الإسلام
Bayan AL-Islam

جامعة خدمة المحتوى الإسلامي باللغات، ١٤٤٥ هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

جامعة خدمة المحتوى الإسلامي

نبذة موجزة عن الإسلام - مشتملة على الأدلة - أذرى. /

جامعة خدمة المحتوى الإسلامي ط١.-؛ الرياض ، ١٤٤٥

ص ٢٣٨ × ٢١

ردمك: ٩٧٨-٦٠٣-٨٤١٢-١٤٥

١٤٤٥ / ٣٥٨٦

Partners in Implementation



Content
Association



Rowad
Translation



Rabwah
Association



IslamHouse

This publication may be printed and disseminated by any means provided that the source is mentioned and no change is made to the text.

📞 Tel: +966 50 244 7000

✉️ info@islamiccontent.org

📍 Riyadh 13245- 2836

🌐 www.islamhouse.com

islam

Qurani Kərimdə və Peygəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsində zikr edildiyi kimi, İslam haqqında yiğcam kitabça.

Bu mühüm kitab İslam haqqında yiğcam məlumatları ehtiva edir. İslamın ən mühüm əsaslarını, təlimlərini və özəlliklərini onun əsas mənbələri olan Qurani Kərim və Peygəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsinə istinad edərək bəyan edir. Kitab müsəlman və qeyri müsəlman olmasından, məkan və zamanından, hal və vəziyyətindən asılı olmayaraq öz dillərdə olmaqla bütün mükəlləf insanlar üçün nəzərdə tutulmuşdur.

Qurani Kərimdən və Peygəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sünnəsindən dəlilləri ehtiva edən nüsxə.

1- İslam Allahın bütün insanlara göndərdiyi risaləsidir. Bu, əbədi qalacaq ilahi bir risalə - rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur.

İslam Allahın bütün insanlara göndərdiyi risaləsidir. Uca Allah buyurur:

{وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَفَةً لِلنَّاسِ كَيْفِرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ} [Səba: 28]

{Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir Peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilməz} [Səba :28]

Uca Allah buyurur:

{فُلْ يَأْتِيهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا} [الاعراف: 158]

{(Ya Rəsulum!) De: Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın Rəsuluyam}. [Əl-Əraf:158]

Uca Allah buyurur:

{يَأْتِيهَا النَّاسُ قَدْ جَاءَكُمْ الْأَرْسُولُ بِالْحُقْقِيَّةِ مِنْ رَبِّكُمْ فَقَاتَنُوا خَيْرًا لَكُمْ وَإِنْ تَكُفُرُوا فَإِنَّ اللَّهَ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلَيْمًا حَكِيمًا} [النساء: 170]

{Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir}. [Ən-Nisa:170]

İslam əbədi qalacaq ilahi bir risalə və rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur. Bu xüsusda Uca Allah belə buyurur:

{مَا كَانَ نُحَمَّدُ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنَّ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا} [الأحزاب: 40]

{Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!)

Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.
ALLAH hər şeyi bilir}. [Əl-Əhzab :40]

2- İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir.

İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir. Əzəmətli Quranda buyurulan ilk əmr, Uca Allahın bu sözüdür:

(يَأَيُّهَا النَّاسُ أَعْبُدُوا رَبِّكُمُ الَّذِي خَلَقْتُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقَوْنَ) [21] (البقرة: 21)

{Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız}. [Əl-Bəqərə: 21]

Uca Allah buyurur:

(يَأَيُّهَا النَّاسُ أَنَّقُوا رَبِّكُمُ الَّذِي خَلَقْتُمْ مَنْ تَقْسِنَ وَاحِدَةً وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَيَتَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَأَنْقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَّقِيبًا) [النساء: 1] (النساء: 1)

{Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!} [Ən-Nisa: 1]

İbn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitab edərək demişdir: «Ey insanlar! Həqiqətən də, Allah, cahiliyyət təkəbbürlüyünü və cahiliyyət dövründə olduğu kimi atalarla fəxr etməyi sizdən uzaq etmişdir. İnsanlar iki sinifdir: xeyirxah, Allahdan qorxan və Allaha ehtiram göstərən insanlar, bir də günahkar, bədbəxt və Allaha ehtiram göstərməyən insanlar. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır.

Uca Allah buyurur:

(يَأَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَرَّةٍ وَأَنْشَأْنَاكُمْ شَعْوَرًا وَجَعَلْنَاكُمْ إِتْعَارَفُوا إِنَّ أَكْثَرَكُمْ عِنْدَ اللَّهِ أَتَقْنَكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ حَبِيبٌ) [الحجرات: 13]

{Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdık. Sonra bir-birinizi taniyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox çəkinəninizdir. (Allahın razılığını ümid edərək Onun əmirlərini yerinə yetirən və Allahın qəzəbindən çəkinərək Onun qadağalarından uzaq duran şəxs) Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır}. [əl-Hucurat: 13]».

[Bu hədisi Tirmizi rəvayət etmişdir (3270)].

Əzəmətli Quranın və ya möhtərəm Peygəmbərin (Allahın salavatı və salamı onların üzərinə olsun) buyuruqlarında hər hansı bir qövmə və ya tayfaya -onların irqinə yaxud qövmünə yaxud da cinsinə görə - xas olan qanunlar tapa bilməzsən.

3- İslam əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir.

İslam əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir.

Uca Allah buyurur:

(* إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالْكَيْثِيرِ مِنْ بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَزْرُونَ وَسُلَيْمَانَ وَعَائِدَةَ دَاؤُدَ رَبُورَا) [النساء: 163]

{Biz Nuha və ondan sonraki peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa,

Haruna və Süleymana da vəhy etdi. Davuda da Zəburu verdi}. [Ən-Nisa: 163]

Allahın Peygəmbər Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) vəhy etdiyi bu din, əvvəlki peyğəmbərlərə qanun olaraq göndərdiyi və onlara tövsiyə etdiyi dindir.

Uca Allah buyurur:

(*) شَرَعَ لَكُم مِّنَ الَّذِينَ مَا وَصَّنِي بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكُمْ وَمَا وَصَّنِيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ أَنْ أَقِيمُوا الَّذِينَ وَلَا تَتَنَزَّلُو فِيهِ كُبُرُ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ اللَّهُ يَعْلَمُ إِلَيْهِ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَن يُنِيبُ} [al-shorū: 13]

{Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: "Dini bərqərar edin və onda bölünüb firqə-firqə olmayın!" Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər}. [Əş-Şura: 13]

Allahın Peygəmbəri Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) vəhy etdiyi bu kitab, özündən əvvəlki ilahi kitabları təhrif olunmamış Tövratı və İncili təsdiqləyən bir kitabdır.

Uca Allah buyurur:

(وَالَّذِي أَوْحَيْنَا إِلَيْكُم مِّنَ الْكِتَابِ هُوَ الْحُقْقُ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ إِنَّ اللَّهَ يُعَبَّادُ وَلَا يُخْبَرُ بَعْصِهِ} [Fatih: 31]

{Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici olaraq gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir}. [Fatır: 31]

4- Peygəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, şəriət qanunları isə müxtəlifdir:

Peygəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, lakin şəriət qanunları isə müxtəlifdir.

Uca Allah buyurur:

(وَأَنْزَلْنَا إِلَيْكُمْ كِتَاباً مُّصَدِّقاً لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيِّمًا عَلَيْهِ فَاحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكُمْ مِنَ الْحُقْقِ لِكُلِّ جَعْلَنَا مِنْكُمْ شَرِيعَةً وَمِنْهَا جَاءَ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَا كِنْ لَيَبْلُوْكُمْ فِي مَا ءَانَكُمْ فَاسْتَبِقُوا الْخَيْرَاتِ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعاً فَيُبَيِّنُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ} [المائدə: 48]

{Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik. Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı buraxıb onların istəklərinə uyma. Ey ümmətlər, hə biriniz üçün bir şəriət və bir yol təyin etdik. Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Fəqət bu fərqli şəriətlər və yollar, sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Həminizin dönüşü Allahadır. O, ixtilaf etdiyiniz şey-lər barəsin-də sizə xəbər verə-cək-dir}. [Əl-Maidə: 48]

Peygəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Dünyada da, axirətdə də insanlardan Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. (Əslində) Peygəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir». [Bu hədisi Əl-Buxari rəvayət etmişdir, (3443)]

5- Peygəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən,

**Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna,
Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və
Rəhmli olduğuna iman gətriməyə dəvət edir.**

Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (**onlara Allahın salavatı və salamı olsun**) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmli olduğuna iman gətriməyə dəvət edir.

Uca Alllah buyurur:

(يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا بِعِنْدِكُمْ هَلْ مِنْ خَلِيقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ
لَا إِلَهَ إِلَّا هُوَ فَإِنَّمَا تُوقَنُونَ) [Fاطr: 3]

{Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xalıq varmı?! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!} [Fatir: 3]

Uca Allah buyurur:

(فَلَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمْنَ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَرَ وَمَنْ يُخْرِجُ الْحَقَّ مِنَ الْمَيِّتِ
وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَقِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُمَّ فَقْلُ أَفْلَأَ تَنَقُّلُونَ) [Yunus: 31]

{De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölündən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?} [Yunus: 31]

Uca Allah buyurur:

(أَمْنَ يَبْدُؤُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَعْلَهُ مَعَ اللَّهِ قُلْ هَأُنُّا بُرْهَنُكُمْ
إِنْ كُنْثُمْ صَدِيقَيْنَ) [nəml: 64]

{Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin}. [Ən-Nəml: 64]

Peyğəmbərlərin və elçilərin (**Allahın onlara salamı olsun**) hamısı takcə Allaha ibadət etməyə dəvət etmək üçün göndərilmişlər.

Uca Allah buyurur:

(وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ أَعْبُدُوا اللَّهَ وَأَجْتَنِبُوا الظُّلْمَوْتَ فِيمَنْ هَذِهِ اللَّهُ وَمِنْهُمْ مَنْ حَفَّتْ عَلَيْهِ الْأَضْلَالُ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَقْبَةُ الْمُكَذِّبِينَ) [nəhl: 36]

{Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə Peyğəmbər göndərməmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşış görün ki, (Peyğəmbərləri) yalancı hesab edənlərin axırı necə oldu!} [Ən-Nəhl: 36]

Uca Allah buyurur:

(وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِيَ إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ) [al-Anbiyā: 25]

{(Ya Rəsulum!) Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!" – deyə vəhy etməyək} [Əl-Ənbiya: 25]

Allah Nuh (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

(لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَقْوُمُ أَعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٌ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ) [al-Aعراف: 59]

{Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Ey kövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa

məbudunuz yoxdur. Mən sizə üz verəcək Büyük günün əzabından qorxuram}. [Əl-Əraf: 59]

Həmçinin, Allah İbrahim (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

(وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ أَعْبُدُوا اللَّهَ وَأَتَقْوَهُ ۚ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ) [العنکبوت: 16]

{İbrahimî də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi sizin üçün nə qədər xeyirlidir?} [Əl-Ənkəbut: 16]

Həmçinin, Allah Saleh (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

(وَإِلَىٰ نَمُوذَ أَخَاهُمْ صَلَاحًا ۖ قَالَ يَقُولُمْ أَعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِّنْ إِلَهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتُكُمْ بِبَيِّنَاتٍ ۖ وَنَرِّيْكُمْ هَذِهِ ۖ تَأْفِهَةَ اللَّهِ لَكُمْ عَايَةٌ ۖ فَذَرُوهَا تَأْكُلُ فِي أَرْضِ اللَّهِ ۖ وَلَا تَمْسُوهَا ۖ إِسْرَاعٌ فَيَأْخُذُكُمْ عَذَابٌ ۖ أَلْيَمٌ) [الأعراف: 73]

{Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar}. [Əl-Əraf: 73]

Həmçinin, Allah Şueyb (Allahin ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

(وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شَعَيْبًا ۖ قَالَ يَقُولُمْ أَعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِّنْ إِلَهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتُكُمْ بِبَيِّنَاتٍ ۖ وَنَرِّيْكُمْ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ ۖ وَلَا تَبْخَسُوا الْأَنَاسَ أَشْيَاءَهُمْ ۖ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ۖ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِنْ كُنْتُمْ مُّؤْمِنِينَ) [الأعراف: 85]

{Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların

əşyalarını eksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir}. [Əl-Əraf: 85]

Allah Musa (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə ilk dəfə danışarkən ona belə buyurmuşdur:

{وَأَنَا أَخْتَرُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ إِنَّمَا أَنَا لِلَّهِ إِلَّا أَنَا فَاعْبُدُنِي وَأَقِمْ الصَّلَاةَ لِذِكْرِي} [16]

[14-13 طه:]

{Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!} {Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qılı!} [Ta ha: 13-14]

Allah Musa (Allahın ona salamı olsun) haqqında xəbər verir ki, o, Allaha sığınaraq belə demişdir:

{وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ مَنْ كُلِّ مُنْكَرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ} [27] [Gafir: 27]

{Mən hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!} [Gafir: 27]

Allah Məsih (Allahın ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

{إِنَّ اللَّهَ رَبِّيْ وَرَبِّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ} [51] [آل عمران: 51]

{Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!} [Ali-İmran: 51]

Allah, həmcinin, Məsih (Allahın ona salamı olsun) haqqında xəbər verir ki, o, belə demişdir:

{أَقَدْ كَفَرَ الظَّاهِرُونَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَسُوعُ إِنَّمَا أَعْبُدُوا اللَّهَ رَبِّيْ وَرَبِّكُمْ إِنَّمَا مَنْ يُشْرِكُ بِاللَّهِ فَقَدْ حَرَمَ اللَّهَ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ الْكَارُورُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ} [76]

[المائدة: 72]

{Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah

Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir.
Zalımların heç bir yardımçısı yoxdur}. [Əl-Maidə: 72]

Bəli, hətta Tövratda və İncildə də yalnız Allaha ibadət etmək əmr edilmişdir. Musanın (Allahin ona salamı olsun) Əhdi -Ətiqdə belə dediyi xəbər verilir: "Qulaq as, ey İsrail! Rəbb - bizim tək olan İləhımızdır".

Həmçinin, Markın rəvayət etdiyi İncildə də, tək Allaha ibadət etmək buyurulmuşdur. Belə ki, Məsih (Allahin ona salamı olsun) belə demişdir: "Təvsiyələrin birincisi belədir: "Qulaq as, ey İsrail! Rəbb - bizim tək olan İləhımızdır".

Qüdrətli və qüvvətli Allah bəyan etmişdir ki, peyğəmbərlərin hamısı bu əzəmətli mühüm məsələni yerinə yetirmək - tövhidə dəvət etmək üçün göndərilmişlər.

Uca Allah buyurur:

(وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ أَعْبُدُوا اللَّهَ وَاجْتَبَيْنَا الظَّاغُوتَ فَيَنْهِمْ مَنْ هَذِي اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الْأَضْلَالُ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ ﴿٦﴾) [nəhl: 36]

{Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun" – deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!}. [Ən-Nəhl: 36]

Uca Allah buyurur:

(فُلْ أَرْعَيْتُمْ مَا تَنْدَعُونَ مِنْ دُونِ اللَّهِ أَرْوَنِي مَاذَا خَلَقُوا مِنْ الْأَرْضِ أَمْ لَهُمْ شَرُكٌ فِي أَسْمَائِهِاتِ أَنْتُو نَفِي إِكْتَبِ مِنْ قَبْلِ هَذَا أَوْ أَثْرَةٌ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ ﴿٤﴾) [al-İhqaq: 4]

{De: "Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərkiyyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin}. [Əl-İhqaq: 4]

Şeyx Sə'di (Allah ona rəhmət etsin) demişdir: «Bundan aydın olur ki, müşriklərin öz şərikləri barədə mübahisə etmələri heç bir sübuta və dəlilə əsaslanmır. Onlar sadəcə olaraq yalan zənlərə, xeyirsiz rəylərə və batıl fikirlərə qapılırlar. Onların həli, tabe olduqları elmlər və etdikləri əməllər onların ağıldan kəm olduqlarını göstərir. Bax gör, onların ömürlərini ibadətinə sərf etdikləri (yəni Allahdan başqa ibadət etdikləri məbudlar) dünyada və ya axırətdə onlara fayda verəcəkmi?» [Təysir əl-Kərim əl-Mənnan, (səh: 779)].

6- Pak, Müqəddəs və Uca Allah - Yaradandır, ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir.

Allah ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir.

Uca Allah buyurur:

(يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبِّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ تَشْفَعُونَ ۚ إِنَّ اللَّهَ يَعْلَمُ لَكُمْ أَلْأَرْضَ فِرَشًا وَالسَّمَاءَ بِتَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَآءَ فَأَخْرَجَ بِهِ مِنَ الْأَرْضِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْشِمْ تَعْلَمُونَ ۝) [آل-Baqra: 21-22]

{Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız} {O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü işə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın}. [Əl-Bəqərə: 21-22]

Bizi və bizdən əvvəlki nəsilləri yaradan, yeri bizim üçün döşəmə edən, göydən bizim üçün yağmur endirən və onun vasitəsilə bizim üçün növbənöv bitkilərdən ruzi yetişdirən Allah - məhz O, ibadət olunmağa layiq olan tək ilahdır.

Uca Allah buyurur:

(يَأَيُّهَا النَّاسُ أَذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ هُنَّ مِنْ خَلْقِنِيْعَزِيزِ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ
لَا إِلَهَ إِلَّا هُوَ فَانِي تُؤْفَكُونَ ﴿٣﴾) [Fatih: 3]

{Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xalıq varmı? Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!} [Fatih: 3]

Məhz yaradan və ruzi verən Allah, ibadət olunmağa layiqdir. Uca Allah buyurur:

(ذَلِكُمْ اللَّهُ رَبُّكُمْ لَا إِلَهَ إِلَّا هُوَ خَلِيقٌ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَمُوْلَى كُلِّ شَيْءٍ وَرَبِّكُلِّ شَيْءٍ وَكِيلٌ ﴿١٠٢﴾) [al-An'am: 102]

{Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır}. [Əl-Ənam: 102]

Allahdan savayı ibadət edilən nə varsa, onlardan heç biri ibadət olunmağa haqqı çatmir. Çünkü o, göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyildir. O, Allahın nə şəriki, nə köməkçisi, nə də yardımçısıdır. Belə olduğu halda, Allahla yanaşı ona necə dua etmək olar, yaxud onu Allaha necə şərīk qoşmaq olar?!

Uca Allah buyurur:

(فُلْ آذْغُوا الَّذِينَ رَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ لَا يَنْلِكُونَ مِنْقَالَ ذَرَّةٍ فِي السَّمَوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ
فِيهَا مِنْ شَرِيكٍ وَمَا لَهُ دُولَةٌ مِنْهُمْ مِنْ ظَهِيرٍ ﴿٢٢﴾) [Səba: 22]

((Müşriklərə) de: «Allahdan başqa ilah olduğunu iddia etdiklərinizi çağırın!» Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərīkliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!.} [Səba: 22]

Bu məxluqatları xəlq edən, onları yoxdan yaradan məhz Pak, Müqəddəs və Uca Allahdır. Onların mövcudluğu

Allahın varlığı, rübubiyyəti (tək Rəbliyinə) və uluhiyətinə (yalnız Onun ibadətə layiq oluduğuna) dəlalət edir.

Uca Allah buyurur:

(وَمِنْ عَائِيَتِهِ أَنْ خَلَقَ كُمْ مِنْ تُرَابٍ ثُمَّ إِذَا أَنْشَمْ بَقْرَ تَنَسَّبُرُونَ ۚ وَمِنْ عَائِيَتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنفُسِكُمْ أَرْجَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ ۚ وَمِنْ عَائِيَتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَآخْتِلَافُ أَسْيَاتِكُمْ وَأَنْوَيْكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِلْعَالَمِينَ ۚ وَمِنْ عَائِيَتِهِ مَنَامُكُمْ بِالَّيلِ وَالنَّهَارِ وَآيَتِغَاوُكُمْ مِنْ فَضْلِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ ۚ وَمِنْ عَائِيَتِهِ يُرِيكُمُ الْبَرَقَ حَوْفًا وَطَمَعًا وَيَنْزِلُ مِنَ السَّمَاءِ مَاءً فَيُخْبِي، بِهِ الْأَرْضَ بَعْدَ مَوْيَنَاهَا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ ۖ وَمِنْ عَائِيَتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ثُمَّ إِذَا دَعَا كُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْشَمْ تَخْرُجُونَ ۖ وَلَهُ مَنِ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلُّهُ لَهُ قَيْتُونَ ۖ وَهُوَ الَّذِي يَبْدُرُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهُونُ عَلَيْهِ وَلَهُ الْمُثُلُ الْأَعْلَى فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ۚ)

[الروم: 20]

{Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız}. {Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamız dəlillər vardır}. {Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamız dəlillər vardır!}. {Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamız dəlillər vardır}. {Həm qorxu, həm də ümid vermək üçün ildirimi sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamız dəlillər vardır}. {Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir.

Sonra da sizi bir dəfə çağırın kimi dərhal qəbirlərinizdən qal-xıb çıxacaqsınız}. {Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır}. [Ər-Rum: 20-27]

Allah xəbər vermişdir ki, Nəmrud Rəbbinin mövcud olduğunu inkar etmiş, İbrahim (Allahin ona salamı olsun) də ona belə demişdir:

(أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَ إِبْرَاهِيمَ فِي رِبِّيَةٍ أَنْ مَا نَهَى اللَّهُ أَمْلُكُ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّي الَّذِي يُعِيْتُ وَيُبَيِّثُ
قَالَ أَنَا أُعِيْتُ وَأُمَيِّثُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَغْرِبِ فَأَتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبَهَتَ
الَّذِي كَفَرَ وَاللَّهُ لَا يَهْدِي النَّقْوَمَ الظَّلِيلِينَ ﴿٢٥٨﴾) [البقرة: 258]

{İbrahim: "Allah günüşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!" – dedikdə, o kafir çəşib qalmışdı. Allah zalim qövmü doğru yola yönəltməz}. [Əl-Bəqərə: 258]

İbrahim (Allahin ona salamı olsun) həmçinin öz qövmünə də dəlil gətirib bldirmişdir ki, onu doğru yola yönəldən, onu yedirdən və içirdən, xəstələndikdə ona şəfa verən, onu öldürəcək və dirildəcək olan məhz Allahdır. Allah onun belə dediyini xəbər vermişdir:

(الَّذِي خَلَقَ فَهُوَ يَهْدِي وَالَّذِي هُوَ يُطْعِمُ وَيَسْقِي وَإِذَا مَرِضَتْ فَهُوَ يَشْفِي وَالَّذِي
يُبَيِّنُ ثُمَّ يُحِينُ ﴿٨١-٧٤﴾) [الشعراء: 74-81]

{O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir} {O Rəbb ki, məni yedirdir və içirdir} {O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir} {O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir} [Əş-Şuəra: 78-81]

Allah xəbər vermişdir ki, Musa (Allahin ona salamı olsun) Fironla höcətləşərkən ona demişdir ki, onun Rəbbi:

(قَالَ رَبُّنَا الَّذِي أَعْطَنِي كُلَّ شَيْءٍ خَلْقَهُ وَثُمَّ هَدَى ﴿٥٠﴾) [طه: 50]

{Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir! } [Ta ha: 50]

Allah göydəkilərin və yerdəkilərin hamısını insana ram etmiş və ona nemətlər bəxş etmişdir ki, Allaha ibadət etsin və Ona küfr etməsin.

Uca Allah buyurur:

(أَلَمْ تَرَوْ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ يُغْمَدُ بِظِهَرِهِ وَبِأَطْنَابِهِ وَمَنْ أَنْتَسَ مَنْ يُجْنِدُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدَىٰ وَلَا كِتَابٍ مُّبِينٍ ﴿٢٠﴾) [Quran: 20]

{Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüz mü?! İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir}. [Loğman: 20]

Necə ki, Uca Allah göyləri və yeri insana ram etmişdir, eləcə də, onu yaratmış, ona ehtiyacı olan hər şey - o cümlədən də, qulaq, göz və qəlb bəxş etmişdir ki, bunların vasitəsilə özünə fayda verəcək, üstəlik, Rəbbini və Xalıqını ona tanıtıcıracaq bir elm öyrənsin.

Uca Allah buyurur:

(وَاللَّهُ أَخْرَجَكُمْ مِّنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَيْئًا وَجَعَلَ لَكُمُ الْسَّمْعَ وَالْأَبْصَرَ وَالْأَفْقَادَ لَعَلَّكُمْ نَشْكُرُونَ ﴿٧٨﴾) [An-Nahl: 78]

{Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz}. [Ən-Nəhl: 78]

Pak, Müqəddəs və Uca Allah bu vasitələrin hamısını yaratmış, habelə, insanı xəlq etmiş və ona ehtiyacı olan hər şey - bədən əzaları və qüvvət vermişdir. Sonra, ona Allaha ibadət etməsi üçün və yer üzündə tikibqurmaq üçün hər cür şərait yaratmış, sonra da, göylərdə və yerdə olan hər şeyi ona ram etmişdir.

Allah bu əzəmətli məxluqların yaratılışını, Öz rübübiyyətinə (onların tək Rəbbi olduğuna) dəlil göstərir ki, bu da, onlardan yalnız Ona ibadət etməyi tələb edir. Pak, Müqəddəs və Uca Allah buyurur:

(فُلَّ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمْنَ يَمْلِكُ السَّمَعَ وَالْأَبْصَرَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيَّ وَمَنْ يُدْبِرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُمَّ فَقْلُ أَفْلَا تَشْفُونَ ﴿٣١﴾] [Yunus: 31]

{De: «Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölündən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İsləri yoluna qoyan kimdir?» Onlar deyəcəklər: «Allah!» De: «Bəs belə olduğu halda Allahdan qorxmursunuz?»} [Yunus: 31]

Pak, Müqəddəs və Haqq olan Allah buyurur:

(فُلَّ أَرْعَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرْوَنِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شَرَكٌ فِي السَّمَاوَاتِ إِثْنَوْنَيْنِ بِكِتَابٍ مِنْ قَبْلِ هَذَا أَوْ أُثْرَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ ﴿٤﴾] [al-Ahqaf: 4]

{De: «Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərīkliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin»}. [Əl-Əhqaf: 4]

Uca Allah buyurur:

(خَلَقَ السَّمَوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا وَأَنْقَى فِي الْأَرْضِ رَوَسِيَ أَنْ تَمِيدَ بَعْدَمِهِ بَعْدَمِهِ وَبَئَتْ فِيهَا مِنْ كُلِّ دَآبَةٍ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَثْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٌ هَذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُّبِينٍ ﴿١٠-١١﴾] [Qasāt: 10-11]

{O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağıdırıb orada cürbəcür gözəl bitkilər bitirdik}. {Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin

görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalimlar açıq-aydın azgınlıq içindədirlər}. [Loğman: 10-11]

Pak, Müqəddəs və Haqq olan Allah buyurur:

أَمْ خَلَقُوا مِنْ عَيْنِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ ﴿٤٦﴾ أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ بَلْ لَا يُوقِنُونَ ﴿٤٧﴾ أَمْ

عِنْهُمْ حَزَّابٌ رَّبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ ﴿٤٨﴾ [الطور: 37-35]

{Bəlkə onlar öz-özünə yaranıblar?! Yaxud onlar yaradanlardır?!} {Yoxsa onlar göyləri və yeri yaradıblar?! Xeyr, onlar qətiyyən inanmırlar}. {Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud onlar hökm sahibidirlər?!}. [Ət-Tur: 35-37]

Şeyx Sədi (Allah ona rəhmət etsin) demişdir: «Bu, onların qarşısına qoyulan elə bir dəlildir ki, bundan sonra onlar ya haqqa boyun əyməli, ya da ağıldan və dindən uzaq olmalıdır». [Təfsir İbn Sə'di, (816)].

7- Kainatda bizim gördüğümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Allah göyləri və yeri altı günə yaratmışdır.

Kainatda bizim gördüğümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Uca Allah buyurur:

(فُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلْ أَفَأَنْجَذَثُمْ مِنْ دُونِهِ أُولَيَاءُ لَا يَمْلُكُونَ لِأَنفُسِهِمْ نَعَماً وَلَا ضَرًّا قُلْ هُلْ يَسْتَوِي الْأَغْنَى وَالْبَصِيرُ أَمْ هُلْ يَسْتَوِي الظُّلْمَةُ وَالشُّرُورُ أَمْ جَعَلُوا لِلَّهِ شَرَكَاءَ خَلَقُوا كَخَلِقِهِ فَتَسْبِهُمْ أَخْلَقُوا عَلَيْهِمْ قُلْ أَلَّهُ خَلَقَ كُلِّ شَيْءٍ وَهُوَ الْوَحْدَ الْقَهَّارُ ﴿٥٩﴾ [الرعد: 59]

[16]

{De: «Göylərin və yerin Rəbbi kimdir?» De: «Allahdır!»} De: «Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər ver-məyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?» De: «Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni

ola bilermi?» Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şeriklər tapdılар və bu yaradılış onlara bənzər göründü? De: «Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir}. [Ər-Rəd: 16].

Həmçinin, Uca Allah buyurur:

«... وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ ﴿٨﴾ [النحل: 8]

{... O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır}. [Ən-Nəhl: 8]

Allah göyləri və yeri altı günə yaratmışdır. Uca Allah buyurur:

(هُوَ الَّذِي خَلَقَ الْسَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ أَسْتَوَى عَلَى الْعَرْشِ يَعْلَمُ مَا يَلْجُعُ فِي الْأَرْضِ
وَمَا يَحْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَهُوَ مَعْكُمْ أَيْنَ مَا كُنْتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ
بَصِيرٌ ﴿٤﴾ [الحديد: 4]

{Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə Ucalan Odur. O, yerə daxil olanı da, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsınız belə, O sizinlədir (elmiylə sizinlədir, sizi görür, əməllərinizə nəzarət edir) Allah sizin nə etdiklərinizi görün}. [Əl-Hədidi: 4]

Uca Allah buyurur:

«وَلَقَدْ خَلَقْنَا الْسَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ ﴿٣٨﴾ [Qaf: 38]

{Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi}. [Qaf: 38]

8- Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur.

Pak, Müqəddəs və Uca Allah mülkün sahibidir. Yaratmaq, hökm vermək və idarə etmək xüsusunda Onun heç bir şəriki yoxdur.

Uca Allah buyurur:

(فَلَمْ يَرَهُ إِنْ شَرِكُوكُمْ فِي الْأَرْضِ أَمْ لَهُمْ شَرِيكٌ فِي السَّمَاوَاتِ^۱ إِنْ تَعْلَمُوا مَمْنَعَهُ مِنْ قَبْلِ هَذَا أَوْ أَثْرَةً مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ) [الأحقاف: 4]

{De: «Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərīkliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin»}. [Əl-Əhqaf: 4]

Şeyx Sə'di (Allah ona rəhmət etsin) demişdir: «De» - yəni, nə fayda verməyə, nə zərər toxundurmağa, nə öldürməyə, nə həyat verməyə, nə də diriltməyə qadir olan bütləri və (qondarma) ilahları Allaha şərīk qoşan kimsələrə, onların bütlərinin aciz olduqlarını və onların ibadətə layiq olmadıqlarını bəyan etmək üçün de: «Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərīkliyi var?» Yəni göylərdəki və yerdəki cisimlərdən hansı birini yaratmışlar? Dağ yaratmışlarmı? Çay axıtmışlarmı? Heyvan yaratmışlarmı? Ağac bitirmişlərmi? Bu məxluqatdan birinin yaradılışında onların köməyi olmuşdurmu? Onların özlerinin bunu (Allahın tək yaradan olduğunu) etiraf etməsi kifayətdir, başqasının buna cavab verməsinə gərək yoxdur. Bu da qəti şəkildə əqli dəlildir ki, Allahdan başqa ibadət edilən nə varsa, hamısı batıldır". Sonra Uca Allah bu (məsələyə dair) nəqli dəlilin olmadığını zikr edib buyurur: «Mənə bundan əvvəl nazil olmuş bir kitab» yəni elə bir kitab ki, Allaha şərīk qoşmağa çağırınsın «və ya elmdən qalan bir əsər gətirin» yəni Peyğəmbərlərdən qalan elə bir elm ki, Allaha şərīk qoşmağı əmr etsin. Məlumdur ki, onlar bu xüsusda Peyğəmbərlərdən birindən belə dəlil gətirməyə aciz qalmışlar, əksinə, biz dəqiq və yəqin bilirik ki,

peyğəmbərlərin hamısı Rəbbinin tək ilah olduğunu və Ona şərik qoşmamağa dəvət etmişlər. Bu da onlardan miras qalmış ən əzəmətli elmdir». [Təfsir İbn Sədi, səh: (779)]

Pak, Müqəddəs və Uca Allah mülkün sahibidir, mülkündə Onun heç bir şəriki yoxdur.

Uca Allah buyurur:

{فُلَّاَللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ شَاءَ وَتَنْزِعُ الْمُلْكَ مِنْ مَنْ شَاءَ وَتُعِزُّ مَنْ شَاءَ وَتُذِلُّ مَنْ شَاءَ بِيَدِكَ أَحْيِي إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ} [آل عمران: 26]

{De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan, istədiyin kimsəni Ucaldır, istədiyini də, alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadırsən}. [Ali-İmran: 26]

Uca Allah Qiyamət günü mülkün yalnız Ona məxsus olduğunu bəyan edərək belə buyurur:

{يَوْمَ هُمْ بَرُرُونَ لَا يَخْفَى عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لَّئِنَّ الْمُلْكَ لِيَوْمِئِمٍ لِلَّهِ الْوَاحِدِ الْفَهَارِ} [Gafir: 16]

{O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”}. [Gafir: 16]

Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca Allahın heç bir şəriki yoxdur.

Uca Allah buyurur:

{وَقُلِّ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَمْ يَكُنْ لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُنْ لَّهُ وَلِيٌّ مِنَ الْأَنْذِلِ وَكَبِيرٌ تَكْبِيرًا} [el-İsra: 111]

{Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut}. [Əl-İsra: 111]

Uca Allah buyurur:

(الَّذِي لَهُ مُلْكُ الْسَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَرَهُ وَتَقْدِيرَهُ) [الفرقان: 2]

{Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, səltənətində də heç bir şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir}. [Əl-Furqan: 2]

O, Hökmrandır. Ondan savayı kim varsa, Onun quludur. O, Xalıqdır. Ondan başqa nə varsa, Onun yaratdıqlarıdır. Bütün işləri idarə edən yalnız Odur. Bu vəsfləri Özündə cəm edən zat isə ibadət olunmağa layiqdir. Ondan başqasına ibadət etmək ağılın naqisliyi, Ona şərık qoşmaq isə dünya və axırəti puç etməkdir.

Uca Allah buyurur:

(وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَى تَهَتَّدُوا قُلْ بَلْ مَلَّةٌ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ) [البقرة: 135]

{Yəhudilər və nəsraniyətlər müsəlmanlara dedilər: "Yəhudü və ya nəsrani olun ki, doğru yola yönələsiniz!" De: "Əksinə, biz hənif İbrahimin dininə tabeyik. O, müşriklərdən deyildi}. [Əl-Bəqərə: 135]

Uca Allah buyurur:

(وَمَنْ أَحْسَنْ دِيَنًا مَمَنْ أَسْلَمَ وَجْهَهُ دَلِيلٌ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مِلَّةً إِبْرَاهِيمَ حَنِيفًا وَأَنْتَخَذَ اللَّهَ إِبْرَاهِيمَ خَلِيلًا) [النساء: 125]

{Muhsin olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxslər din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi Özünə yaxın dost tutmuşdur}. [Ən-Nisa: 125]

Pak və Müqəddəs, Haqq olan Allah bəyan etmişdir ki, xəlil (sevimli dost) İbrahimin (Allahın ona salamı olsun) dinindən üz çevirən kimsə özünü səfehliyə qoyan kəsdir.

Uca Allah buyurur:

(وَمَن يَرْعَبُ عَنْ مَلَكَةِ إِبْرَاهِيمَ إِلَّا مَن سَفَهَ نَفْسَهُ وَلَقَدْ أَصْطَفَيْنَا فِي الْذُّنُوبِ إِنَّهُ فِي الْآخِرَةِ لَيْسَ [الْأَنْصَارِ: ١٣٠])

{"(Ey Peygəmbər!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirə?! Həqiqətən, Biz onu dünyada (Peygəmbərlilik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axırətdə də əməlisaleh olanlardandır}. [Əl-Bəqərə: 130]

9- Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yoxdur.

Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun tayı-bənzəri də yoxdur. Pak, Müqəddəs, Uca və Haqq olan Allah buyurur:

(فَلْ هُوَ اللَّهُ أَحَدٌ ۝ إِلَهُ الْصَّمَدٌ ۝ لَمْ يَلِدْ ۝ وَلَمْ يُوْلَدْ ۝ وَلَمْ يَكُنْ لَّهُ كُفُواً أَحَدٌ ۝) [الإخلاص: 4-1]

{De: O Allah Təkdir}. {Allah Möhtac deyildir}. {O, nə doğub, nə də doğulub (o, nə kimsənin atası və ya anası deyil, nə də, o, kimsənin övladıdır)}. {Onun bənzəri də yoxdur}. [Əl-İxals: 1-4]

Uca Allah buyurur:

(رَبُّ الْسَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدُهُ وَاصْطَبِرْ لِعَبْدِتِهِ هُلْ تَعْلَمُ لَهُ سَيِّئَاتٌ ۝) [Mərim: 65]

{O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!}. [Məryəm: 65]

Ehtiram sahibi olan Allah buyurur:

(فَاطِرُ الْسَّمَاوَاتِ وَالْأَرْضِ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَمِ أَزْوَاجًا يَذْرُؤُكُمْ فِيهِ لَيْسَ

كَمِثْلِهِ شَيْءٌ وَهُوَ أَسْبَعُ الْجَصِيرِ ﴿١١﴾ [الشورى: 11]

{Allah göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir}. [Əş-Şura: 11]

10- Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içini girməz, heç bir şeyə dönməz (və ya hər hansı məxluqun cildində təcəssüm etməz)

Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir şeyin içini girməz, heç bir şeyə dönməz(və ya hər hansı məxluqun cildində təcəssüm etməz), heç bir şeylə birləşməz. Bu ona görədir ki, Allah Xaliquddır, Ondan savayı nə varsa məxluquddur. O, Baqidir, Ondan başqa nə varsa, fanidir. Hər bir şey Onun mülküdür və O, onun sahibidir. Nə Allah yaratdıqlarından nəyinsə içini girər, nə də məxluqatdan nə isə Pak və Müqəddəs Allahın zatına daxil ola bilər. Pak, Müqəddəs və Uca Allah hər şeydən böyük və hər şeydən əzəmetlidir. Uca Allah, Allahın Məsihin içini yerləşdiyini iddia edən kəslərə inkar edərək buyurur:

(أَنْدَلَّ كُفَّارَ الَّذِينَ قَاتُلُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۗ فُلْ قَسْنَ يَمْلِكُ مِنْ أَنْ لَهُ شَيْئًا إِنْ أَزَادَ أَنْ يَهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأَمْهُدُ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ۗ وَلِلَّهِ مُلْكُ الْسَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۗ يَخْلُقُ مَا يَشَاءُ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴿١٧﴾ [المائدة: 17]

{Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdır!} – deyənlər artıq kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamisini məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir}. [Əl-Maidə: 17]

Uca Allah buyurur:

(وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَإِنَّا تَوَلَّا فَنَمْ وَجْهَ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلَيْهِمْ ۝ وَقَالُوا أَتَخْدِ اللَّهَ وَلَذَا سُبْحَانَنَا وَبَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلُّ لَهُ دُقَيْنُونَ ۝ بِدِيعِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۝ وَإِذَا فَصَنَ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ مَنْ فَيَكُونُ ۝) [البقرة: 115-117]

{Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allahın lütfü genişdir, O hər şeyi biləndir}. {"Onlar dedilər: "Allah Özünə övlad götürmüştür!" Halbuki O, Pakdır, Müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir}. {Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdikdə ona ancaq: "Ol!" – deyər, o da olar}. [Əl-Bəqərə: 115-117]

Uca Allah buyurur:

(وَقَالُوا أَتَخْدِ الرَّحْمَنَ وَلَذَا ۝ لَقَدْ جِئْتُمْ شَيْئًا إِذَا ۝ تَكَادُ السَّمَاوَاتُ يَنْقَطِرُنَّ مِنْهُ وَتَنْشَقُ الْأَرْضُ وَتَخْرُجُ الْجِبَالُ هَذَا ۝ أَنْ دَعَوْنَا لِلرَّحْمَنِ وَلَذَا ۝ وَمَا يَتَبَغِي لِلرَّحْمَنِ أَنْ يَتَخْدِ وَلَذَا ۝ إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا عَاتَى الرَّحْمَنَ عَبْدًا ۝ لَقَدْ أَخْصَنَاهُمْ وَعَدَهُمْ عَدًا ۝ وَكُلُّهُمْ عَاتِيهِ يَوْمَ الْقِيَمةِ فَرَدًا ۝) [Mərim: 95-88]

{Kafirlər: «Mərhəmətli Allah özünə övad götürmüştür!» – dedilər}. {Siz olduqca pis bir iş tutdunuz}. {Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə}. {Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz}. {Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək}. {Allah onları hesablamaş və bir-bir saymışdır}. {Onların hər biri Qiyamət günü Onun hüzuruna təktənha gələcək}. (Məryəm: 88-95)

Uca Allah buyurur:

(اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُ الْقَيُومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ وَمَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي

يَسْقُفُ عِنْدَهُ إِلَّا يُبَذِّنُهُ، يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ
وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يُشَوُّدُهُ حَفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ ﴿٢٥﴾ [البقرة: 25]

{Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?! O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyiindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir}. [Əl-Bəqər: 255]

Bu vəsfləri özündə cəm edən Allah, yaratdığı məxluqatının içİNə necə yerləşə bilər?! Yaxud Onun necə övladı ola bilər?! Yaxud Onun necə bənzəri ola bilər?!

11- Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli və rəhmlidir.

Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli və rəhmlidir. Elə buna görə də, Peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. Onun Öz qullarına olan mərhəmətindəndir ki, onlara Peyğəmbərlər göndərmiş və onlara kitablar nazil etmişdir. Belə etmişdir ki, onları küfr və şirkin zülmətlərindən, tövhidin və hidayətin nuruna çıxartsın.

Uca Allah buyurur:

(هُوَ الَّذِي نَزَّلَ عَلَى عَبْدِهِ عَابِدَتِ بَيْنَكُلَّ إِثْرِ حَكْمٍ مِّنْ الظُّلْمَتِ إِلَى الْشُّورِ وَإِنَّ اللَّهَ بِكُلِّ لَرْفَوْفٍ رَّحِيمٌ) [الحديد: 9]

{Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah size qarşı çox şəfqətlidir, rəhmlidir}. [Əl-Hədidi: 9]

Uca Allah buyurur:

(وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ ﴿١٠٧﴾) [الأنبياء: 107]

{Səni də aləmlərə (bütün insanlara və cılrlarə) ancaq bir rəhmət olaraq göndərdik}. [Əl-Ənbiya: 107]

Allah Öz Peygəmbərinə (Allahın salavatı və salamı onun üzərinə olsun) əmr etmişdir ki, insanlara Onun Başıtlayan və Rəhmli olduğunu xəbər versin.

Uca Allah buyurur:

(*تَبَّاعِي عِبَادَى أَنِّى أَكَانَ الْغَفُورُ أَرَّحِيمُ ﴿٤٩﴾) [الحجر: 49]

{Qullarımıma xəbər ver ki, Mən Başıtlayanam, Rəhmiliyəm}. [Əl-Hicr: 49]

Onun şəfqətindən və rəhmətindəndir ki, qullarının sıxıntısını aradan qaldırılar və onlara xeyir nazil edər.

Uca Allah buyurur:

(وَإِن يَمْسِسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلَا رَآدَ لِعَظِيلِهِ، يُصِيبُ بِهِ مَن يَشَاءُ مِنْ عِبَادِهِ وَهُوَ الْغَفُورُ أَرَّحِيمُ ﴿١٠٧﴾) [Yunus: 107]

{Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldırı bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Başıtlayandır, Rəhmlidir}. [Yunus: 107]

12- Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çekcək; onların hamısını dirildib qəbirlərindən çıxaracağı zaman, hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməllər etmişdirlər, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürsə, axırətdə onu böyük bir əzab gözləyir.

Rəhmli Rəbb məhz Allahdır. Qiyamət günü məxluqatı yalnız O, haqq-hesaba çekcək, onların hamısını dirildib

qəbirlərindən çıxaracağı zaman hər kəsə etdiyi xeyir və ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu halda saleh əməller etmişdirse, ona əbədi nemətlər bəxş ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürse, Qiymət günü onu böyük bir əzab gözləyir. Pak, Müqəddəs və Uca Allahın ədalətinin, hikmətinin və mərhəmətinin kamilliyindəndir ki, bu dünyani əməl ediləcək yer, sonrakı həyatı isə əməllərin əvəzi veriləcək, haqq-hesab çəkiləcək və savab qazanılacaq yer etmişdir ki, yaxşı əməl sahibləri etdikləri yaxşılıqların mükafatını, pis əməl sahibi, zalim və təcavüzkar olanlar da etdikləri haqsızlıqların və zülmün cəzasını alsın. Belə ki, bəzi insanlar bunların olacağına inanmir. Halbuki, Allah dirilmənin haqq olduğunu, onda heç bir şübhə olmadığına dair bir çox dəlillər göstərmişdir.

Uca Allah buyurur:

(وَمِنْ عَائِنِيهِ أَنَّكُمْ تَرَى الْأَرْضَ خَلِيْعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ أَهْبَثَتْ وَرَبَّتْ إِنَّ الَّذِي أَحْيَاهَا لَهُنِّيَ الْمَوْتَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴿٣٩﴾) [فصلت: 39]

{Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu canlandıran Allah, ölüleri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir}. [Fussilət: 39]

Uca Allah buyurur:

(يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَبِِّ مِنَ الْبَغْتَةِ فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ مُضْعَةٍ مُخْلَقَةٍ وَغَيْرِ مُخْلَقَةٍ يُنْبَيْنَ لَكُمْ وَتَفَرُّ في الْأَرْضِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُسَمٍّ ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لَتَبْلُغُوا أَشَدَّ كَعْبَةَ وَمِنْكُمْ مَنْ يُتَوَقَّىٰ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذِلِ الْعُمُرِ لِكَيْنَالِ يَعْلَمَ مِنْ بَعْدِ عِلْمِ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ أَهْبَثَتْ وَرَبَّتْ وَأَثْبَتْ مِنْ كُلِّ زَرْجَ بَيْحِيقِ ﴿٥﴾) [الحج: 5]

{Ey insanlar! Yenidən diriləcəyinizi şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən,

sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtile bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir}. [Əl-Həcc: 5]

Haqq olan Allah bu ayədə dirilməyə dəlalət edən üç əqli dəlil zikr etmişdir. Bunlar:

1- Allah ilk insanı torpaqdan yaratmışdır. İlk dəfə onu torpadan yaradan Allah, o, torpaq olduqdan sonra onu yenidən həyata qaytarmağa qadirdir.

2- Nütfədən insan yaradan Allah, o, öldükdən sonra onu yenidən həyata qaytarmağa qadirdir.

3- Yer üzü cansız ikən ora yağmur endirib onu canlandırmağa qadir olan Allah, insanlar öldükdən sonra onları diriltməyə qadirdir. Bu ayə, Quranın möcüzə olduğunu isbat edən tutarlı dəlildir. Uzun olmayan bu ayədə, əzəmətli bir məsələyə dəlalət edən bu əqli dəllillər necə cəm edilib?

Uca Allah buyurur:

(يَوْمَ نَظُرِي الْسَّمَاءَ كَطْلَى السِّجْلَ لِلْكُثُبِ كَمَا بَدَأْنَا أَوَّلَ حَلْقٍ نُعِيدُهُ وَعَدَّا عَلَيْنَا إِنَّا كُنَّا
فَعِلِينَ ﴿١٠٤﴾) [الأنبياء: 104]

{O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükeçəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik}. [Əl-Ənbiya: 104]

Uca Allah buyurur:

(وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُرَ قَالَ مَنْ يُحِبُّ الْعِظَمَ وَهِيَ رَفِيمٌ ﴿٧﴾ قُلْ يُحِبُّهَا الَّذِي أَنْشَأَهَا أَوْلَ مَرَّةً وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ﴿٧٩﴾) [İş: 78-79]

{O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?!”} {"De: “Onları ilk dəfə yaradan Allah Özü dirildəcək. O, hər bir məxluquna yaxşı bələddir”} [Ya sin: 78-79]

Uca Allah buyurur:

(إِنَّمَا أَشْدُدُ حَلْقًا أَمْ أَسْسَاءَ بَنَاهَا ﴿٧﴾ رَقَعَ سَنْكَهَا فَسَوَّهَا ﴿٨﴾ وَأَعْظَشَ لَيْلَهَا وَأَخْرَجَ ضَحْنَهَا ﴿٩﴾ وَالْأَرْضَ
بَعْدَ ذَلِكَ دَحْلَهَا ﴿١٠﴾ أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَهَا ﴿١١﴾ وَلَجْبَالَ أَرْسَهَا ﴿١٢﴾) [nazarat: 27-32]

{Sizin yaradılışınız çətindir, yoxsa göyün?} {Allah onu qurdu, onun qübbəsini yüksəlt-di və dü-zəldib kamilləşdirdi}. {Gecəsini qaranlıq edib, səherini də nurlandırdı}. {Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi}. [Ən-Naziat: 27-32]

Haqq olan Allah bəyan etmişdir ki, insanı yaratmaq, göyləri, yeri və onların arasındakıları yatmaqdan daha çətin deyil. Göyləri və yeri yatmağa qadir olan Allah, insanı ikinci dəfə yaratmağa aciz deyil.

13- Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırılmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa.

Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan yaratmış, ondan sonra da onun zürriyyətini artırılmışdır. Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir fərd digərindən, heç bir qövm də digər qövmdən üstün deyil. Yalnız təqvalılardan başqa.

Uca Allah buyurur:

(يَأَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّنْ ذَرَابِرٍ وَأَنْشَأَنَاكُمْ شَعُوبًا وَجَعَلْنَاكُمْ شَعُوبًا إِنَّ أَكْثَرَكُمْ عِنْدَ
اللَّهِ أَتَقْدَمُكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ بِحَبِّئِنَ [الحجرات: 13]

{Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdık. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qabilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır}. [Əl-Hucurat: 13]

Uca Allah buyurur:

(وَاللَّهُ خَلَقَكُم مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَرْوَاحًا وَمَا تَحْمِلُ مِنْ أُنْقَى وَلَا تَضْعَ إِلَّا يُعْلَمُهُ وَمَا
يُعَمَّرُ مِنْ مُعَمَّرٍ وَلَا يُنْقَضُ مِنْ عُمُرٍ إِلَّا فِي كِتَابٍ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ) [Fاطır: 11]

{Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cüt-cüt xəlq etmişdir. Onun xəbəri olmadan heç bir dişinə hamilə olar, nə də daşındığını yerə qoyar. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq açıq-aydın Yazida yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır}. [Fatır: 11]

Uca Allah buyurur:

(هُوَ الَّذِي خَلَقَكُم مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلْقَةٍ ثُمَّ بَنَرَجُكُمْ طَفَلًا ثُمَّ يَتَبَلَّغُونَ أَشْدَكُمْ ثُمَّ
يَتَكُونُونَ شَيْخًا وَمِنْكُمْ مَنْ يُتَوَفَّى مِنْ قَبْلِ رَأْيِنَفُوْ أَجْلًا مُّسْتَحْيِي وَلَعَلَّكُمْ تَقْتَلُونَ) [Gafir: 67]

{Sizi torpaqdan, sonra nütfədən, sonra laxtallanmış qandan yaranan, sonra sizi, böyüküb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərcənd ki, içərinizdə qocalmamışdan əvvəl ölenlər də vardır. Bu ona görədir ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız}. [Gafir: 67]

Uca Allah "Ol!"- deyə Öz əmri ilə Adəmi torpaqdan yaratdığı kimi, (Məryəm oğlu) Məsihi də "Ol!"- deyə əmr edərək yaratdığını bəyan edib belə buyurur:

﴿إِنَّ مَثَلَ عِيسَىٰ عِنْدَ اللَّهِ كَمَثَلِ إِادَمَ حَلْقَةٌ وَمِنْ ثُرَابِ ثُمَّ قَالَ لَهُ وَمَنْ فَيَكْرُونَ﴾ [آل عمران: 59]

{Allah yanında İsanın misali (atasız dünyaya gəlməsi) Adəmin misalına bənzəyir. Allah onu (Adəmi) torpaqdan yaratdı, sonra ona: "Ol!" – dedi, o da oldu. } [Ali-İmran: 59]

2-ci başlıqda mən qeyd etmişdim ki, Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) insanlar arasında bərabərlik olduğunu, birinin digərindən yalnız təqva ilə üstün olduğunu bəyan etmişdir.

14- Doğulan hər bir körpə fitrətə uyğun doğulur.

Doğulan hər bir körpə fitrətə uyğun doğulur. Uca Allah buyurur:

﴿فَأَقْمِ وَجْهَكَ لِلَّذِينَ حَسِيبًا فَطَرَ اللَّهُ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الَّذِينَ أَلْقَيْمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ﴾ [الروم: 30]

{Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz}. [Ər-Rum: 30]

"Həhif" deyildikdə, sevimli dost İbrahim (Allahın ona salamı olsun) dini qəsd edilir.Uca Allah buyurur:

﴿ثُمَّ أَوْحَيْنَا إِلَيْكَ أَنْ أَتْبِعْ مِلَّةَ إِبْرَاهِيمَ حَسِيبًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ﴾ [التحل: 123]

{Sonra sənə belə vəhy etdik: "Hənif İbrahimin dininə tabe ol. O, müşriklərdən deyildi}. [Ən-Nəhl: 123]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) demişdir: «Hər bir körpə fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudü, ya nəsrani, ya da məcusi edir. Beləcə, heyvanlar da gözəl biçimdə yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?» Sonra Əbu Hureyra (Allah ondan razi olsun) bu ayəni oxudu:

(فَأَقِمْ وَجْهَكَ لِلَّذِينَ حَنِيفُا فَظَرَتِ اللَّهُ الْأَعْلَى فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الْأَدِينُ
الْأَقْيَمُ وَلَكِنَ أَكْثَرُ النَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٠﴾] [الروم: 30]

{Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir} [Ər-Rum: 30] [Səhih Əl-Buxari, (4775)].

Allah Rəsulu (*Allahın salavatı və salamı onun üzərinə olsun*) buyurur: «Diqqət edin! Həqiqətən, Rəbbim mənə əmr etmişdir ki, Onun bu gün mənə öyrətdiklərindən sizə bilmədiklərinizi öyrədim. (O, buyurur): «Quluma bəxş etdiyim hər bir mal ona halaldır. Mən qullarımın hamisini həniflər olaraq yaratdım. Lakin sonradan şeytanlar onların yanına gəlib onları dinlərindən döndərdilər, Mənim onlara halal buyurduqlarımı onlara haram buyurdular və onlara barəsində dəlil-sübut nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər». [Bu hədisi Müslim (2865) rəvayət etmişdir]

15- Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir:

Heç bir insan xəta edən biris olduğu və ya başqasının xətalarına varis olduğu halda dünyaya gəlmir. Uca Allah bize xəbər vermişdir ki, Adəmim (Allahin ona salamı olsun) ilahi əmrə müxalif olduğu və zövcəsi Həvvə ilə birlikdə ağaçın meyvəsindən yediyi zaman peşman olmuş, tövbə etmiş və Allahdan bağışlanma diləmişdir, Allah da ona gözəl sözlər deməyi öyrətmişdir. Adəm (Allahin ona salamı olsun) bu sözlərlə tövbə etmiş, Allah da onların tövbəsini qəbul etmişdir. Uca Allah buyurur:

(وَقُلْنَا يَقَادُمُ أَسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجِنَّةَ وَكَلَّا مِنْهَا رَغْدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرِبَا هَذِهِ الْشَّجَرَةِ
فَتَكُونَا مِنَ الظَّالِمِينَ ﴿١﴾ فَأَرَلَهُمَا الشَّيْطَانُ عَنْهُمَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا أَهِبِطُوا بَعْضُكُمْ
لِيَعْصِي عَدُوًّا وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقْرٌ وَمَمْتَعٌ إِلَى حِينٍ ﴿٢﴾ فَتَلَقَّى هَادِمٌ مِنْ رَبِّهِ، گِلْمَتِ قَتَابَ عَلَيْهِ
إِنَّهُ وَهُوَ التَّوَابُ الرَّحِيمُ ﴿٣﴾ قُلْنَا أَهِبِطُوا مِنْهَا جَيِّعاً فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنْيَ هُنَّ تَبْعَثُ هُنَّا فَلَا
خَرْفٌ عَلَيْهِمْ وَلَا هُنْ بَحْرُنَّ ﴿٤﴾] [البقرة: 35-38]

{Biz dedik: « Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin içün, təkcə bu ağaca ya-xınlaşma-yın! Yoxsa zalim-lar-dan olarsı-nız»}. {Şeytan isə o ağacla onları çasdırıb olduqları yerdən çıxartdı. Biz de-dik: «Bir-birinize düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olmuş vaxtadək məskən və güngüzəran var-dır»}. {Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir}. {Biz dedik: «Həminiz oradan yere enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər»}. [Əl-Bəqərə: 35-38]

Allah Adəmin (Allahin ona salamı olsunın) tövbəsini qəbul etdiğidən sonra o, bir daha asılık etməmişdir. Odur ki, onun zürriyyəti, tövbə ilə silinmiş bir günaha varis olmamışdır. Əslində isə heç bir günahkar başqasının günahını daşımaz. Uca Allah buyurur:

(قُلْ أَغْيِرْ أَنْتَ وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ وَلَا تَكْسِبْ كُلُّ نَفِيسٍ إِلَّا عَلَيْهَا وَلَا تَنِزِّرُ قَاتِرَةً وَزَرَّ
أَخْرَىٰ ثُمَّ إِلَى رَبِّكُمْ مَرْجِعُكُمْ فَيَبْيَسُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿١﴾] [al-An'am: 164]

{Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizi olacaq və O, ixtilafa düşdүүңүз мəsələlər barədə sizə xəber verəcəkdir}. [Əl-Ənam: 164]

Uca Allah buyurur:

(مَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضْلُلُ عَلَيْهَا وَلَا تَنْزِرُ وَازِرَةً وِرْزَ أُخْرَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا) [الإسراء: 15]

{Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, Peygəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!}. [Əl-İsra: 15]

Uca Allah buyurur:

(وَلَا تَنْزِرُ وَازِرَةً وِرْزَ أُخْرَى وَإِنْ تَدْعُ مُشْكَلَةً إِلَى حُمْلِهَا لَا يُحْمِلُ مِنْهَا شَيْءٌ وَلَوْ كَانَ ذَا فُزُورًا إِنَّمَا تُنْذِرُ الظَّالِمِينَ يَخْشُونَ رَبَّهُمْ بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ وَمَنْ تَزَّمَّلَ فَإِنَّمَا يَتَزَمَّلُ لِنَفْسِهِ وَإِلَى اللَّهِ الْمَصِيرُ) [Fاطır: 18]

{Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırırsa və çağrırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır}. [Fatır: 18]

16- İnsanların yaradılışındaki qayə yalnız Allaha ibadət etməkdir:

İnsanların yaradılışındaki qayə yalnız Allaha ibadət etməkdir. Uca Allah buyurur:

(وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَنَ إِلَّا لِيَعْبُدُونِ) [الناريات: 56]

{Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım}. [Əz-Zariyat: 56]

17- İslam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmiş və onun haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə götürmüş, özünü də öz seçimlərinə, əməllərinə və verdiyi qərarlırlara görə cavabdeh etmiş, habelə, istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini də onun boynuna yükləmişdir.

İslam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram sahibi etmişdir. Uca Allah insanı yer üzündə xəlifə olsun deyə yaratmışdır. Uca Allah buyurur:

(وَلَذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً) [آل البقرة: 30]

{(Bir zaman) Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!» – deyə buyurmuşdur}. [Əl-Bəqərə: 30]

Bu ehtiram, Adəm oğullarından hər kəsə şamil edilir. Uca Allah buyurur:

(*وَلَقَدْ كَرَمْنَا بَنَىٰ عَادَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِّنْ أَطْيَابِنَا وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا) [آل əsra: 70]

{Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşdıq, onlara Pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik}. [Əl-İsra:70]

Uca Allah buyurur:

(لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ) [التين: 4]

{Biz insanı ən gözəl surətdə yaratdıq!}. [Ət-Tin: 4]

Allah insana, Allahdan savayı bir (tağuta) ibadət etməyi, yaxud tabe olmayı, yaxud da itaət edib özünü zəlil etməyi qadağan etmişdir. Uca Allah buyurur:

(وَمِنَ الظَّالِمِينَ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْذِدَآ يُجْبِيُونَهُمْ كُجُبِ اللَّهُ وَالَّذِينَ عَامَّنَا أَشَدُ حَبَّاً لِلَّهِ وَلَوْ يَرَى

الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ حَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ ﴿١٦﴾ إِذْ تَبَرَّاً الَّذِينَ أَتَيْغُوا مِنَ الَّذِينَ أَتَبَعُوا وَرَأُوا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ ﴿١٦٥﴾ [البقرة: 165-166]

{İnsanlardan elələri də varki, Allahdan qeyrilərini Ona tay tutur, onları da, Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı görəcəkləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini biləydlər. O zaman (arxasında gedilib) tabe olunanlar özlərinə tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındaki əlaqə kəsiləcəkdir}. [Əl-Bəqərə: 165-166]

Uca Allah, (dünyada ikən) tabeçilikdə olan və onların tabe olduğu böyüklərin halının Qiymət günü acınacaqlı olacağını bəyan edərək belə buyurur:

(قَالَ الَّذِينَ أَسْتَكَبُرُوا لِلَّذِينَ أَسْتَضْعَفُوا أَخْنَنَ صَدَّدْتُكُمْ عَنِ الْهُدَىٰ بَعْدَ إِذْ جَاءَكُمْ بَلْ كُثُرٌ مُّهْرِبِينَ ﴿٣٣﴾ وَقَالَ الَّذِينَ أَسْتَضْعَفُوا لِلَّذِينَ أَسْتَكَبُرُوا بَلْ مَكْرُ الَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَا أَنْ نَكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَنْدَادًا وَأَسْرُوا الْنَّدَامَةَ لَنَا رَأَوْا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَلَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا هُلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ ﴿٣٤﴾] [Səba: 33]

Özlərini yüksək tutanlar da zəiflərə belə deyəcəklər: «Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırıq? Xeyr, siz özünüz günahkar idiniz». Zəiflər özlərini yüksək tutanlara deyəcəklər: "Xeyr! İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bize Allahı inkar etməyi və Ona şərklər qoşmağı əmr edirdiniz». Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar}. [Səba: 32-33]

Pak, Müqəddəs və Uca Allahın Qiymət günündəki ədalətinin kamilliyindəndir ki, yolunu azmiş dəvətçilərə və

imamlara, həm öz günahlarını, həm də elmsiz olaraq azdirdıqları kimsələrin günahlarını daşımıağrı yüklemiştir. Uca Allah buyurur:

(لَيَحِيلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَمَةِ وَمَنْ أَوْزَارَ الْأَذْنِينِ يُضْلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ أَلَا سَاءَ مَا يَرْزُونَ) (التحل: 25)

{Qoy onlar Qiymət günü öz günahlarının hamisini və nadanlıqları üzündən azdirdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!} [Ən-Nəhl: 25]

İslam dini, bu dünyada da, axırətdə də insanın haqlarını kamil şəkildə ödəməyi öz öhdəsinə buraxmışdır. İslam dininin insanın öhdəsinə buraxdığı və insanlara bəyan etdiyi ən əzəmətli haqq, Allahın insanlar üzərindəki haqqı və insanların da Allah üzərindəki haqqıdır.

Rəvayət edilir ki, Muaz (Allah ondan razi olsun) demişdir: «Mən Peyğəmbərin - **Allahın salavatı və salamı onun üzərinə olsun** - tərkində ikən o: «Ey Muaz!» - deyə mənə xitab etdi. Mən: «Hüzurundayam və əmrinə müntəzirəm» - dedim. O, bunu üç kərə təkrar etdi. Sonra dedi: «Bilirsən Allahın qulları üzərindəki haqqı nədir?» Mən: «Yox!» – dedim. O buyurdu: «Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır». O, bir qədər susduqdan sonra yenə: «Ey Muaz!» - deyə mənə xitab etdi. Mən: «Hüzurundayam və əmrinə müntəzirəm» - dedim. O buyurdu: «Bilirsən qulların Allah üzərindəki haqqı nədir? Ona ibadət edib, heç nəyi Ona şərik qoşmadıqları təqdirdə onlara əzab verməməsidir». [Səhih Əl-Buxari, (6840)].

İslam dini, həmçinin, insanın haqq dinini, zürriyyətini, malını və namusunu qorumağı da onun özünə

tapşırılmışdır. Peygəmbərimiz (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Allah sizin qanınızı, malınızı və namusunuzu, bu ayınızda və bu şəhərinizdə bu gününüzün haramlığı kimi bir-birinizə haram etmişdir». [Səhih Əl-Buxari, (6501)]

Rəsulullah Allahın (**Allahın salavatı və salamı onun üzərinə olsun**) bu əzəmətli nizamnaməni, yüz mindən çox səhabənin iştirak etdiyi vida həccində elan etmişdir. Sonra yenə vida həccində Qurban günü bunu bir daha təkrar etmişdir. İslam dini insanı öz seçimlərinə, əməllərinə və verdiyi qərarlırlara görə cavabdeh etmişdir. Uca Allah buyurur:

(وَكُلُّ إِنْسَنٍ أَلْزَمْنَا طَلِيهِ وَفِي عُنْقِهِ وَخُرْجُ لَهُ وَبَوْمَ الْقِيَمَةِ كِتَابًا يَلْقَنَهُ مَنْشُورًا ﴿۱۴﴾ أَفْرَأً كَتَبَكَ
كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا ﴿۱۵﴾) [الإسراء: 14-13]

{Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiymət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik}. {Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər}. [Əl-İsra: 13-14]

Yəni Allah, insanların etdiyi xeyir və ya şər əmələ görə yalnız onun özünü cavabdeh edir və buna görə başqası məsuliyyət daşımir, bir adam başqasının əməlinə görə sorğu-sual edilməz. Habelə başqası da onun əməlinə görə sorğu-sual edilməz. Uca Allah buyurur:

(يَا أَيُّهَا الْإِنْسَنُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَذَّا فَمُلَاقِيهِ ﴿۶﴾) [الإشقاق: 6]
{Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!}. [Əl-İnşiqaq: 6]

Uca Allah buyurur:

(مَنْ عَمَلَ صَلِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاءَ فَعَلَيْهِ وَمَا رَبُّكَ بِظَلَّمٍ لِلْعَبِيدِ ﴿۴۶﴾) [Fasıl: 46]

{Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri öz əleyhinə olar. Rəbbin Öz qullarına züml edən deyildir}. [Fusillət: 46]

İlsam dini insanın istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini onun boynuna yükləmişdir. Uca Allah buyurur:

(وَمَن يَكْسِبْ إِثْنَا فَإِنَّمَا يَكْسِبُهُ وَعَلَى نَفْسِهِ وَكَانَ اللَّهُ عَلَيْهَا حَكِيمًا ﴿١١﴾) [النساء: 111]

{Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir}. [Ən-Nisa: 111]

Uca Allah buyurur:

(مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِعَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَانَتْ قَتْلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَخْيَاهَا فَكَانَتْمَا أَخْيَانَ النَّاسَ جَمِيعًا...) [المائدə: 32]

{Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmiş kimi olar. Kim də onu ölüm dən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar}. [Əl-Maidə: 32]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Zülmə məruz qalaraq qətlə yetirilən elə bir kimsə yoxdur ki, onun qanından Adəmin ilk oğluna pay çatmasın. Çünkü yer üzündə ilk qətl törədən o olmuşdur». [Səhih Müslim, (5150)]

18- İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə görə) savab qazanmaq baxımından bərabər etmişdir.

İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə

görə) savab qazanmaq baxımından bərabər etmişdir. Uca Allah buyurur:

(وَمَن يَعْمَلْ مِن الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ
تَقْيِيرًا ﴿١٢٤﴾] [النساء: 124]

{Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyindəki oyuq qədər haqsızlıq edilməz}. [Ən-Nisa: 124]

Uca Allah buyurur:

(مَنْ عَمِلَ صَلِحًا مِنْ ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيهِ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِإِحْسَانٍ
مَا كَانُوا يَعْمَلُونَ ﴿٩٧﴾] [التحل: 97]

{Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlaşdıracağıq}. [Ən-Nəhl: 97]

Uca Allah buyurur:

(مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ
يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ ﴿٤٠﴾] [Gafir: 40]

{Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar} [Əl-Ğafir: 40]

Uca Allah buyurur:

(إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَنِينَ وَالْقَنِينَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ
وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَشِعِينَ وَالْخَشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّمِيمِينَ
وَالصَّمِيمَاتِ وَالْحَفِظِينَ وَالْحَفِظَاتِ وَالنَّكِيرِينَ أَعَدَ اللَّهُ كَيْرًا وَالنَّكِيرَاتِ أَعَدَ اللَّهُ لَهُمْ
مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا ﴿٣٥﴾] [al-Ahzab: 35]

{Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlardır, mömin kişilər və mömin qadınlardır, müti kişilər və müti qadınlardır, doğru danışan kişilər və doğru danışan qadınlardır,

səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır}. [Əl-Əhzab: 35]

19- İslam dini qadına böyük dəyər vermiş və onları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Kişilərə də imkanları daxilində onların qayğısına qalmağı əmr etmişdir. Odur ki, imkan daxilində ata öz qızının qeydinə qalmalı, həddibülüğa çatmış övlad anasının qayğısına qalmalı, ər də həyat yoldaşının qeydinə qalmalıdır.

İslam dini qadınları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Allahın Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Qadınlar (xislət və əxlaq baxımından) kişilərə taydırılar». [Bu hədisi Tirmizi rəvayət etmişdir, (113)]

İslam dininin qadına verdiyi dəyərlərdən biri də budur ki, imkan daxilində övlad anasının qayğısına qalmalıdır. Allahın Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Verən əl üstün sayılır. Sən ilk əvvəl ananın, atanın, bacının, qardaşının, sonra da sənə ən yaxın olanların qeydinə qalmalısan». [Hədisi İmam Əhməd rəvayət etmişdir, (7105)]

Allahın izni ilə 29 nömrəli başlıqdə valideynlərin hansı məqamda olduqları bəyan ediləcəkdir. İslam dininin qadına

verdiyi dəyərlərdən biri də budur ki, imkan daxilində ər öz malından həyat yoldaşına xərcləməlidir. Uca Allah buyurur:

(إِنَّمَا ذُو سَعَةٍ مِّنْ سَعَيْهُ وَمَنْ قُدْرَ عَلَيْهِ رِزْقُهُ فَلْيَنْفِقْ مِثْمَاعَ أَنَّهُ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا سَيِّجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا) [الطلاق: 7]

{Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkani az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir}. [Ət-Talaq: 7]

Bir nəfər Peyğəmbərdən (**Allahın salavatı və salamı onun üzərinə olsun**): «Qadının əri üzərində olan haqqı nədir?» - deyə soruşmuş, Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) də ona belə cavab vermişdir: «Yediyin zaman onu da yedirtməli, geyindiyin zaman onu da geyindirməlisən. Onun üzünə vurmamalı və onu alçaltmamalısan». [Hədisi İmam Əhməd rəvayət etmişdir, (20013)]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) qadınların ərləri üzərində olan bəzi haqlarını bəyan edərək demişdir: «Qadınların yeməyi və geyimini imkan daxilində sizin üzərinizə vacibdir». [Səhih Müslim, (1218)]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Kişinin himayəsində olanların qeydinə qalmaması, onun günah qazanmasına kifayətdir». [Bu hədisi İmam Əhməd rəvayət etmişdir, (6495).] Xəttabi (Allah ona rəhmət etsin) demişdir: Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**): "himayəsində olanlar" deyəndə, kişinin qayığı göstərməsi vacib olan kimsələr qəsd edilir. Sanki Peyğəmbər (**Allahın salavatı və**

salamı onun üzərinə olsun) himayədar olan kimsəyə demək istəyir ki, ailənin qidasından artıq olmayanı savab qazanmaq üçün sədəqə vermə, əks halda haqlarına girdiyin üçün günah qazanmış olarsan. İslam dininin qadına verdiyi dəyərlərdən biri də budur ki, ataya öz qızının qeydinə qalmasını vacib buyurmuşdur. Uca Allah buyurur:

(*وَالْوَلِدَاتُ يُرْضِعُنَّ أُولَئِكَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لَمَنْ أَرَادَ أَنْ يُئْمِنَ الْرَّضَاعَةُ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكَسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لَا تُكَلِّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا...*) [البقرة: 233]

{Analar (ister boşanmış, isterse də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür}. [Əl-Bəqərə: 233]

Allah bəyan etmişdir ki, övladı olan ata, imkanına uyğun tərzdə onu yedirtməli və geyindirməlidir. Uca Allah buyurur:

(...فَإِنْ أَرَضَعْنَ لَكُمْ فَثَاثُوهُنَّ أُجُورَهُنَّ) [الطلاق: 6]

{Sizin üçün uşaq əmizdirirlərsə, onların xərclərini ödəyin}. [Ət-Talaq: 6]

Allah uşağın atasına onun əmizdirilməsinin xərclərini ödəməyi vacib buyurmuşdur. Bu da dəlildir ki, uşağın xərcləri atasının öhdəsinə düşür. Burada "uşaq" deyildikdə, həm oğlan uşağı, həm də qız uşağı qəsd edilir. Aşağıda qeyd edilmiş hədisdə zövcənin və onun uşaqlarının xərclərinin ataya vacib olduğunu dəlalət edir. Aişə (Allah ondan razi olsun) rəvayət etmişdir ki, Hind Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Əbu Süfyan xəsis adamdır. Əgər mən onun malından gizlincə götürsəm, mənə günah sayılarımı?» Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də ona belə

buyurmuşdur: «Onun malından sənə və oğluna bəs edəcək qədər götürə bilərsən». [Bu hədisi Əl-Buxarı rəvayət etmişdir]

Möhtərəm Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) maldan qızlara və bacılara xərcləməyin fəzilətini bəyan etmişdir. Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurmuşdur: «Hər kim iki yaxud üç qızını və ya iki yaxud üç bacısını böyübənədək, yaxud son nəfəsinədək onların qeydinə qalarsa, mən və o, (Cənnətdə) belə olacaq». dedi və orta barmağı ilə işarə barmağını birləşdirdi». [Silsilə əl-Əhadis əs-Səhihə, (296)]

20- Ölüm əbədi olaraq yox olmaq demək deyil, əksinə, o, əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçməkdir. Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içində yerləşmir.

Ölüm əbədi olaraq yox olmaq demək deyil. Uca Allah buyurur:

(*)**قُلْ يَتَوَفَّنَكُمْ مَلِكُ الْمَوْتِ الَّذِي وُكِلَّ بِكُمْ ثُمَّ إِلَيْ رَبِّكُمْ تُرْجَعُونَ ﴿١١﴾** [السجدة: 11]

{De: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!»}. [Əs-Səcdə: 11]

Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü, o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. Uca Allah buyurur:

(اللَّهُ يَتَوَفَّ الْأَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا ۖ قَيْمِسِكُ الْتِي قَضَى عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ

الْأُخْرَى إِلَى أَجْلٍ مُسَمًّى إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَنْفَكِّرُونَ ﴿٤٢﴾ [الزمر: 42]

{Allah ölenlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəllillər vardır}. [Əz-Zumər: 42]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «İnsanın ruhu bədənidən çıxarıldığı zaman gözləri onun arxasında baxar». [Bu hədisi Müslim rəvayət etmişdir (920)]

İnsan öldükdən sonra əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçür. Uca Allah buyurur:

(إِلَيْهِ مَرْجِعُكُمْ جَيِّعًا وَعَدَ اللَّهُ حَقًّا إِنَّهُ وَيَنْدُوُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ عَامَلُوا وَعَمِلُوا الْأَصْلِحَاتِ بِالْقِسْطِ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِّنْ حَمِيرٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ ﴿١﴾)

[Yonus: 4]

{Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaratır, sonra onu Qiymət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır}. [Yunus: 4]

İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içində yerleşmir. İnsan öldükdən sonra onun ruhunun başqa insana keçməsini nə ağıl, nə hissiyyat orqanları qəbul edər, nə də Peygəmbərlərdən (Allahın onlara salamı olsun) bu etiqadı təsdiqləyəcək bir rəvayət vardır.

21- İslam dini (insanları) imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. O əsaslar: Allaha, Onun mələklərinə, ilahi kitablara - Tövrata, İncilə və Zəbura - təhrif olunmamışdan əvvəlki halına -, habelə Qurana, bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun), o cümlədən də, onların sonuncusuna - peyğəmbərlərin və elçilərin sonuncusu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun), habelə, Axırət gününə iman gətirməkdir. Biz bilməliyik ki, dünya həyatından sonra həyat olmasaydı, həyat və həyatda yaşamaq mənasız olardı. Habelə, qəzavü-qədərə iman gətiməyə də dəvət edir.

İslam dini (insanları) bütün peyğəmbərlərin və elçilərin dəvət etdiyi kimi, imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. (Həmin əsaslar) bunlardır:

Birincisi: iman gətirməliyik ki, Allah bu kainatın Rəbbi, yaradıcı, razi verəni və idarə edənidir; yalnız O, ibadət olunmağa layiqdir və Ondan savayı ibadət olunan nə varsa, hamısı batıldır. Ondan başqa ibadət olunan hər bir məbud batıldı. İbadət yalnız Ona edilməlidir və yalnız Ona edilən ibadət doğru sayılır. Bu məsələyə dair dəlillər artıq 8-ci başlıqda bəyan edilmişdir.

Pak, Müqəddəs və Uca Allah əzəmətli Quranda, ayrı-ayrı yerlərdə bir çox ayələrdə bu böyük əsasları zikr etmişdir. Uca Allah buyurur:

(عَامَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلُّهُمْ بِاللَّهِ وَمَلِكِ الْجَاهِ وَكُثُرَةٌ وَرُسُلُهُ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطْعَنْنَا عُقْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمُصِيرُ ﴿285﴾) [al-Baqarah: 285]

{Allahın Rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Həmçinin, dedilər: «Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş də, yalnız Sə-nədir!»}. [Əl-Bəqərə: 285]

Uca Allah buyurur:

(*لَيْسَ الْبِرُّ أَنْ تُؤْلِوْ وَجْهَكُمْ قَبْلَ الْمُشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ ظَاهَرَ بِإِيمَانٍ وَالْيَوْمَ الْآخِرِ وَالْمَلِئَكَةُ وَالْكِتَابُ وَالنَّبِيُّونَ وَعَاقِي الْمَلَائِكَةِ عَلَى حُمَّىٰهُ ذُوِّي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّاَلِيْلِينَ وَفِي الْرِّقَابِ وَأَقَامَ الْأَصْلَوَةَ وَعَاقِي الْزَّكَوةَ وَالْمُوْفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَجِينَ الْبَأْسِ اُوْتِيَكَ الَّذِينَ صَدَقُوا وَأُوْتِيَكَ هُمُ الْمُتَّقُونَ ﴿١٧٧﴾) [al-Baqara: 177]

{Yaxşı əməl üzünüüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axırət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsaflirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcleyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da, məhz onlardır}. [Əl-Bəqərə: 177]

Uca Allah bu əsaslarla imana dəvət etmiş və bu əsaslara küfr edən kimsənin dərin bir azgınlığıla düşdüyünü bəyan etmişdir. Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلِهِ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلِئِكَيْهِ وَكَبِيْرَهِ وَرَسُولِهِ وَالْيَوْمَ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا ﴿١٣٦﴾)

[nəsə: 136]

{Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axırət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmişdir}. [Ən-Nisa: 136]

Ömər ibn Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilmiş hədisdə belə deyilir: «Bir gün biz Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşışb Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) ilə üzbeüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: «Ey Muhəmməd, mənə İsləm haqqında xəbər ver!». Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurdu: «İsləm odur ki, Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Onun Rəsulu olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən». Adam: «Doğru söylədin!» – dedi. Ömər ibn əl-Xattab dedi: “Biz ona təəccüb etdik, o həm sual verdi, həm də cavabın doğru olduğunu bildirdi. Sonra o dedi «Mənə iman haqqında xəbər ver». Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurdu: «İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axırət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən». Adam: «Doğru söylədin!» – dedi. Sonra o dedi: «Mənə ehsan haqqında xəbər ver». Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurdu: «Ehsan odur ki, Allaha, sanki Onu

görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, bil ki, O səni görür». [Səhih Müslim, (8)]

Bu hədisdə Cəbrail (Allahin ona salamı olsun) Allahın Rəsulu Muhəmmədin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) yanına gəlib dinin əsasları barədə soruşur. Bunlar: İslam, iman və ehsandır. Allahın Rəsulu Muhəmməd (**Allahın salavatı və salamı onun üzərinə olsun**) onun sullarına cavab verir. Sonra Allahın Rəsulu Muhəmməd (**Allahın salavatı və salamı onun üzərinə olsun**) səhabələrinə (Allah onlardan razı olsun) xəbər verir ki, o gələn kimse Cəbrail (Allahin ona salamı olsun) imiş, onlara dinini öyrətməyə gəlmışdı. Budur İslam - ilahi risalə! Cəbrail (Allahin ona salamı olsun) onu Allahın Rəsulu Muhəmmədə (**Allahın salavatı və salamı onun üzərinə olsun**) gətirmiş, Allahın Rəsulu Muhəmməd (**Allahın salavatı və salamı onun üzərinə olsun**) onu insanlara təbliğ etmiş, onun səhabələri (Allah onlardan razı olsun) də onu yadda saxlamış və Peyğəmbərdən (**Allahın salavatı və salamı onun üzərinə olsun**) sonra insanlara təbliğ etmişlər.

İkincisi: Mələklərə iman gətirməkdir. Onlar, qeyb aləmində olan varlıqlardır. Allah onları yaratmış, onlara müəyyən görkəm vermiş və onlara böyük işlər görməyi tapşırılmışdır. Onları gördüyü təqdiralayıq əməllərdən biri də, ilahi risalələri elçilərə və peyğəmbərlərə (Allahın onlara salamı olsun) çatdırmaqdır. Mələklərin ən hörmətlisi, Cəbraildir (Allahin onlara salamı olsun). Cəbrailin (Allahın onlara salamı olsun) elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vəhy nazil etməsinə dəlalət edən ayələrdən biri, Uca Allahın bu sözüdür:

(يَنْزِلُ الْمَلِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادَتِهِ أَنْ أَنذِرُوا أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَّهُ فَأَنَّقُونَ ﴿٥﴾] [nəhl: 2]

{Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: «Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!»}. [Ən-Nəhl: 2]

Uca Allah buyurur:

(وَإِنَّهُ لَتَنْزِيلُ رَبِّ الْعَالَمِينَ نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ إِلَيْسَ أَنَّهُ عَرَبِيٌّ مُّبِينٌ وَإِنَّهُ لَفِي رُبِّ الْأَوَّلِينَ) [الشعراء: 196-197]

{Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir}. {Onu sadiq ruh Cəbrail endirdi}. {Sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan}. {Bu Quran açıq-aydın ərəb dilində nazil edildi}. {Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır}. [Əş-Şuəra: 192-196]

Üçüncüsü: ilahi kitablara - Tövrata, İncilə, Zəbura - təhrif edilməmişdən əvvəl, habelə, Qurana (və s. adları bizə məlum olmayan ilahi kitablara) iman gətirməkdir. Uca Allah buyurur: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلِهِ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلِئِكَتِهِ وَكُتُبِهِ وَرَسُولِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا) [النساء: 136]

{Ey iman gətirənlər! Allaha və Peygəmbərinə, Onun Öz Peygəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peygəmbərlərinə və axırət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmişdir}. [Ən-Nisa: 136]

Uca Allah buyurur:

(نَزَّلَ عَلَيْكَ الْكِتَابُ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنَّزَلَ اللَّتُورِنَةَ وَالْإِنْجِيلَ مِنْ قَبْلِ هَذِهِ لِلَّنَّا يَسِ وَأَنَّزَلَ الْفُرْقَانَ إِنَّ الَّذِينَ كَفَرُوا إِنَّمَا يَعْمَلُونَ عَذَابُ شَدِيدٍ وَاللَّهُ عَزِيزٌ ذُو أَنْتِقامَ) [آل عمران: 4]

{O, bu Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah yüdrətlidir, intiqam almağa qadirdir}. [Ali-İmran: 3-4]

Uca Allah buyurur:

(عَامَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلُّ عَامَنَ بِاللَّهِ وَمَلِكِكِيهِ وَكُثُرٍ لَهُ وَرُسُلِهِ لَا نُفَرَّقُ
بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَقْنَا عُفْرَاتَكَ رَبَّنَا وَإِلَيْكَ الْمُصِيرُ) [آل بقرة: 285]

{Peygəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: «Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!»}. [Əl-Bəqərə: 285]

Uca Allah buyurur:

(فُلْ عَامَنَا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا
أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرَّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُوَ مُسْلِمُونَ) [آل عمران: 84]

{(Ya Rəsulum!) Söylə: «Biz Allaha, bize nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yequba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!»}. [Ali-İmran: 84]

Dördüncüsü: Bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun) iman gətirmək. Peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) hamısına iman gətirmək və onların hamısının Allah tərəfindən, öz ümmətlərinə Allahın risalələrini, Onun dinini və şəriətini təbliğ etmək üçün göndərilmiş peyğəmbərlər olduğuna etiqad etmək vacibdir. Uca Allah buyurur:

(فُلُوْا عَامِنَا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ الْكَتَبُونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُوَ مُسْلِمُونَ ﴿٢٥﴾)

[البقرة: 136]

{Deyin: «Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!» } [Əl-Bəqərə: 136]

Uca Allah buyurur:

(عَامَنَ الرَّسُولُ يَمَّا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلُّ عَامَنَ بِاللَّهِ وَمَلِئِكَيْهِ وَكُتُبِهِ وَرَسُولِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رَسُولِهِ وَقَالُوا سَيِّعْنَا وَأَطْعَنْنَا عُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ ﴿٢٨٥﴾) [البقرة: 285]

{Allahın Rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, Kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Həmçinin, dedilər: «Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş də, yalnız Sənədir!». [Əl-Bəqərə: 285]}

Uca Allah buyurur:

(قُلْ عَامِنَا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالْكَتَبُونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُوَ مُسْلِمُونَ ﴿٤٦﴾)

[آل عمران: 84]

{Deyin: «Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!»}. [Ali-İmran: 84]

Həmçinin, onların sonucusu - peyğəmbərlərin və elçilərin (**Allahın salavatı və salamı onların üzərinə olsun**) sonuncu Allahın Rəsulu Muhəmmədə (**Allahın salavatı və salamı onun üzərinə olsun**) iman gətirmək. Uca Allah buyurur:

(وَإِذْ أَخَذَ اللَّهُ مِيقَاتَ الْنَّبِيِّنَ لَنَا إِئِنَّكُمْ مِنْ كَتَبِ وَحْكَمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِنَا مَعَكُمْ لَتَؤْمِنُنَّ بِهِ وَلَا تَنْصُرُنَّهُ وَقَالَ أَفَرَرْتُمْ وَأَخْذَنْتُمْ عَلَى ذَلِكُمْ إِضْرِي ۝ قَالُوا أَفْرَرْنَا ۝ قَالَ فَآشْهَدُوا وَأَنَا مَعَكُمْ مَنْ أَنْشَدِي ۝) [آل عمران: 81]

((Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah Peyğəmbərlərdən: «Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir Peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz», - deyə əhd almış və onlara: «Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?» – demişdi. Onlar da: «Təsdiq etdik!» – deyə cavab vermişdilər. (Bu zaman) Allah: «Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm» - deyə buyurmuşdu!). [Ali-İmran: 81]

İslam dini, ümumən peyğəmbərlərin və elçilərin (**Allahın salavatı və salamı onların üzərinə olsun**) hamısına, o cümlədən də Allahın Rəsulu Muhəmmədə (**Allahın salavatı və salamı onun üzərinə olsun**) iman gətirməyi vacib buyurur. Uca Allah buyurur:

(فَلَيَأْهَلِ الْكِتَبِ لَسْتُمْ عَلَى شَيْءٍ هُنَّ قُتَّمُوا الْقَوْرَةَ وَالْأَنْجِيلَ وَمَا آنِزَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ)

[المائدة: 68]

{De: «Ey Kitab əhlil! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir yol üzərində deyilsiniz»}. [Əl-Maidə: 68]

Uca Allah buyurur:

(فُلْ يَأْهَلَ الْكِتَابِ تَعَاوَنُوا إِلَىٰ گَلْتَةٍ سَوَاءٌ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَا نَعْبُدُ إِلَّا اللَّهُ وَلَا نُشْرِكُ بِهِ شَيْئًا وَلَا يَئْخُذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ ذُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا أَشْهَدُوا بِإِيمَانِ الْمُسْلِمِينَ ﴿٦﴾) [آل عمران: 64]

{De: «Ey Kitab əhlil! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək». Əgər onlar yenə üz çevirsələr, deyin: «Şahid olun ki, biz müsəlmanlarıq!»} [Ali-İmrən: 64]

Kim Peyğəmbərlərdən birinə küfr edərsə, peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına küfr etmiş olar. Odur ki, Allah Nuhun (Allahın ona salamı olsun) qövmü barədə nə hökm verdiyi haqda belə buyurur:

(كَذَّبَتْ قَوْمٌ نُوحَ الْمُرْسَلِينَ ﴿١٥﴾) [الشعراء: 105]

{Nuh qövmü elçiləri yalancı saydı}. [Əş-Şuəra: 105]

Məlumdur ki, Nuhdan (Allahın ona salamı olsun) əvvəl rəsul olmayıb. Lakin buna rəgmən, qövmü onu yalancı saydığı zaman, peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısını yalancı saymış hesab edilmişlər. Çünkü peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısının dəvəti və qayəsi eynidir.

Beşincisi: Axırət gününə iman gətirməkdir. Bu - Qiyamət gündür. Dünya həyatı başa çatdıqda, Allah, mələk İsrafilə (Allahın ona salamı olsun) sura üfürməyi əmr edəcək və o,

bir dəfə ona üfürən kimi Allahın dilədiyi hər kəs öləcəkdir.

Uca Allah buyurur:

(وَنُفْخَ فِي الصُّورِ فَصَعِقَ مَنِ فِي الْسَّمَاوَاتِ وَمَنِ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ تُمِّثُمْ فَنُفْخَ فِيهِ أُخْرَىٰ فَإِذَا
هُمْ قِيَامٌ يَنْظُرُونَ ﴿٦٨﴾] [zəmr: 68]

{Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcək. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar}. [Əz-Zumər: 68]

Allahın dilədikləri istisna olmaqla, göylərdə və yerdə olanların hamısı həlak olduqdan sonra, Allah göyləri və yeri bükəcək. Bu xüsusda Uca Allah belə buyurur:

(يَوْمَ نَطَرِيُ الْسَّمَاءَ كَطْنِي الْسِجِيلِ لِلْكُتُبِ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ ثُعِيدُهُ وَعَدَّا عَلَيْنَا إِنَّا كُنَّا
فَعِيلِينَ ﴿١٠٤﴾] [anbiyə: 104]

{O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracaqıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik}. [Əl-Ənbiya: 104]

Uca Allah buyurur:

(وَمَا قَدَرُوا اللَّهُ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَيِّعاً قَبْضَتُهُ وَيَوْمَ الْقِيَمَةِ وَالْسَّمَوَاتُ مَطْوِيَّتُ بِيَمِينِهِ
سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشَرِّكُونَ ﴿٦٧﴾] [zəmr: 67]

{Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlükə Onun Ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, Pakdır, Müqəddəsdir və onların Ona qoşduqları şərklərdən Ucadır}. [Əz-Zumər: 67]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Qiyamət günü qüdrətli və qüvvətli Allah göyləri bükəcək, sonra da onları sağ əlinə götürüb deyəcək: «Hökmdar Mənəm! Hanı özlərini dartan hökmdarlar?! Hanı təkəbbürlülər?!» Həmçinin, yerləri bükəcək, sonra da onları sol əlinə götürüb deyəcək:

«Hökmdar Mənəm! Hanı özlərini dartan hökmdarlar?! Hanı təkəbbürlülər?!». [Bu hədisi Müslim rəvayət etmişdir]

Sonra Allah mələyə ikinci dəfə sura üfürməsini əmr edəcək və (o, sura üfürən kimi) onlar qalxıb baxacaqlar. Uca Allah buyurur:

(.... ثُمَّ نُفَخَ فِيهِ أُخْرَىٰ فَلَادَا هُمْ قِيَامٌ يَنْظُرُونَ ﴿٦٨﴾) [al-Zumer: 68]

{ Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar}. [Əz-Zumər: 68]

Allah məxluqatı dirildən kimi, onları haqq-hesaba çəkmək üçün məhsərə toplayacaq. Uca Allah buyurur:

(يَوْمَ تَشَقَّعُ الْأَرْضُ عَنْهُمْ سِرَاجًاً ذَلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ ﴿٤٤﴾) [Qaf: 44]

{O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yiğmaq Bizim üçün asandır}. [Qaf: 44]

Uca Allah buyurur:

(يَوْمَ هُمْ بَرِزُونَ لَا يَجْعَلُنَّ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءًا لَّمْ يَنْكُنْ أَنْشَكُ الْيَوْمُ إِنَّ اللَّهَ الْوَاحِدَ الْفَهَارِ ﴿١٦﴾) [Gafir: 16]

{O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: «Bu gün hökm kimə məxsusdur?» Tək olan, hər şeyə Qalib Gələn Allaha!} [Gafir: 16]

Həmin gün Allah insanların hamısını haqq-hesaba çəkəcək, hər bir zalimdən zülm etdiyi kimsənin qisasını alacaq və hər bir insana etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) verəcək. Uca Allah buyurur:

(الْيَوْمَ تُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمٌ الْيَوْمَ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ﴿١٧﴾) [Gafir: 17]

{Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir}. [Gafir: 17]

Uca Allah buyurur:

(إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنَّكَ حَسَنَةً يُضَعِّفُهَا وَيُؤْتَ مِنْ لَذْنَهُ أَجْرًا عَظِيمًا ﴿٤٠﴾) [nəsə: 40]

{Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah onun savabını qat-qat artırır və bu əməl sahibinə Öz tərəfindən böyük mükafat verər}. [Ən-Nisa: 40]

Uca Allah buyurur:

﴿فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ﴾ [الزلزلة: 8-7]

{Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır}. {Zərrə qədər pislik edən də əvəzini alacaqdır}. [Zəlzələ: 7-8]

Uca Allah buyurur:

﴿وَتَضَعُ الْمَوَازِينَ الْقِسْطُ لِيَوْمِ الْقِيَمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِنْ كَانَ مِنْ قَالَ حَبَّةً مِنْ حَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَسِيبِينَ﴾ [الأنبياء: 47]

{Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacaqıq. Biz haqqı araşdırmağa bəs edərik}. [Əl-Ənbiya: 47]

Dirilmə və haqq-hesaba çəkilmədən sonra, əməllərin əvəzi veriləcək. Kim saleh əməllər etmişdirlər, ona heç əsla tükənməyən əbədi nemətlər bəxş ediləcək. Kim də günah işlər görmüş və küfr etmişdirlər, ona əzab veriləcək. Uca Allah buyurur:

﴿الْمُلْكُ يَوْمَئِذٍ لِلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَالَّذِينَ ظَاهَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّتِ الْعِيمِ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِأَيْتَنَا فَأُولَئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ﴾ [آلحج: 56-57]

{O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar. Kafir olub ayələrimizi yalan hesab edənləri isə rüsvayedici bir əzab gözləyir}. [Əl-Həcc: 56-57]

Biz bilirik ki, əgər dünya həyatı son olmuş olsaydı, həyatın və həyatda yaşamağın mənası olmazdı. Uca Allah buyurur:

(أَفَحَسِبُتُمْ أَنَّا خَلَقْنَاكُمْ عَبْدًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴿١١٥﴾) [المؤمنون: 115]

{Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?}. [Əl-Muminun: 115]

Altıncısı: Qəzavü-qədərə iman gətirməkdir. Yəni Allahın, bu kainatda baş vermiş, baş verən və baş verəcək hər şeyi bilməsinə, habelə, Allahın bunların hamısını, göyləri və yeri yaratamamışdan əvvəl (Lövhi-Məhfuzə) yazdığını iman gətirmək vacibdir. Uca Allah buyurur:

(*وَعِنْدَهُ مَقَاتِعُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِي الْأَرْضِ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٌ فِي ظُلْمَتِ الْأَرْضِ وَلَا رَطْبٌ وَلَا يَابِسٌ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ ﴿٥٩﴾) [al-An'am: 59]

{Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaşı və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazında (Lövhi-Məhfuzda) olmasın}. [Əl-Ənam: 59]

Həmçinin, Allahın hər şeyi Öz elmi ilə əhatə etdiyinə (iman gətirmək vacibdir). Uca Allah buyurur:

(الَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بِيَتَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَخَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا ﴿١٢﴾) [at-Talaq: 12]

{Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz}. [Ət-Talaq: 12]

Həmçinin, (iman gətirmək vacibdir ki,) bu kainatda nə baş verirsə, yalnız Allahın iradəsi və istəyi, üstəlik, Onun yaratması və səbəbləri asanlaşdırması ilə baş verir. Uca Allah buyurur:

(الَّذِي لَهُ وَمُلْكُ الْسَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَنَزَّلْ وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ

فَقَدْرَهُ تَقْدِيرًا ﴿٢﴾ [الفرقان: 2]

{Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, səltənətində də heç bir şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir}. [Əl-Furqan: 2]

Bunda, Allahın böyük hikməti vardır. O hikmət ki, insanlar onu dərk etmirler. Uca Allah buyurur:

حَكْمَةٌ بِلِغَةٌ فَمَا تَعْنِي الْنَّذْرُ ﴿٥﴾ [القمر: 5]

{Bu, böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!}. [Əl-Qəmər: 5]

Uca Allah buyurur:

(وَمَوْلَى الَّذِي يَبْدُؤُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهُوَ عَلَيْهِ وَلَهُ الْمُتْكَلُّ الْأَعْلَى فِي السَّمَوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿٢٧﴾ [الروم: 27]

{Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən Uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir}. [Ər-Rum: 27]

Uca Allah Özünün hikmətli olduğunu bildirmiş və Özünü Hikmət sahibi adlandırmışdır. Uca Allah buyurur:

(شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُوا الْعِلْمُ قَاتِلًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١٨﴾ [آل عمران: 18]

{Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir}. [Ali-İmran: 18]

Uca Allah, Qiymət günü İsanın (Allahın ona salamı olsun) Allaha belə xıtab edəcəyini buyurur:

(إِنْ تَعْذِيْبَهُمْ فَإِنَّهُمْ عَبَادُكَ وَإِنْ تَعْفِفَ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١١٨﴾ [المائدə: 118]

{«Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Hikmət sahibisən!»}. [Əl-Maidə: 118]

Musa (Allahın ona salamı olsun) Tur dağının yanında olarkən Uca Allah onu çağırıb belə buyurmuşdur:

(يَمْسَأِ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ) [الصل: 9]

{Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!}. [Ən-Nəml: 9]

Həmçinin, əzəmətli Quranın da hikmətli olduğu bildirilmişdir. Uca Allah buyurur:

(الرَّ كَتَبَ لِحِكْمَةٍ وَإِنَّهُ دُونَ حِكْمَةٍ خَبِيرٌ) [Hud: 1]

{Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır}. [Hud: 1]

Uca Allah buyurur:

(ذَلِكَ مَنَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنْ الْحُكْمَةِ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَيْهَا عَاصِرَ فَتَلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا) [الإسراء: 39]

{Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılırsan}. [Əl-İsra: 39]

22- Peygəmbərlər (Allahın onlara salamı olsun)
Allahın dinini təbliğ etmək xüsusunda, habelə, ağıla müxalif olan və ya gözəl əxlaqa aid olmayan işlərdə məsumdurlar. **Peygəmbərlərlərə (Allahın onlara salamı olsun)** Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Rububiyyətdən və uluhiyətdən onlara məxsus olan heç bir şey yoxdur. Əksinə, onlar digər insanlar kimi insandırlar. Uca Allah onlara Öz risalələrini nazil etmişdir.

Peyğəmbərlər (Allahın onlara salamı olsun) Allahın dinini təbliğ etmək xüsusunda məsumdurlar. Belə ki, Allah Öz risalələrinin təbliğ edilməsi üçün ən xeyirli insanları seçmişdir. Uca Allah buyurur:

(اللَّهُ يَضْطَفِي مِنَ الْمَلِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَيِّعُ بَصِيرَةً) [آل 75]
[الحج: 75]

{Allah mələklərdən də elçilər seçilir, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir!}. [Əl-Həcc: 75]

Uca Allah buyurur:

(*إِنَّ اللَّهَ أَصْطَفَى عَادَمَ وَنُوحًا وَعَالَ إِبْرَاهِيمَ وَعَالَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ) [آل عمران: 33]
[آل عمران: 33]

{Allah Adəmi, Nuhu, İbrahim nəslini və İmrən ailəsini seçib aləmlərdən üstün etdi}. [Ali-İmran: 33]

Uca Allah buyurur:

(قَالَ يَنْوَسَى إِنِّي أَصْطَفَيْتَكَ عَلَى النَّاسِ بِرِسَالَتِي وَبِكَلَمِي فَخُذْ مَا آتَيْتَكَ وَكُنْ مِنَ الْشَّاكِرِينَ) [الأعراف: 144]
[الأنور: 144]

((Allah) belə buyurdu: «Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu nemətlərə görə) şükür edənlərdən ol!»}. [Əl-Əraf: 144]

Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) bilirlər ki, onlara nazil olan nə varsa, ilahi vəhyidir. Onlar mələklərin vəhy nazil etdiyini müşahidə edirlər. Uca Allah buyurur:

(عَلَيْمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا إِلَّا مَنْ أَرَتَهُ مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا لَيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدُنْهُمْ وَأَحْصَى كُلَّ شَيْءٍ عَدَدًا) [الجنة: 28-26]
[الجنة: 26-28]

{O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı elcidən baş-qa. Həqi-qətən, Allah onların önündə və arxasında gözetçilər qoyur ki, hər kəs onların, Rəbbinin

göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-arılıqda hesaba alır}. [Əl-Cin: 26-28]

Allah onlara Öz risalələrini təbliğ etməyi buyurmuşdur. Uca Allah buyurur:

(*يَا أَيُّهَا الْرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ وَمَا لَمْ تَعْلَمْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ
النَّاسُ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَفَرِينَ ﴿٦٧﴾] [məadə: 67]

{Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafir toplumu doğru yola yönəltməz}. [Əl-Maidə: 67]

Uca Allah buyurur:

(رَسُلًا مُبَشِّرِينَ وَمُنذِرِينَ لَيْلًا يَكُونُ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةً بَعْدَ الْرَّسُولِ وَكَانَ اللَّهُ عَزِيزًا
حَكِيمًا ﴿١٦٥﴾] [nəsə: 165]

{Biz Peyğəmbərləri (mominlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan olaraq göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!}. [Ən-Nisa: 165]

Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Allahdan olduqca çox çəkinir və qorxur (və elə buna görə də) Onun risalələrinə nə bir şey əlavə edir, nə də Ondan bir şey bir şey eksildirlər. Uca Allah buyurur:

(وَلَوْ تَقُولَ عَلَيْنَا بَعْضُ الْأَقَاوِيلِ ﴿٤٤﴾ لَاخْدُنَا مِنْهُ بِالْيَيْنِ ﴿٤٥﴾ ثُمَّ لَقْطَعْنَا مِنْهُ الْوَتَنِينَ
فَمَا مِنْكُمْ مَنْ أَحَدٌ عَنْهُ حَاجِزِينَ ﴿٤٦﴾] [həqiqə: 47-44]

{Əgər o, bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdij}. [Əl-Haqqə: 44-47]

İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: "Uca Allah buyurur: {Əgər o, bəzi sözləri özündən uydurub Bizə aid etsəydi} yəni əgər Muhəmməd (**Allahın salavatı və salamı onun üzərinə olsun**), müşriklərin iddia etdiyi kimi bizə iftira yaxıb risaləmizə nə isə əlavə etmiş, yaxud ondan nə isə əksiltmiş olsayıdı, yaxud özündən bir şey uydurub onu Bizə aid etsəydi, - halbuki onların dediyi kimi deyil - Biz onun cəzasını bu dünyada verərdik. Odur ki, Uca Allah buyurur: **{Biz onu sağ əlindən yaxalayardıq}**. Deyilənə görə bu: "Biz ondan sağ əllə intiqam alardıq" deməkdir. Çünkü belə etdikdə daha möhkəm yaxalamış olur. Digər rəyə görə, bu ayə: "Biz onu sağ əlindən yaxalayardıq" mənasını ifadə edir».

Uca Allah buyurur:

(وَإِذْ قَالَ اللَّهُ يَعِيسَى أَبْنَى مَرِيمَ مَأْنَتْ فَلَتَ لِلنَّاسِ أَخْيَرُونِي وَأَمْيَى إِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقِّيْ إِنْ كُنْتَ فُلْتُهُ وَفَقَدْ عَلِمْتَهُ وَتَعْلَمُ مَا فِي تَفْسِيْرِي وَلَا أَغْلَمُ مَا فِي تَفْسِيْرِكَ إِنَّكَ أَنْتَ عَلَمُ الْغُيُوبِ ﴿١١٦﴾ مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتُنِي بِهِ إِنْ أَعْبُدُوا اللَّهَ رَبِّيْ وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنْتَ أَنْتَ الْرَّقِيبُ عَلَيْهِمْ وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ ﴿١١٧﴾] [المادة: 116-117]

{Allah deyəcək: «Ey Məryəm oğlu İsa! Sənmi insanlra: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"»!} – demişdin? İsa deyəcək: «Sən Pak və Müqəddəssən! Haqqım olmayan bir şəyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!}. {Mən onlara ancaq Sənin mənə əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" – demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra

isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə şahidsən». [Əl-Maidə: 116-117]

Allahın öz peyğəmbərlərinə və elçilərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bəxş etdiyi lütfündəndir ki, Öz risalələrini təbliğ etmələri üçün onları sabitqədəm etmişdir. Uca Allah buyurur:

(إِن تَنْعُولُ إِلَّا أَعْتَرَنَكَ بَعْضُ عَالَمَيْنَا بِسْوَعٍ قَالَ إِنِّي أَشْهُدُ اللَّهَ وَأَشْهَدُوا أَنِّي بِرَبِّي مَمَّا تُشَرِّكُونَ ﴿٦٥﴾
مِنْ دُونِهِ فَكَيْدُونِي جَيْعًا ثُمَّ لَا تُنْظُرُونِي ﴿٦٦﴾ إِنِّي تَوَكَّلُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُمْ مَا مِنْ دَآئِيَةٍ إِلَّا هُوَ
عَالِخُدُّ بِنَاصِيَتِهِ أَنِّي رَبِّي عَلَى صِرَاطِ مُسْتَقِيمٍ ﴿٦٧﴾] [Hud: 54-56]

{(Hud) dedi: «Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa tapındıqlarınızın hamisindən uzağam}. {Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin}. {Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir)}. [Hud: 54-56]

Uca Allah buyurur:

(وَإِنْ كَادُوا لِيَفْتَنُوكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِي عَلَيْنَا غَيْرُهُ وَإِذَا لَا تَخْذُنُوكَ خَلِيلًا ﴿٧٠﴾
أَنْ تَبْتَتَنَكَ لَقَدْ كِدَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا فَلِيَأْلِمَ ﴿٧١﴾ إِذَا لَا ذَقْنَكَ ضِعْفٌ الْجِيَّةُ وَضِعْفُ الْمَنَاتِ ثُمَّ
لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا ﴿٧٢﴾] [el-İsrā: 73-75]

{Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdırlar}. Əgər Biz səni dinində sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdi. Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin}. [Əl-İsra: 73-75]

Bu və bundan əvvəlki ayə dəlildir ki, Quran aləmlərin Rəbbindən nazil olmuşdur. Belə ki, əgər o, Muhəmməd Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) tərəfindən yazılmış olsaydı, orada onun özünə aid olan belə sözlər olmazdı. Pak, Müqəddəs və Uca Allah Öz peyğəmbərlərini insanlardan qoruyur. Uca Allah buuyur: **(*يَأَيُّهَا رَبُّنَا إِنَّمَا أُنزَلَ إِلَيْكَ مَا يَرِيكَ وَإِنَّ لَمْ تَتَعَلَّ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَفَرِينَ ﴿٦٧﴾ [المائدə: 67]**

{Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafir toplumu doğru yola yönəltməz}. [Əl-Maidə: 67]

Uca Allah buyurur:

(*وَأَنْذِلْ عَلَيْهِمْ تَبَأَّ نُوحٌ إِذْ قَالَ لِقَوْمِهِ يَقُولُمْ إِنْ كَانَ كَبُرُّ عَلَيْكُمْ مَّقَامِي وَتَذَكِّرِي بِأَيَّتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْ فَأَجْمِعُوكُمْ أَمْرِكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيْهِ وَلَا تُنْظِرُونَ ﴿٧١﴾ [Yunus: 71]

{Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qosduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin}. [Yunus: 71]

Uca Allah Musanın (Allahin ona salamı olsun) dediyi söz haqda belə xəbər verir:

(قَالَ رَبَّنَا إِنَّا نَخَافُ أَنْ يَمْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَظْعَفَ ﴿٤٦﴾ قَالَ لَا تَخَافُ إِنِّي مَعَكُمْ أَسْمَعُ وَأَرَى ﴿٤٧﴾ [طه: 46]

{Onlar dedilər: «Ey Rəbbimiz! Biz, onun bize şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq».

Allah buyurdu: «Qorxmayıñ, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!». [Ta ha: 45-46]

Uca Allah bəyan emtişdir ki, O, Öz peyğəmbərlərini onların düşmənlərindən qoruyur və düşmənləri onlara heç bir pislik edə bilməzlər. Pak, Müqəddəs və Uca Allah xəbər verir ki, O, nazil etdiyi vəhiyi (Quranı) qoruyacaq, beləliklə də, ona heç nə əlavə edilməyəcək və ondan heç bir şey eksilmətəcək. Uca Allah buyurur:

(إِنَّا نَحْنُ نَرَأُنَا الَّذِي كُرِّرَ وَإِنَّا لَهُ لَحَفِظُونَ ﴿٥﴾) [الحجر: 9]

{Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!}. [Əl-Hicr: 9]

Peyğəmbərlər (Allahın onlara salamı olsun) ağıla və əxlaq müxalif olan hər bir şeydən məsumdurlar. Uca Allah Peyğəmbəri Muhəmmədin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) günahsız olduğu haqda belə buyurur:

(وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ ﴿٦﴾) [القلم: 4]

{Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!} [Əl-Qələm: 4]

Uca Allah onun haqqında həmçinin buyurur:

(وَمَا صَاحِبُكُمْ بِسَخْنِنِ ﴿٢٢﴾) [التکویر: 22]

{Sizin dostunuz Muhəmməd divanə deyil}. [Ət-Təkvir: 22]

Bu ona görədir ki, onlar (özlərinə həvalə edilmiş) risaləni ən gözəl şəkildə təbliğ etsinlər. peyğəmbərlərə (Allahın onlara salamı olsun), sadəcə Allahın əmrlərini Onun qullarına təbliği etmək tapşırılmışdır. Yoxsa ki, onların nə rububiyyət, nə də uluhiyyət tövhidi ilə bir əlaqəsi var, əksinə, onlar başqa insanlar kimi insanlardır. Allah sadəcə onlara Öz risalələrini vəhy edir. Uca Allah buyurur:

(قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِنَّنَا نَحْنُ إِلَّا بَشَرٌ مِّنْ أَنفُسِنَا وَلَكِنَّ اللَّهَ يَعْلَمُ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَمَا كَانَ لَنَا

أَن تَأْتِيَكُم بِسُلْطَنٍ إِلَّا يَأْذِنُ اللَّهُ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴿١١﴾ [ابراهيم: 11]

{Elçiləri onlara dedilər: "Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz size heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər}. [İbrahim: 11]

Uca Allah Öz Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qövmünə belə buyurmasını əmr edir:

(قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَنْ كَانَ يَرْجُوا لِفَاءَ رَبِّهِ فَلَيَعْمَلْ عَمَالًا صَنْلِحًا وَلَا يُنْشِرَكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا ﴿١١٠﴾ [الكهف: 110]

{De: «Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!»} [Əl-Kehf: 110]

23- İslam dini (insanları və cılaları) ibadətlərin böyük əsasları ilə yalnız Allaha ibadət etməyə dəvət edir. Bunlar: (birincisi) namazdır. Namaz: qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona həmd-səna söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Bu ibadət əsnasında, insanlar bir cərgəyə düzüldükdə, varlı ilə kasib, habelə rəislə onun tabeçiliyində olan kimsələr arasında fərq qalmır. (İKincisi) zəkatdır. Bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyacılırlara verilməsi vacib olan az miqdarda maldır. (Üçüncüsü) orucdur. Bu, ramazan ayının

gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayesində nəfsini tərbiyə edir və səbir olmayı öyrənir. (Dördüncüsü) Həcdir. Bu da, imkanı olan kimsənin, ömründə bir dəfə Məkkeyi-Mükərrəmədə yerləşən Kəbəni ziyarət etməsidir. Bu həcc ziyarətində insanların hamısı eyni görünüşdə Pak və Müqəddəs Xalıqə üz tutur və beləliklə, onların arasındaki fərq aradan qalxır.

İslam dini (bəşəriyyəti) böyük ibadətlərlə, habelə başqa ibadətlərlə də Allaha ibadət etməyə dəvət edir. Allah bu əzəmətli ibadətləri peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurmuşdur. İbadətlərin ən əzəmətliləri isə bunlardır:

1. Namaz

Allah onu digər peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Allah Öz Peyğəmbərinə, çox sevdiyi İbrahimə (Allahın onlara salamı olsun) əmr edir ki, Evini təvaf edənlər, namaz qılanlar, rüku və səcdə edənlər üçün təmizləsin. Uca Allah buyurur:

(وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَقَابَةً لِلنَّاسِ وَأَمْنَى وَأَنْجَدُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصْلَّى وَعَهْدَنَا إِلَى إِبْرَاهِيمَ
وَأَسْمَعْيَلَ أَنْ طَهِرَا بَيْتِنَا لِلظَّاهِرِينَ وَالْعَكَفِينَ وَأَرْثَرَجَحَ السُّجُودَ) [آل یوسف: 125]

{Bir zaman Biz Müqəddəs Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik. “İbrahimin durduğu yeri namazgah edin!” Biz İbrahimə və İsmailə buyurduq: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!} [Əl-Bəqərə: 125]

Allah ilk dəfə Musaya (Allahin ona salamı olsun) xitab edərkən ona namaz qılmasını əmr etmişdir. Uca Allah buyurur:

(إِنَّمَا أَنْتَ رَبُّكَ فَأَخْلُقْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمَقْدِسِ طَوِيْ ۝ وَأَنَا أَخْتَرُكَ فَاسْتَمْعِ لِمَا يُوحَىٰ ۝ إِنِّي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمْ الصَّلَاةَ لِذِكْرِي ۝) [طه: 14]

{Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünkü sən müqəddəs Tuva vadisindəsən!} {Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!} {Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!} [Ta ha: 12-14]

Məsih İsa (Allahin ona salamı olsun) Allahın ona namaz qılmasını və zəkat verməsini əmr etdiyini xəbər vermişdir. Uca Allahın xəbər veridiyi kimi İsa belə demişdir:

(وَجَعَلَنِي مُبَارَّكًا أَئِنَّ مَا كُنْتُ وَأَوْصَلْنِي بِالصَّلَاةِ وَالرَّكْوَةِ مَا دُمْثَ حَيَّا ۝) [Mərim: 31]

{Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi}. [Məryəm: 31]

İslam dinində namaz: qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona həmd-sənalar söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Uca Allah buyurur:

(حَافِظُوا عَلَى الصَّلَاةِ وَالصَّلَاةُ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَنِيتِينَ ۝) [al-Berqa: 238]

((Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına) riayət (əməl) edin və Allaha müti olaraq ayağa qalxın (namaza durun)}. [Əli-Bəqərə: 238]

Uca Allah buyurur:

(أَقِمِ الصَّلَاةَ لِذِلْكِ الشَّمْسِ إِلَى عَسْقِ الْأَشْيَلِ وَقُرْمَانَ الْفَجْرِ إِنَّ قُرْمَانَ الْفَجْرِ كَانَ مَشْهُودًا ۝)

[الإسراء: 78]

{Gün batmağa meyl edəndən gecənin qaranlığınınadək bəlli vaxtlarda namaz qıl və sübh çəğni Quran oxu (fəcr

namazını da qıl)! Çünkü sübən çağı oxunan Quranın şahidləri olur}. [Əl-İsra: 78]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Rükuda qüdrətli və qüvvətli Rəbbi Uca və ulu tutun. Səcdədə isə çoxlu-çoxlu dua edin. Əlbəttə ki, orada duanızın qəbul olması gərcəyə çıxmağa daha yaxındır». [Səhih Müslim, (479)]

2. Zəkat

Allah zəkatı əvvəlki peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlılardan götürülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. Uca Allah buyurur:

(خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُظَهِّرُهُمْ وَتُرَكِّبُهُمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَوةَكَ سَكُنٌ لَّهُمْ وَإِنَّ اللَّهَ سَمِيعٌ عَلَيْهِمْ ﴿١٠٣﴾) [التوبه: 103]

{Onların mallarından sədəqə götür ki, bununla onları Pak edib təmizə çıxarasın. Onlar üçün dua et. Çünkü sənin duan onlar üçün bir təskinlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir}. [Ət-Tovbə: 103]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Muazı (Allah ondan razı olsun) Yəmənə göndərdiyi zaman ona belə buyurmuşdur: «Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsin. Onları Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmayı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları

xəbərdar et ki, Allah onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun bədduaşından qorx. Çünkü onunla Allah arasında (bu bədduanın qarşısını ala biləcək) heç bir pərdə yoxdur». [Bu hədisi Əl-Buxarı (1496), Müslim (121) və Tirmizi rəvayət etmişdir (625).]

3. Oruc

Allah orucu əvvəlki peyğəmbərlərə və elçilərə (**Allahın salavatı və salamı onların üzərinə olsun**) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُبِّلَ عَنْكُمُ الصِّيَامُ كَمَا كُبِّلَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَفَقَّنُونَ ﴿١٨٣﴾)
[البقرة: 183]

{Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!}. [Əl-Bəqərə: 183]

Bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmayı öyrənir. Peygəmbərimiz (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Allah buyurur: «(Adəm övladının tutduğu) oruc Mənim üçündür və elə buna görə də, Mən oruc tutan adama ayrıca mükafat verəcəyəm. O, Mənim xatirimə şəhvətini, yeməyini və içməyini tərk etmişdir. Oruc qalxandır. Oruc tutan adamın iki sevinc anı vardır: Bir orucunu açdığı iftar vaxtında sevinər. Bir də Rəbbinə qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir». [Səhih Əl-Buxarı, (7492)]

4. Həcc

Allah həcc əvvəlki peyğəmbərlərə və elçilərə (Allahın salavatı və salamı onların üzərinə olsun) vacib buyurduğu kimi, müsəlmanlara da vacib buyurmuşdur. Allah sevimli dost İbrahimə (Allahın ona salamı olsun) həcci elan etməyi əmr etmişdir. Uca Allah buyurur:

(وَأَذْنِ فِي النَّاسِ بِالْحَجَّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجَّ عَمِيقٍ ﴿٢٧﴾ [الحج: 27]

{İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayısbaldır dəvələr üstündə gəslnirlər}. [Əl-Həcc: 27]

Allah ona qədim evi (Kəbəni) hacılar üçün təmizləməyi əmr etmişdir. Uca Allah buyurur:

(وَإِذْ بَوَّا نَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنَّ لَا تُشْرِكُ بِ شَيْئًا وَظَهَرَ بَيْتُكَ لِلنَّاسِ إِنَّمَا يَنْهَا مَا لَمْ يَرُكُّ [السُّجُود: 26] [الحج: 26]

{Bir zaman Biz İbrahimə Müqəddəs Evin yerini nişan verib «Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!» – demişdik}. [Əl-Həcc: 26]

Həcc: yoluna gücü yetən kimsənin ömründə bir dəfə, məlum ayinləri yerinə yetirmək üçün Məkkeyi-mükərrəmədə yerləşən Allahın evini ziyarət etməkdir. Uca Allah buyurur:

(فِيهِ مَا يَتَبَيَّنُ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ وَكَانَ عَامِنًا وَلَهُ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ مِنْ أَسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ عَنِ الْعَلَمِينَ ﴿٩٧﴾ [آل عمران: 97]

{Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!} [Ali-İmran: 97]

Müsəlmanlar həcc ziyarətində bir yerə toplaşır, ixləslə (səmimi-qəlbdən) Pak və Müqəddəs Xalıqə ibadət edirlər. Hacıların hamısı həcc ayinlərini (zahiri görünüşcə) bərabər şəkildə yerinə yetirirlər. Beləliklə də, (onların arasında olan) yüksək məqam sahibləri, zadəganlar və imkanlılar (başqalarından) seçilirlər.

24- İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peygəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Peygəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.

İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peygəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Uca Allah buyurur:

(.... أَتَيْمَ أَتَيْنَتْ لَكُمْ دِينَكُمْ وَأَتَمَّنَتْ عَلَيْكُمْ يَعْمَقِي وَرَضِيَتْ لَكُمُ الْإِسْلَامَ دِينًا)

[المادة: 3]

{... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslami bəyəndim}. [Əl-Maidə: 3]

Uca Allah buyurur:

[فَأَسْتَمِسْكُ بِاللَّذِي أُوحِيَ إِلَيْكَ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ﴿٤٣﴾] [zərəf: 43]

{Elə isə sən özünə vəhə olunana sarıl! Şübhəsiz ki, sən düz yoldasan}. [Əz-Zuxruf: 43]

Uca Allah namaz xüsusunda belə buyurur:

(فَإِذَا قَضَيْتُمُ الصَّلَاةَ فَادْكُرُوا اللَّهَ قِيمَاتٍ وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ فَإِذَا أَطْلَأْتُمُّنَّتْمَ قَأْقِيمُوا الصَّلَاةَ إِنَّ الْصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كَتَبَتْ مَوْقُوتًا ﴿١٠٣﴾] [nəsə: 103]

{Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayıñ olduqda isə, namazı lazımı qaydada qılıñ. Çünkü namaz möminlərə vaxtları müəyyən edilmiş bir fərzdir}. [Ən-Nisa: 103]

Uca Allah zəkat verilməsi barədə belə buyurur:

(*إِنَّمَا الْصَّدَقَةُ لِلْفُقَرَاءِ وَالْمَسْكِينِ وَالْعَمِيلِينَ عَلَيْهَا وَالْمُؤْلَفَةُ قُلُوبُهُمْ وَفِي الْرِّقَابِ وَالْغَرَمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَأَبْنِ الْسَّبِيلِ فَرِيضَةٌ مِّنْ اللَّهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿٦٠﴾] [təvəb: 60]

{Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yiğib paylayanlara, ürəkləri (müsəlmənlığa) isinişib bağlanmaqdə olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!} [Ət-Tovbə: 60]

Uca Allah oruc barədə belə buyurur:

(شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانُ فَمَنْ شَهَدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُنْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَةٌ مِنْ آيَاتِ أُخْرَىٰ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلَئِنْ كُلُوا الْعِدَةَ وَلَئِنْ كُلُوا الْأَعْدَةَ عَلَى مَا هَذَا كُمْ وَلَعَلَّكُمْ تَشَكُّرُونَ ﴿١٨٥﴾] [البقرة: 185]

{İnsanlara doğru yolu gösteren, bu yolu açık dəlilləri ilə aydınlaşdırın və (haqqı batıldən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz}. [Əl-Bəqərə: 185]

Uca Allah həcc barədə belə buyurur:

(الْحُجَّ أَشْهُرٌ مَعْلُومٌتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحُجَّ فَلَا رَأَىٰ وَلَا فُسُوقٌ وَلَا جَدَالٌ فِي الْحُجَّ وَمَا تَفَعَّلُوا مِنْ خَيْرٍ يَعْلَمُهُ اللَّهُ وَتَرَدُّدُوا فَإِنَّ خَيْرَ الْرَّادِ الْتَّقْوَىٰ وَأَنَّقُونِ يَتَأْلِي الْأَلْبَابِ ﴿١٩٧﴾] [البقرة: 197]

{Həcc (mövsümü) məlum olan aylardır (şəvvəl, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həccci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüğünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axırət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıllı sahibləri, Məndən qorxun!} [Əl-Bəqərə: 197]

Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.

25 - İslam Elçisi - İbrahimin oğlu İsmailin (Allahın onlara salamı olsun) nəslindən olan Muhəmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmış, orada ona Peygəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərīk qoşmaq məsləsində öz qövmünə qoşulmamış lakin onların adətlə bağlı təqdirəlayıq işlərində iştirak etmişdir. Ona Peygəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi, hətta qövmü onu "əmin/etibarlı" adlandırırdı. Qırx yaşına çatdıqda, Allah onu Peygəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Qurani Kərimdir. Quran, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrinin ən əzəmətlisidir. O, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzədir. Allah bu dini kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu tam şəkildə təbliğ etdikdən sonra altmış üç yaşında vəfat etmiş və Peygəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir. Muhəmməd Peygəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Allah

onu doğru yol göstəricisi və haqq din ilə göndərmişdir ki, insanları bütperəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Allah şahidlik etmişdir ki, onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir.

İslam Elçisi - İbrahimin oğlu İsmailin (Allahın onlara salamı olsun) nəslindən olan Muhəmməd ibn Abdullahdır (**Allahın salavatı və salamı onun üzərinə olsun**). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmiş, orada ona Peyğəmbərlək verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərīk qoşmaq məsələsində öz qövmünə qoşulmamış, lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlək verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi. Rəbbi onun böyük əxlaq sahibi olduğunu bildirmiştir. Uca Allah onun haqqında belə buyurur:

﴿وَلَئِنْ كُلِّنَا خُلُقٌ عَظِيمٌ﴾ [القلم: 4]

{Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!} [Əl-Qələm: 4]

Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Quranı Kərimdir. Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Peyğəmbərlərin hər birinə, insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə, Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiymət günü mənim ardıcıllarım onların hamisindən çox olacaq». [Səhih Əl-Buxari, (4981)]

Əzəmətli Quran, Allahın Öz Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhyidir. Bu xüsusda Allah buyurur:

(ذَلِكَ الْكِتَبُ لَا رَيْبٌ فِيهِ هُدَىٰ لِلْمُتَّقِينَ ﴿١﴾) [al-Baqara: 2]

{Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır} [Əl-Bəqərə: 2]

Uca Allah həmçinin buyurur:

(أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوْجَدُوا فِيهِ أُخْتِلَافًا كَثِيرًا) [النساء: 82]

{Onlar Quran barəsində düşünmürlermi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar}. [Ən-Nisa: 82]

Allah cirləri və insanları Quranın bənzərini gətirmələri xüsusunda hədələmişdir. Uca Allah buyurur:

(قُلْ لَّيْسَ أَجْتَمَعَتِ الْإِنْسُونُونَ وَالْجِنُونَ عَلَىٰ أَنْ يَأْتُوا بِيَمِنٍ هَذَا الْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لَيَعْضِلُنَّهُمْ) [al-İsrā: 88]

{De: «Əgər insanlar və cirlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplasılıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər»} [Əl-İsra: 88]

Allah onları, həmçinin, Qurandakı surələrə bənzər on surə gətirmələri xüsusunda hədələmişdir. Uca Allah buyurur:

(أَمْ يَقُولُونَ أَفْتَرَنَا ۝ قُلْ فَأَتُوا بِعَشْرِ سُورٍ مُّقْتَرَيْتِ وَأَدْعُوا مِنْ أَسْتَطْعُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ ﴿١٣﴾) [Hud: 13]

{Yoxsa onlar: «Mühəmməd onu özündən uydurdu?!» – deyirlər. De: «Əgər doğru danışırınızsa, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!»} [Hud: 13]

Allah onları hətta Qurandakı surələrə bənzər bir surə gətirmələri xüsusunda da hədələmişdir. Uca Allah buyurur:

(قُلْ كُنْثِمْ فِي رَبِّيْ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأُتْهِيْ سُورَةً مِنْ مِثْلِهِ وَادْعُوْ شَهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ
إِنْ كُنْثِمْ صَدِيقِيْنَ ﴿٢٣﴾) [البقرة: 23]

{Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!} [Əl-Bəqərə: 23]

Əzəmətli Quran Peyğəmbərin (**Allahın salavatı** və salamı onların üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzəsidir. Allah bu dini Rəsulullah (**Allahın salavatı** və salamı onun üzərinə olsun) üçün kamilləşdirikdən və Rəsulullah (**Allahın salavatı** və salamı onun üzərinə olsun) də, onu tam şəkildə təbliğ etdikdən sonra, Rəsulullah (**Allahın salavatı** və salamı onun üzərinə olsun) altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (**Allahın salavatı** və salamı onun üzərinə olsun) şəhəri, Mədinədə dəfn edilmişdir.

Muhammed Peyğəmbər (**Allahın salavatı** və salamı onun üzərinə olsun) peyğəmbərlərin və rəsulların (**Allahın salavatı** və salamı onların üzərinə olsun) sonuncusudur. Uca Allah buyurur:

(مَّا كَانَ مُحَمَّدُ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّنَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيهِما ﴿٤٠﴾) [الأحزاب: 40]

{Muhammed aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur}. [Əl-Əhzab: 40]

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (**Allahın salavatı** və salamı onun üzərinə olsun) demişdir: «Mənim və məndən əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamız bir ev tikmiş, lakin kərpicinin

birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yanyörəsindən keçir, ona təəccüb edir və deyirlər: «Nə üçün bura bir kərpic qoyulmayıb?» (Sonra) Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) davam edib dedi: «O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam». [Səhih Əl-Buxari, (3535)]

İncildə Məsih (Allahin ona salamı olsun) Muhəmmədin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) Peyğəmbər göndəriləcəyi barədə müjdə verib demişdir: "Məgər siz ilahi kitablarda bunu heç oxumamışınız: "Bənnaların rədd etdiyi daş, guşənin baş (əsas) daşı oldu. Bu, Rəbbin işidir. Gözümüzdə xariqəli bir işdir". (Matta, 21:42)

Hazırkı dövrdə olan Tövratın səhifələrində - Allahın Musaya (Allahin ona salamı olsun) belə buyurduğu xəbər verilir: "Onlara qardaşları arasından sənin kimi bir Peyğəmbər göndərəcəm. Sözlərimi onun ağızından eşidəcəksiniz. Ona buyurduqlarımın hamisini onlara bildirəcək". (Təsniyə, 18:18)

Allah Muhəmməd Peyğəmbəri (**səllallahu aleyyi vəsəlləm**) doğru yol göstəricisi və haqq din ilə göndərmişdir. Allah şahidlik etmişdir ki, o, haqq yoldadır və onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir. Uca Allah buyurur:

(لَكِنَّ اللَّهَ يَشْهُدُ بِمَا أَنْزَلَ إِلَيْكَ أَنَّهُ رَسُولُهُ وَالْمَلَائِكَةُ يَشْهُدُونَ وَكُفَّىٰ بِاللَّهِ شَهِيدًا ﴿١٦﴾)

[166] **[النساء: 166]**

{Fəqət Allah sənə nazil etdiyinə şahidlik edər. O, bu Quranı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid olaraq Allah yetər}. [Ən-Nisa: 166]

Uca Allah buyurur:

(هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحُقْقَىٰ لِيُظَهِّرَهُ عَلَى الَّذِينَ كُفَّارٌ وَكُفَّىٰ بِاللَّهِ شَهِيدًا ﴿٢٨﴾)

[28] **[الفتح: 28]**

{İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid olaraq Allah yetər}. [Əl-Fəth: 28]

Allah onu doğru yol göstəricisi ilə göndərmişdir ki, insanları bütpərəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Uca Allah buyurur:

(يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ وَسُبْلَ الْسَّلَامِ وَيُخْرِجُهُمْ مِنَ الظُّلْمَاتِ إِلَى النُّورِ يَأْذِنُهُ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ) [16] [məhadə: 16]

{Allah, Onun rızasını arayan kəsləri bu kitabla əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər}. [Əl-Mайдə: 16]

Uca Allah buyurur:

(الَّرَّ كَتَبَ أَنَّرَكُنَّهُ إِلَيْكُ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلْمَاتِ إِلَى النُّورِ يَأْذِنُ رَبِّهِمْ إِلَى صِرَاطَ الْعَزِيزِ الْحَمِيدِ) [İbrahim: 1] [İbrahim: 1]

{Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır}. [İbrahim: 1]

26- Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Bu, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Bu şəriət, insanların dinlərini, canlarını, mallarını, ağıllarını və nəsillərini yüksək dərəcədə qoruyur. Əvvəlki şəritələr bir-birni nəsx (ləğv) etdiyi kimi, bu şəriət də, əvvəlki şəriətlərin hamısını nəsx etmişdir.

Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Allah, Muhəmmədi

(Allahın salavatı və salamı onun üzərinə olsun) Peyğəmbər göndərərək bu risalə vasitəsi ilə dini kamilləşdirmiş və nemətini insanlara tamamlamışdır. Uca Allah buyurur:

(...) الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتَيْنَاكُمْ نُعْمَانًا وَرَضِيَ اللَّهُ عَنْكُمْ إِلَّا إِنَّمَا دِينَكُمْ يَوْمَ الْحِجَّةِ ...)

[المادة: 3]

{... Bu gün dininizi sizin üçün kamil etdim, size olan nemətimi tamamladım və sizin üçün din olaraq İslami bəyəndim}. [Əl-Maide: 3]

İslam şerieti, kamil şeriətdir. Bu şeriətdə insanların dinini ve dünyasını islah eden amillər vardır. Çünkü bu şeriət, əvvəlki şeriətlərdə olan əhkamların hamisini özündə cəm etmiş, onları kamilləşdirmiş və tamamlamışdır. Uca Allah buyurur:

(إِنَّ هَذَا الْقُرْءَانَ يَهْدِي لِلّٰٓئِيْقَىٰ هٰيْ قَوْمٌ وَيُبَشِّرُ الْمُؤْمِنِيْنَ الَّذِيْنَ يَعْمَلُوْنَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا) [الإِسْرَاءٍ: 9]

{Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacaqı ilə müjdə verir}. [Əl-İsra: 9]

İslam şeriəti, keşmiş ümmətlərdəki insanların öhdəsinə qoyulmuş ağır yükleri yüngülləşdirmişdir. Uca Allah buyurur:

(الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ الْأَنْبِيَا الْأَمِمَّ الَّذِي يَعْدُونَهُ وَمَكْثُوبًا عِنْهُمْ فِي الْقَوْرَةِ وَالْإِخْيَلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَا مِنْهُمْ عَنِ الْمُنْكَرِ وَيُحَلِّ لَهُمُ الظَّبَابَةَ وَيُحَرِّمُ عَلَيْهِمُ الْحَبْتَبَةَ وَيَضْعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ ءاْمَنُوا بِهِ وَعَزَّزُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا الْثُورَ الَّذِي أُنْزِلَ مَعَهُ تَأْوِيلِكُمْ هُمُ الْمُفْلِحُونَ ﴿١٥٧﴾) [الأعراف: 157]

{O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükleri elçinin – yazüb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurur, pis əməlləri isə qadağan edər, onlara Pak şeyləri halal, murdar şeyləri isə

haram edər. Onların ağır yüklerini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır}. [Əl-Əraf: 157]

İslam şəriəti, əvvəlki şəriətlərin hamisini nəsx (ləğv) etmişdir. Uca Allah buyurur:

(وَأَنْزَلْنَا إِلَيْكُمْ كِتَاباً حَقّاً مُصَدِّقاً لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيِّمَنَا عَلَيْهِ فَاتَّحُمْ بِيَمِّنْهُمْ إِيمَانًا
أَنْزَلَ اللَّهُ ۖ وَلَا تَشْيَعْ أَهْوَاءَهُمْ عَنَّا جَاءَكَ مِنَ الْحُقْقِ لِكُلِّ جَعْلَنَا مِنْكُمْ شَرِيعَةً وَمِنْهَا جَاءَ رَبُّنَا شَاءَ اللَّهُ
لَجْعَلُكُمْ أُمَّةٌ وَاحِدَةٌ وَلَكُمْ لَيْلَوْكُمْ فِي مَا عَاهَدْتُمْ فَاسْتَبِقُوا الْخَيْرَتِ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا
فَيُبَيِّنُنَا مِمَّا كُنْنَمْ فِيهِ تَخَلِّفُونَ ﴿٤٨﴾] [məhadə: 48]

{Biz sənə, özündən əvvəlki kitabı təsdiqləyən və onu qoruyan Kitabı haqq olaraq nazil etdik. Sən onların arasında, Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı buraxıb onların istəklərinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Fəqət bu fərqli şəriətlər və yollar, sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allahadır. O, ixtilaf etdiyiniz şeylər barəsində sizə xəbər verəcəkdir}. [Əl-Maidə: 48]

Şəriəti özündə cəm edən Qurani Kərim əvvəlki ilahi kitabları təsdiqləmək, onların üzərində hökm vermək və onları nəsx (ləğv) etmək üçün gəlmişdir.

27- Pak, Müqəddəs və Uca Allah, Muhəmməd Peygəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz.

Pak, Müqəddəs və Uca Allah, Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) Peygəmbər olaraq göndərdikdən sonra, Muhəmməd Peygəmbərin (Allahın

salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa, heç bir din qəbul etmir. Kim İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz. Uca Allah buyurur:

(وَمَن يَتَّبِعْ عَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَسِيرِينَ ﴿٨٥﴾) [آل عمران: 85]

{Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar}. [Ali-İmran: 85]

Uca Allah buyurur:

(إِنَّ الَّذِينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ وَمَا أَخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا

بَيْنَهُمْ وَمَن يَكُفُّرُ بِأَيْمَنَتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ﴿١٩﴾) [آل عمران: 19]

{Həqiqətən, Allah yanında haqq din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındaki ədavət üzündən ixtilafa düşdülər. Kim Alla-hın ayələrinə küfr edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir}. [Ali-İmran: 19]

Bu İslam dini, sevimli dost İbrahimin (Allahın ona salamı olsun) dinidir. Uca Allah buyurur:

(وَمَن يَرْغَبُ عَنْ مَلَكَةِ إِبْرَاهِيمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَا فِي الْأُنْوَانِ إِنَّهُ فِي الْآخِرَةِ لَيْكَنْ

الْأَصْلَاحِينَ ﴿١٣٠﴾) [al-Baqara: 130]

{(Ey Peygəmbər!) Özünü səfəhliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?! Həqiqətən, Biz onu dünyada (Peygəmbərlilik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır}. [Əl-Bəqərə: 130]

Uca Allah buyurur:

(وَمَنْ أَحْسَنْ دِينًا مِنْ أَسْلَامَ وَجْهَهُ وَلَهُ وَهُوَ مُحْسِنٌ وَاتَّبَعَ مَلَكَةَ إِبْرَاهِيمَ حَنِيفًا وَأَنْتَخَذَ اللَّهُ إِبْرَاهِيمَ

خَلِيلًا ﴿١٢٥﴾) [nəsə: 125]

{Muhsin olduğu halda özünü Allaha təslim edən və hənif İbrahimin dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi Özünə yaxın dost tutmuşdur}. [Ən-Nisa: 125]

Uca Allah Öz Rəsulu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qövmünə belə buyurmasını əmr edir:

(فُلْ إِنَّمَا هَذِنِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قَيَّمًا مِّلَّةً إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴿١٦١﴾)
[الأنعام: 161]

{De: «Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı»} [Əl-Ənam: 161]

28- Qurani Kərim Allahın Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhyidir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Allah insanları və cinləri bu kitabın bənzərini və ya bir surəsinə bənzər bir surə gətirmək xüsusunda hədələmiş və bu günədək də hədələməkdədir. Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmış, ondan heç bir hərif əskilməmişdir. Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu, əzəmətli ecazkar kitabı və ya onun mənaca tərcüməsini oxumaq təqdirdəlayıqdır. Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnesi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı rəvilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın

salavatı və salamı onun üzərinə olsun) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir. Quran və sünнə, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini, özünü bu dinə nisbət edən fərdi şəxlərin rəyləindən götürmək olmaz. İslam dinini ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünнəsindən (və bu ikisini bizə izah edən şəriət alımlarından) öyrənmək gərəkdir.

Qurani Kərim Allahın, ərəb milliyyətindən olan Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) ərəb dilində nazil etdiyi vəhyidir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Uca Allah buyurur:

(وَإِنَّهُ دَلِيلٌ نَّبِيٌّ لِّرَبِّ الْعَالَمِينَ ﴿١٩٢﴾ نَزَّلَ بِهِ الرُّوحُ أَلْأَمِينُ ﴿١٩٣﴾ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ ﴿١٩٤﴾ إِلَيْسَ إِنَّهُ مُبِينٌ ﴿١٩٥﴾) [الشعراء: 192-195]

{Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir}. {Onu sadiq ruh Cəbrail endirdi}. {Sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan}. {Bu Quran açıq-aydın ərəb dilində nazil edildi}. [Əş-Şuəra: 192-195]

Uca Allah buyurur:

(وَإِنَّكَ لَشَفِقٌ لِّلْقُرْءَانَ مِنْ لَدُنْ حَكِيمٍ عَلَيْهِ ﴿٦﴾) [nəml: 6]

{(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy) edilir}. [Ən-Nəml: 6]

Bu Quran, Allahın nazil etdiyi və özündən əvvəl nazil olmuş ilahi kitabları təsdiqləyən bir kitabdır. Uca Allah buyurur:

(وَمَا كَانَ هَذَا الْقُرْءَانُ أَنْ يُفْتَرَى مِنْ دُونِ اللَّهِ وَلَكِنْ تَصْدِيقٌ لِّلَّذِي بَيْنَ يَدَيْهِ وَتَعْصِيلٌ لِّكِتَابٍ)

لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ ﴿٣٧﴾ [Yunus: 37]

{Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları (niyə kitab yox, kitabları?) müfəssəl izah edəndir}. [Yunus: 37]

Əzəmətli Quran, yəhudilərin və nəsraniılərin öz dinlərində ixtilaf etdikləri bir çox məsələləri təfsilatı ilə izah edir. Uca Allah buyurur:

﴿إِنَّ هَذَا الْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ﴾ [al-Naml: 76]

{Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır}. [Ən-Nəml: 76]

Əzəmətli Quran insanların hamısına, Pak, Müqəddəs və Uca Allah ilə əlaqəli həqiqətləri və Onun dinini, habelə, Onun mükafatını və cəzasını isbat edən dəlilləri və sübutları özündə cəm etmişdir. Uca Allah buyurur:

﴿وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْءَانِ مِنْ كُلِّ مَثَلٍ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ﴾ [al-Zمر: 27]

{Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr}. [Əz-Zumər: 27]

Uca Allah buyurur:

﴿... وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تَبَيَّنَنَا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ﴾ [al-Nahl: 89]

{Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdi}. [Ən-Nəhl: 89]

Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Qurani Kərim, Allahın göyləri və yeri necə yaratdığını bəyan edir. Uca Allah buyurur:

﴿أَوَلَمْ يَرَ الْأَنْذِينَ كَفَرُوا أَنَّ الْسَّمَوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَّقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ

﴿أَفَلَا يُؤْمِنُونَ﴾ [al-Anbiyā: 30]

{Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlıını sudan yaratdığınımı görmürlərmi?! Yenədəmi inanmırlar?!} [Əli-Ənbiya: 30]

Həmçinin, Allahın insanı necə yaratdığını da bəyan edir. Uca Allah buyurur:

(يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِّنْ نُطْفَةٍ ثُمَّ مِّنْ عَلَقَةٍ ثُمَّ مِّنْ مُضْعَةٍ مُخَالَقَةٍ وَغَيْرِ مُخَالَقَةٍ لَكُمْ وَتَنَزَّلُ فِي الْأَرْضَ مَا نَشَاءُ إِلَى أَجَلٍ مُسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طَفْلًا ثُمَّ لَتَبْلُغُوا أَشَدَّ كُمْ وَمِنْكُمْ مَنْ يُرْدَدُ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكِنْلَا يَعْلَمُ مِنْ بَعْدِ عَلِيِّ شَيْئًا وَرَتَى الْأَرْضَ هَامِدًا فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْنَّاءَ أَهْبَثَتْ وَرَبَّتْ وَأَبْيَثَتْ مِنْ كُلِّ زَوْجٍ

[بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ] [الحج: 5]

{Ey insanlar! Yenidən diriləcəyinizi şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalılmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtılı bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir}. [Əl-Həcc: 5]

İnsanın axır dönüşünün hara olacağını, habelə, bu həyatdan sonra yaxşı əməl sahibinin mükafatının, pis əməl sahibinin də cəzasının nə olacağını bəyan edir. 20-ci başlıq altında bu məsələ ilə bağlı dəlilləri artıq zikr etmişik. Bu yaradılış təsadüfdürmü, yoxsa şərəfli bir qayədən ötrü həyata keçirilmişdir? Uca Allah buyurur:

(أَوْلَمْ يَنْظُرُوا فِي مَلْكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَى أَنْ يَكُونَ قَدْ أَفْتَرَبَ أَجَلَهُمْ فَيَأْتِيَ حَدِيثٌ بَعْدَهُ رَبُّهُمْ نُؤْمِنُونَ) [الأعراف: 185]

{Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?}. [Əl-Əraf: 185]

Uca Allah buyurur:

(أَنْحَسِبْتُمْ أَنَّا خَلَقْنَاكُمْ عَبْدًا وَأَنْتُمْ إِلَيْنَا لَا تُرْجِعُونَ) [المؤمنون: 115]

{Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?} [Əl-Muminun: 115]

Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmışdır. Uca Allah buyurur:

(إِنَّا هُنَّ نَزَّلْنَا عَلَيْكُمْ الْكِتَابَ وَإِنَّا لَهُ لَحَفِظُونَ) [الحجر: 9]

{Şübhəsiz ki, Quranı Biz nazil etdiğim və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!} [Əl-Hucurat: 9]

Qurandan heç bir hərif əskilməmişdir. Quranda ziddiyyətin, yaxud nöqsanın, yaxud dəyişikliyin olması mümkün deyil. Uca Allah buyurur:

(أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجِدُوا فِيهِ أَخْتِلَافًا كَثِيرًا) [النساء: 82]

{Onlar Quran barəsində düşünmürlərmi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar}. [Ən-Nisa: 82]

Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu əzəmətli ecazkar kitabı oxumaq, yaxud onu dinləmək və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayiqdir.

Eləcə də, Mühəmməd Peyğəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) sünnesi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı rəvilər tərəfindən silsilə ilə nəql

edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (**Allahın salavatı və salamı onun üzərinə olsun**) danışdığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir.

Quran Kərim və Mühəmməd Peyğəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) sünəsi, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini özünü ona nisbət edən fərdi şəxlərin rəylərindən götürülmür. İslam dinini nöqsanlardan uzaq olan ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) sünəsindən (və bunları bizlərə izah edən alimlərdən) öyrənmək gərəkdir.

Uca Allah Quran xüsusunda belə buyurur:

(إِنَّ الَّذِينَ كَفَرُوا بِاللَّهِ كُرِيْلَكَأَجَاءَهُمْ وَلَهُ لَكِتَبٌ عَزِيزٌ ۝ يَا أَيُّهُ الْبَشِّرُ مِنْ بَيْنِ يَدِيهِ وَلَا مِنْ خَلْفِهِ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ ۝) [فصلت: 42-41]

{Şübhə yoxdur ki, Zikr onlara gəldiyi zaman onu yalan sayanlar cəzalandırılacaqlar. Həqiqətən, bu, əzəmətli bir Kitabdır}. {Batıl ona nə öündən, nə də arxasından girişə bilər. O, müdrik, tərifəlayiq Allah tərəfindən nazil edilmişdir}. [Fussilət: 41-42]

Uca Allah Peyğəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) sünəsinin də Allahdan vəhy olduğu barədə belə buyurur:

(... وَمَا ءاَتَنَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَنَّكُمْ عَنْهُ فَانْتَهُوْ رَأْتُمُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ ۝) [الحشر: 7]

{... Allahın Rəsulu sizə nə əmr edirsə, ona yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çekinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir}. [Əl-Həşr: 7]

29- İslam dini övladlara öz valideynlərinin, - hətta onlar müsəlman olmasalar belə, qayğısına qalmağı əmr edir və bunu onlara tövsiyə edir.

İslam dini valideynlərinin qayğısına qalmağı əmr edir. Uca Allah buyurur:

(وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيمَانَ وَإِلَوَالِدِينَ إِحْسَنًا إِمَّا يَبْلُغُنَّ عِنْدَكُمُ الْكِبَرَ أَخْذُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تُتْعَلِّمُ لَهُمَا أُفِّ وَلَا تَتَهَّرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا) [الإسراء: 23]

{Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmayı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışkırmə və onlara xoş söz söyle!} [Əl-İsra: 23]

Uca Allah buyurur:

(وَوَصَّيْنَا الْأَنْسَنَ بِوَالَّدِيهِ حَمَلَتْهُ أُمُّهُ وَهُنَّا عَلَى وَهْنٍ وَفِصْلُهُ وَفِي عَامَيْنِ أَنْ أَشْكُرْ لِي وَلِوَالِدِيَنِ إِلَيَّ الْمُتَصِيرُونَ) [لقمان: 14]

{Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündəngünə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir}. [Loğman: 14]

Uca Allah buyurur:

(وَوَصَّيْنَا الْأَنْسَنَ بِوَالَّدِيهِ إِحْسَنًا حَمَلَتْهُ أُمُّهُ وَكُرْهَا وَوَضْعَتْهُ كُرْهًا وَحَمْلَهُ وَفِصْلُهُ وَتَلَثُونَ شَهْرًا حَقِّيْ إِذَا بَلَغَ أَشْدَهُ وَبَلَغَ أَرْبَعَنَ سَنَةَ قَالَ رَبِّ أُوزِيْعِيْتَ أَنْ أَشْكُرْ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدِيَ وَأَنْ أَعْمَلْ صَلِيْحًا تَرْضِيْلَهُ وَأَصْلِحَ لِي فِي ذِرْيَيْتَ إِلَيْكَ وَإِلَيْ مِنَ الْمُسْلِمِيْنَ) [الأحقاف: 15]

{Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətdə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: «Ey Rəb-bim! Mənə, mə-nim özümə və

valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəl-manlardanam!»} [Əl-Əhqaf: 15]

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peygəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) yanına gəlib dedi: «Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?» O buyurdu: «Anana!» Adam (yenə) soruşdu: «Sonra kimə?» O yenə: «Anana!»— deyə buyurdu. Adam (bir daha) soruşdu: «Sonra kimə?» O yenə buyurdu: «Anana!» Adam (axırıncı dəfə): «Sonra kimə?»— deyə soruşduqda, O: «Atana!»— deyə buyurdu». [Səhih Müslim, (2548)]

Bu tövsiyə ilə bağlı əmr hər bir valideynə - istər müsəlməna olsun, istərsə qeyri-müsəlməna aiddir. Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) demişdir: «Peygəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) zamanında, anam müşrik olduğu halda mənim yanımı gəldi. Mən bu məsələ ilə bağlı Peygəmbərə (**Allahın salavatı və salamı onun üzərinə olsun**) müraciət etdim və dedim: «Anam gəlib, ona qayğı göstərməyimi istəyir. Mən onunla əlaqə saxlaya bilərəmmi?» O: «Bəli, əlaqə saxlaya bilərsən»— dedi». [Səhih Əl-Buxari, (3535)]

Hətta əgər valideynlər övladı İslAMDAN kūfrə döndərməyə cəhd göstərsələr, İslAM dini, burda onlara itaət etməyib, Allaha olan imanında sabit qalmasını, lakin gözəl tərzdə valideynlərinin qeydinə qalmasını əmr edir. Uca Allah buyurur:

(وَإِنْ جَهَدَاكُمْ عَلَىٰ أَنْ تُشْرِكُوا مَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ فَلَا ظُنْنَةً هُمَا فِي اللَّهِ نَيَّابٌ مَعْرُوفًا وَأَئْبَعِي

سَيِّلَ مَنْ أَنَابَ إِلَيْهِ مَرْجِعُكُمْ فَأُتْبِعُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ ﴿١٥﴾ [القمان: 15]

{Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davranış. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm}.
[Loğman: 15]

İslam dini, dinə qarşı müharibə etməyən müşrik qohumlara, yaxud qohum olmayan müşriklərə yaxşılıq etməyi qadağan etmir. Uca Allah buyurur:

﴿لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يَقْتُلُوكُمْ فِي الْأَرْضِ وَلَمْ يُخْرِجُوكُمْ مِّن دِيْرِكُمْ أَن تَبْرُوْهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ ﴾ [المتحنن: 8]

{Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranışmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir}. [Əl-Mumtəhənə: 8]

İslam dini, həmçinin, övladın qayısına qalmağı da əmr edir. İslamın valideynə burduğu ən əzəmetli tövsiyə, onun öz övladlarına, Rəbbinin onların üzərində olan haqlarını onlara öyrətməsidir.

Bu xüsusda Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi oğlu Abdullah ibn Abbasa (Allah ondan razı olsun) belə buyurmuşdur: «Oğlum, sənə elə sözlər öyrədimmi ki, onların sayəsində Allah sənə fayda versin?» İbn Abbas: «Bəli»- deyə cavab verdikdə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Allahın qoyduğu hüdudları qoru ki, Allah da səni qorusun. Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. Xoş gündə Allahı tanı ki, dar

gündə, O da səni tanısın. İstədikdə, yalnız Allahdan istə. Kömək dilədikdə də ancaq Allahdan kömək dilə». [Bu hədisi Əhməd rəvayət etmişdir, (4/287)] (Bu kitabda nəşriyyatlar qeyd edilmədiyi üçün bu hədisi mən 3-cü cildin 246-cı rəqəmində tapdım. Darul-hədis, qahirə nəşriyyatında).

Allah valideynlərə əmr etmişdir ki, onlar öz övladlarına, onların dünya və dini işlərinə aid olan faydalı şeyləri öyrətsinlər. Uca Allah buyurur:

(يَأَيُّهَا الَّذِينَ آمَنُوا قُوْا أَنفُسَكُمْ وَأَهْلِيْكُمْ نَارًا وَقُوْدُهَا الْنَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَيْكَةٌ غَلَاظٌ شِدَادٌ لَا يَعْصُوْنَ اللَّهَ مَا أَمْرَهُمْ وَيَعْلَمُونَ مَا يُؤْمِرُوْنَ) [al-Tahrīm: 6]

{Ey iman gətirənlər! Özünüüz və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt ası olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər var}. [Təhrim surəsi: 6]

Əli (Allah ondan razı olsun) Uca Allahın ayəsini belə təfsir etmişdir: {Özünüüz və ailənizi oddan qoruyun!} "Onları tərbiyələndirin və onlara (faydalı) elm öyrədin".

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) valideynə öz övladına namaz qılmağı öyrətməyi, onun vasitəsi ilə tərbiyələndirməyi əmr etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Övladlarınız yeddi yaşına çatdıqda onlara namaz qılmağı əmr edin!» [Bu hədisi Əbu Davud rəvayət etmişdir, (495)]

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Hər biriniz himayəcisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. İmam himayəcidir və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o,

himayəsində olanlara cavabdehdir. Qadın ərinin evində himayəcidir və o, himayəsində olanlara cavabdehdir. Kölə öz ağasının malını qoruyandır və o, himayəsində olanlara cavabdehdir. Hər biriniz himayəcisiniz və himayəsində olanlara cavabdehdir». [Səhih İbn Hibban, (4490)]

İslam dini kişiyyə öz malından övladlarına və əhli-əyalına xərcləməyi əmr etmişdir. 18-ci başlıqda bu haqda qismən də olsa danışmışıq.

Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) övlada xərclənən malın fəziləti barədə belə buyurmuşdur: «Kişinin xərclədiyi ən xeyirli dinar, onun öz əhli-əyalına, habelə, Allah yolunda döyüşə qatılanın miniyinə və Allah yolunda vuruşan dostlarına xərclədiyi dinarlardır». Əbu Qilabə (Allah ondan razı olsun) dedi: "Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) ilk olaraq əhli-əyalı zikr etdi". Sonra Əbu Qilabə davam edib dedi: "Əhli-əyalından olan körpələri qoruyan, Allahın izni ilə onlara fayda verən və malından onlara xərcləyən kimsədən daha çox kim savab qazana bilər?!".

[Səhih Müslim, (994)]

30- İslam dini hər kəslə, hətta düşmənlə belə, sözdə və əməldə ədalətli olmağı əmr edir.

(Quranda və hədislərdə) Pak və Müqəddəs Allahın Öz işlərində və qulları arasındaki idarəciliyində ədalətli və insaflı olduğu bildirilir. Əmr etdiyində və qadağan etdiyində, habelə, yaratlığında və əzəldən yazdığı müqəddəratda olan düz yol da budur. Uca Allah buyurur:

(شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلِكُ كُلُّهُ وَأَنُّوْا عَلِمُ قَلْبًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١٨﴾] [آل عمران: 18]

{Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir}. [Ali-İmrən: 18]

Allah, ədalətli olmayı əmr edir. Uca Alllah buyurur:

[فُلْ أَمْرَ رَبِّي بِالْقِسْطِ ...] [الأعراف: 29]

{De: «Rəbbim mənə ədalətli olmayı əmr etmişdir... »} [Əl-Əraf: 29]

Elçilərin və peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısı ədalətli olmuşlar. Uca Alllah buyurur:

(لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُولُوا النَّاسُ بِالْقِسْطِ ...) [الحديد:

[25]

{Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar ...} [Əl-Hədidi: 25]

Tərəzi: sözdə və əməldə ədalətli olmaqdır. İslam dini də, hər kəslə, hətta düşmənlərlə sözdə və əməldə ədalətli olmayı əmr edir. Uca Allah buyurur:

(*يَأَيُّهَا الَّذِينَ آمَنُوا كُوْنُوا قَوْمِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوْ الْوَالِدَيْنِ وَالْأَقْرَبَيْنِ إِنْ يَكُنْ عَنِّيَا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْنَى بِهِمَا فَلَا تَتَّبِعُوا الْهَرَى أَنْ تَعْدِلُوا وَإِنْ تَلْمُذُوا أَوْ تُغَرِّضُوا فِإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ حَسِيرًا) [النساء: 135]

{Ey iman gətirənlər! Şahidliyiniz özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. Əleyhinə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasib olsun, Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən sapmayın! Əgər dilinizi əysəniz (həqiqəti təhrif

etsəniz), yaxud həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır}. [Ən-Nisa: 135]

Uca Allah buyurur:

(.... يَجْرِي مِنْكُمْ شَتَّانٌ قَوْمٌ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعَذَّرُوا وَتَعَاوَنُوا عَلَى الْبَرِّ وَالثَّقَوْيِّ وَلَا
تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعَدْوَيْنِ وَأَنْقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ ﴿٢﴾) [məhadə: 2]

{... Sizi Məscidul-harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdürüt sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-birinizi yardım edin. Günah işlər görməkdə və düşməncilik etməkdə bir-birinizi yardım etməyin. Allahdan qorxun. Həqiqətən, Allah cəzası şiddətlidir}. [Əl-Maidə: 2]

Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُوْنُوا فَوَسِينَ لِلَّهِ شَهَادَةً بِالْقِسْطِ وَلَا يَجْرِي مِنْكُمْ شَتَّانٌ قَوْمٌ عَلَى الْأَنْعَدِلْوَى
أَعْدِلُوْا هُوَ أَقْرَبُ لِلثَّقَوْيِّ وَأَقْتُلُوا اللَّهَ إِنَّ اللَّهَ خَيْرٌ بِمَا تَعْمَلُونَ ﴿٨﴾) [məhadə: 8]

{Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kinküdürüt sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdikləriniz-dən xəbərdardır}. [Əl-Maidə: 8]

Bu gündü xalqların qanunlarında və ya insanların dinlərində, - hətta özünün, yaxud valideynin, yaxud qohumların əleyhinə olsa belə, - haqqı demək və doğru söz söyləmək, dost və düşmənlə ədalətlə davranmayı əmr etmək varmı? Peygəmbər də (Allahın salavatı və salamı onun üzərinə olsun), insanların arasını barışdırar və onların arasında sülh elan edərdi.

Rəvayət edilir ki, Amir (Allah ona rəhmət etsin) demişdir: Mən Nəmən ibn Bəşirin (Allah ondan razı olsun) minbərdə ikən belə dediyini eşitmışəm: «(Bir dəfə) atam mənə bir

hədiyyə verdi. Lakin (anam) Amra bint Rəvaha (ona): «Sən Rəsulullahı (**Allahın salavatı və salamı onun üzərinə olsun**) şahidlik etməyə çağırılmayınca mən buna razılıq verən deyiləm»- dedi. Onda atam Rəsulullahın (**Allahın salavatı və salamı onun üzərinə olsun**) yanına gəlib dedi: «Mən Amra bint Rəvahadan olan oğluma hədiyyə verdim. Lakin (yoldaşım) məndən səni buna şahid tutmağımı istədi, ya Rəsulullah!». Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) soruşdu: «O biri övladlarına da bu cür hədiyyə verdinmi?» (Atam): «Xeyr!»- deyə cavab verdi. Onda Rəsulullahı (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurdu: «Allahdan qorxun və övladlarınıza (olan münasibətdə) ədalətli olun!» Bundan sonra (atam) qayıdır hədiyyəsini geri götürdü». [Səhih Əl-Buxarı, (2587)]

Bu ona görədir ki, insanların və dövlətlərin gördüyü işlər, yalnız ədalətlə öz yoluna qoyula bilər, habelə, insanlar öz dinlərini, canlarını, övladlarını, namuslarını, mallarını və ölkələrini də, yalnız ədalətlə qoruya bilərlər. Buna görə də, biz görürük ki, Məkkə kafirləri müsəlmanları Məkkədə sıxışdırıldıqları zaman, Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) onlara Həbəşistana hicrət etməyi buyurmuş və bunun səbəbini belə izah etmişdir: «Orada heç kəsə zülm etməyən ədaləti hökmdar vardır».

31- İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir və insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir.

İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir. Uca Allah buyurur:

(*)**إِنَّ اللَّهَ يَأْمُرُ بِالْمُعْدُلِ وَالْإِحْسَانِ وَإِيتَاءِي ذِي الْقُرْبَى ...** [النحل: 90]

{Həqiqətən, Allah ədalətli olmayı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir ...} [Ən-Nəhl: 90]

Uca Allah buyurur:

(الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَاءِ وَالْكَلِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴿١٣٤﴾] [آل عمران: 134]

{O müttəqilər ki, bolluqda da, qitlıqda da, mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər}. [Ali-İmran: 134]

Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) demişdir: «Allah hər bir şeylə gözəl davranışlığı əmr etmişdir. Elə isə öldürdükdə, gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlaşın». [Səhih Müslim, (1955)]

İslam dini insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir. Uca Allah Muhəmməd Peyğəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) əvvəlki ilahi kitablarda belə vəsf olunduğunu bildirir:

(الَّذِينَ يَتَبَّعُونَ الرَّسُولَ الْكَيْفَيَةَ الْأَمْيَمَ الَّذِي يَعْدُونَهُ وَمَكْثُوبًا عِنْهُمْ فِي الشَّوَّرَةِ وَالْإِنْجِيلِ يَا مُرْهُمْ بِالْمَعْرُوفِ وَبَيْتِهِمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الظَّبَابَتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَبَتِ وَيَضْعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ ظَاهَرُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَأَتَبَعُوا الْثُورَ الَّذِي أُنْزِلَ مَعَهُهُ أُولَئِكَ هُمُ الْمُفْلِحُونَ ﴿١٥٧﴾] [al-A'rāf: 157]

{O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükleri elçinin – yazib-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara Pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklerini yüngülləşdirir və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu

dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun
ardınca gedənlər isə nicat tapanlardır}. [Əl-Əraf: 157]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Ey Aişə! Həqiqətən də, Allah müləyimdir və müləyimliyi sevir. Sərtliyə görə, habelə, başqa bir şeyə görə vermədiyini, müləyimliyə görə verir». [Səhih Müslim, (2593)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Allah sizə, anaların üzünə ağ olmayı, qız uşaqlarını diri-diriyə torpağa gömməyi, yaxşılıq etməkdən boyun qaçırmayı və “ver” – deyərək haqqınız olmayan bir şeyi tələb etməyi haram buyurmuşdur. Habelə, dedi-qodu yaymayı, çox sual verməyi var-dövləti israf etməyi qadağan etmişdir». [Səhih Əl-Buxari, (2408)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «İman gətirməyince Cənnətə giri bilməzsiniz. Biri-birinizi sevməyince iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi sevəsiniz? Aranızda salamı yayın!». [Səhih Müslim, (54)]

32- Islam dini (bəşəriyyətə), doğru danışmaq, əmanəti iyiyəsinə qaytarmaq, iffəti qorumaq, həyalı olmaq, şücaətkarlıq göstərmək, var-dövlətdən yaxşı işlərə sərf etmək, səxavətli olmaq, ehtiyac və sıxıntıda olan kimsələrə yardım etmək,acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla müləyim rəftar etmək kimi tərifəlayiq əxlaqi əmr edir.

İslam dini (bəşəriyyətə) tərifəlayiq əxlaqi əmr edir. Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**)

belə buyurur: « Mən, gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm ». [Səhih əl-Ədəb əl-Mufrad, (207)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Sizin mənə ən sevimli və Qiyamət günü məclisinə görə mənə ən yaxın olanınız, əxlaqı ən gözəl olanlarınızdır. Sizlərdən ən çox nifrət etdiyim və Qiyamət günü məclisinə görə məndən ən uzaq olanınız isə sərsərilər, təmtəraqlı danışanlar və bir də mütəfeyqihlərdir». Səhabələr dedilər: «Sərsəriləri və təmtəraqlı danışanları bildik. Bəs mütəfeyqihlər kimlərdir?» Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**): «Təkəbbürlülər»- deyə cavab verdi». [Silsilə əl-Əhadis əs-Səhihə (791)]

Abdullah ibn Amr (Allah ondan razı olsunmə) demişdir: «Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) ədəbsiz və kobud olmamışdır». O deyərdi: «Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır!» [Səhih Əl-Buxari, (3559)]

Bundan əlavə neçə-neçə ayələr və hədislər vardır ki, onlar İslam dininin (bəşəriyyəti) gözəl əxlaqlı olmağa və yaxşı işlər görməyə ümumi şəkildə təşviq etdiyinə dəlalət edir. İslam dininin əmr etdiyi saleh əməllərdən biri, doğru danışmaqdır. Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurur: «Doğru söz danışın! Çünkü doğruluq (adımı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə (adımı) Cənnətə aparır. Adam o qədər doğru danışır və doğruluğa can atır ki, nəhayət, Allah yanında doğruçu sayılır». [Səhih Müslim, (2607)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, əmanəti sahibinə qaytarmaqdır. Uca Allah buyurur:

(*إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَن تُؤْدُوا الْأَمْرَاتِ إِلَيْ أَهْلِهَا ...) [النساء: 58]

{Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir...} [Ən-Nisa: 58]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, iffətli olmaqdır. Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurur: «Üç sinif insan vardır ki, Allah onlara kömək etməyi Öz öhdəsinə götürmüştür: (bunlardan biri): iffəti qorumaq üçün ailə qurmaq». [Sunət-Tirmizi, (1655)]

Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) dua edib deyərmiş: «Allahummə inni əs'əlukəl-hudə vət-tuqa vəl-afafə vəl-ğinə -Allahım Səndən, hidayət, Allah qorxusu, iffət və zənginlik diləyirəm». [Səhih Müslim, (2721)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, həyalı olmaqdır. Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurur: «Həya (insana) yalnız xeyir gətirir». [Səhih Əl-Buxari, (6117)]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) demişdir: «Hər bir dinin öz əxlaqi var. İslam əxlaqi isə həyadır». [Bu hədisi Beyhəqi "Şuəbul-İman" əsərində (6/2619) rəvayət etmişdir.]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, şücaətkar olmaqdır. Rəvayət edilir ki, Ənəs (Allah ondan razi olsun) demişdir: «Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) insanların ən yaxşısı, ən şücaətkarı və ən səxavətlisi idi. (Bir gecə) Mədinə əhalisi (eşitdikləri səsdən) təşvişə düşdü. Həmin vaxt o, hamidan əvvəl atına minib (səs gələn tərəfə) getdi». [Səhih Əl-Buxari, (2820)]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) qorxaqlıqdan Allaha sığınıb deyərdi: «Allahummə, inni əuzu bikə minəl-cubni/Allahım, qorxaqlıqdan Sənə sığınıräm!» [Səhih Əl-Buxari, (6374)]

İslam dininin əmr etdiyi saleh əməllərdən biri də, xeyirxahlıq etmək və səxavətli olmaqdır. Uca Allah buyurur:

(مَقْلُولُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَنَّقَلَ حَبَّةً أَثْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مَائَةً حَبَّةً
وَاللَّهُ يُضَعِّفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ ﴿٢٦١﴾) [bərqa: 261]

{Mallarını Allah yolunda xərcləyənlərin misalı yeddi sünbül verən bir toxumun misalına bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın lütfü genişdir, O hər şeyi biləndir.} [Əl-Bəqərə: 261]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) səxavətli insan idi. Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsunmə) demişdir: «Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail, Ramazan ayının hər gecəsində Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın Elçisi (**Allahın salavatı və salamı onun üzərinə olsun**) xeyirxah işlər görməkdə, sərbəst əsən küləkdən daha comərd olardı». [Səhih Əl-Buxari, (1902)]

İslam dininin əmr etdiyi saleh əməllərdən bəziləri də, ehtiyacı olan kimsələrə yardım etmək, müsibətə düşər olmuş kimsəyə əl tutmaq,acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və

heyvanlarla mülayim rəftar etməkdir. Abdullah ibn Amr (Allah ondan razı olsunmə) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (**Allahın salavatı və salamı onun üzərinə olsun**) soruşdu: «İslam (xislətlərindən) ən xeyirlisi hansıdır?» Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) dedi: «Sənin yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin». [Səhih Əl-Buxari, (12)]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) demişdir: «Bir nəfər yolla gedərkən bərk susadı və və nəhayət, bir su quyusuna rast gəldi və o quyuya enib su içdi. Sonra quyudan bayırə çıxdıqda, bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: «Yəqin ki, mən susadığım kimi, bu it də susamışdır»— dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı». Səhabələr dedilər: «Ya Rəsulullah! Məgər, heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?». O, buyurdu: «Hər bir canlıya göstərdiyiniz qayğıya görə savab vardır». [Səhih İbn Hibban, (544)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Dul qadılara və kasıblara əl tutan kimse Allah yolunda vuruşan mücahidə, yaxud gecələr namaz qılıb, gündüzlər oruc tutan kimsəyə bənzəyir». [Səhih Əl-Buxari, (5353)]

İslam dini qohumlarını haqlarını qorumağı tövsiyə edir və onlarla əlaqə saxlamağın vacib olduğunu vurğulayır. Uca Allah buyurur:

(الَّتِي أَنْزَلَ بِالنُّورِ مِنْ أَنفُسِهِمْ وَأَرْجَمَهُمْ وَأَنْوَلَ أَلْرَحَامَ بَعْضُهُمْ أَنْوَلَ بَعْضِهِمْ فِي كِتَبٍ
الَّلَّهُ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَنْ تَقْعَلُوا إِلَى أَوْلِيَائِكُمْ مَعْرُوفًا كَانَ ذَلِكَ فِي الْكِتَبِ
مَسْنُوْرًا) [الأحزاب: 6]

{Peygəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın kitabında bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır}. [Əl-Əhzab: 6]

İslam dini qohumlarla əlaqəni kəsməkdən çəkindirir və bunu, yer üzündə fəsad törətməyə bənzədir. Uca Allah buyurur:

(فَهُلْ عَسِيْتُمْ إِن تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقْطِعُوا أَرْحَامَكُمْ ⑩ أُولَئِكَ الَّذِينَ لَعْنَهُمُ اللَّهُ فَأَصَّهُمْ وَأَعْنَمَ أَبْصَرَهُمْ ⑪) [Məsih: 23-22]

{Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir}. [Muhəmməd: 22-23]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Qohumlarla əlaqəni kəsən adam Cənnətə girməz». [Səhih Müslim, (2556)]

Əlaqə saxlanılması vacib olan yaxınlar isə bunlardır: Valideynlər (babalar,nənələr), qardaşlar, bacılar, əmilər, bibilər, dayılar və xalalar İslam dini, həmçinin qonşunun haqlarını da ödəməyi buyurur. Hətta qonşu kafir olsa belə. Uca Allah buyurur:

(*وَأَعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِخْسَنَا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَأَجْنَارِ ذِي الْقُرْبَى وَأَجْنَارِ أَجْنَبٍ وَالصَّاحِبِ بِالْجَنْبِ وَأَتِينَ السَّبِيلَ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا ⑭) [nəsə: 36]

{Allaha ibadət edin və heç bir şeyi Ona şerik qosmayıñ! Valideynlərə, qohuməqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib

olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah İovğalıq edənləri və özünü öyənləri sevmir}. [Ən-Nisa: 36]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Cəbrail mənə qonşu haqqında o qədər tövsiyə verdi ki, nəhayət, mən qonşunun da varislərdən olacağını güman etdim». [Səhih Əbu Davud, (5152)]

33- İslam dini təmiz yemək-içməkləri halal etmişdir. Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də, evlənməyi halal buyurmuşdur. (Uca Allah) Öz Peygəmbərlərinə (**Allahın salavatı və salamı onların üzərinə olsun**) bunu əmr etmişdir. Onlara təmiz olan hər bir şey əmr edilmişdir.

İslam dini təmiz yemək-içməkləri halal etmişdir.

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurur: «Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə nəyi əmr etmişdirlər, möminlərə də onu əmr edib buyurur:

(يَأَيُّهَا الْرُّشْدُ لُكُوْمِنَ الظَّبِيْتِ وَعَمَلُوا صَلِيْحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيْمٌ) [المؤمنون: 51]

{Ey Peygəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirom!} (Əl-Muminun: 51) O, həmçinin, buyurur:

(يَأَيُّهَا الَّذِينَ آمَنُوا لُكُوْمِنَ طَبِيْتِ مَا رَزَقْنَكُمْ وَأَشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ) [البقرة: 172]

[172]

{Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz təmiz və halal nemətlərdən yeyin və əgər Allaha ibadət edirsınızsa, Ona şükür edin!} (Əl-Bəqərə: 172)} Sonra Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**), uzun

müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: «Ya Rəbb, ya Rəbb!»— deyə yalvaran birisini xatırlatdı. Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) davam edib dedi «Onun yediyi, haram, içdiyi haram, geydiyi haram – haramla böyümüşdür. Beləsinin duası necə qəbul ola bilər?!». [Səhih Müslim, (1015)]

Uca Allah buyurur:

(فُلْ مَنْ حَرَّمَ زِينَةَ اللَّهِ الَّتِي أَخْرَجَ لِعِبَادِهِ وَالظَّبِيبَتِ مِنَ الْرِّزْقِ فُلْ هِيَ لِلَّذِينَ ءَامَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا خَالِصَةٌ يَوْمَ الْقِيَمَةِ كَذَلِكَ نُفَضِّلُ الْأَيْمَتِ لِقَوْمٍ يَعْلَمُونَ ﴿٣٢﴾] [الأعراف: 32]

{De: «Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?» De: «Bunlar dünya həyatında hamiya, Qiymət günü isə yalnız möminlərə məxsusdur» Biz dərk edən adamlar üçün ayələri belə izah edirik}. [Əl-Əraf: 32]

Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də evlənməyi halal buyurmuşdur. (Uca Allah) Öz peyğəmbərlərinə (Allahın onlara salamı olsun) bunu əmr etmişdir. Onlara təimz olan hər bir şey əmr edilmişdir. Uca Allah buyurur:

(وَاللَّهُ جَعَلَ لَكُمْ مِنْ أَنفُسِكُمْ أَرْوَاجًا وَجَعَلَ لَكُمْ مِنْ أَرْوَاجِكُمْ بَنِينَ وَحَدَّةً وَرَزْقَكُمْ مِنْ الظَّبِيبَتِ أَفِي الْبَنِطِيلِ يُؤْمِنُونَ وَيَنْعَمُتُ اللَّهُ هُمْ يَكْفُرُونَ ﴿٧٢﴾] [التحل: 72]

{Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə Pak ruzilər verdi. İndi onlar batılıə inanıb Allahın nemətini inkarmı edirlər?!} [Ən-Nəhl: 72]

Uca Allah buyurur:

(وَثِيَابَكَ فَظَهِيرٌ وَالرُّجْزَ فَاهْجِرْ) [المدثر: 4-5]

{Geyimini təmiz saxla!}. {Pis şeyləri tərk et!}. [Əli-Muddəssir: 4-5]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Qəlbində zərrə qədər təkəbbür olan kimse Cənnətə girməz». (Bu vaxt) bir adam dedi: «Adam libasının və ayaqqabısının gözəl olmasını xoşlayır» Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurdu: «Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır». [Səhih Müslim, (91)]

34- İslam dini, Allaha şərik qosmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək, övladı öldürmək, haqsız yerə adam öldürmək, yer üzündə fəsad törətmək, sehr etmək, zahirdə və batində murdar işlər görmək, zina etmək, Lut qövmünün əməlini etmək (burada eynicinsli əlaqələr qəsd edilir) kimi böyük günahları haram buyurmuşdur. Həmçinin, faizi (almağı, verməyi, şahid olmağı və yazmayı), habelə, ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi, eləcə də, murdar və çirkin şeyləri haram etmişdir. Həmçinin, yetimin malını yeməyi, çəkidə və ölçüdə aldatmağı və qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. Peyğəmbərlərin (Allahın onlara salamı olsun**) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər.**

İslam dini, Allaha şərik qosmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsiz olaraq Allah haqqında söz söyləmək və övladı öldürmək kimi böyük günahları haram buyurmuşdur. Uca Allah buyurur:

(*) قُلْ تَعَالَوْا أَقْنِ مَا حَرَمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَنَاً وَلَا تَنْقُلُوا أُولَئِكُمْ مِنْ إِمْلَاقِنَّ خَنْ نَرْفُكُمْ وَإِيَاهُمْ وَلَا تَنْقُلُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنٌ وَلَا تَنْقُلُوا النَّفْسَ الَّتِي حَرَمَ اللَّهُ إِلَّا يَأْخُذُ ذِكْرَكُمْ وَصَنْكُمْ بِهِ لَعْنَكُمْ تَغْلُبُونَ ﴿٥﴾ وَلَا تَنْقُلُوا مَالَ الْيَتَيمِ إِلَّا بِالْقِرْيَ هِيَ أَحْسَنُ حَيَّ بَيْتَلْغُ أَشَدَّهُ وَأَوْفُوا الْكَيْنَ وَالْمِيزَانَ بِالْقِسْطِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَإِذَا فَلَمْ قَاعِدُلُوا وَلَوْ كَانَ ذَا قُرْبَى وَبِعَهْدِ اللَّهِ أَوْفُوا ذِكْرَكُمْ وَصَنْكُمْ بِهِ لَعْنَكُمْ تَذَكَّرُونَ ﴿٦﴾) [الأنعام: 152-151]

{(Ya Rəsulum!) De: «Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın. Ata-anaya yaxşılıq edin. Kasıbılıq üzündən uşaqlarınızı öldürmeyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşmeyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlmən və ya əhli-zimməni haqsız yerə öldürmeyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!}. {Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşmeyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınıza adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdil (dini vəzifələrinizi, andlarınızi) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyünd-nəsihət qəbul edəsiniz!»} [Əl-Ənam: 151-152]

Uca Allah buyurur:

(قُلْ إِنَّا حَرَمَ رَبِّ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْجُنُونُ بَغْيَرِ الْحُجَّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يَنْزِلْ بِهِ سُلْطَنَتَا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ ﴿٣٣﴾) [الأعراف: 33]

{De: «Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir

şeyi Ona şerik qosmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur»} [Əl-Əraf: 33]

İslam dini haqsız yerə adam öldürməyi haram buyurmuşdur. Uca Allah buyurur:

(وَلَا تَقْتُلُوا الْتَّفَسَ الَّتِي حَرَمَ اللَّهُ إِلَّا بِالْحُقْقِ وَمَنْ قُتِلَ مَظْلومًا فَقَدْ جَعَلْنَا لِوَالِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفُ فِي الْقَتْلِ إِنَّهُ وَكَانَ مَنْصُورًا ﴿٣٣﴾] [el-İsrə: 33]

{Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. Haqsız yerə öldürülən məzлum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatıldən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünkü ona artıq kömək olunmuşdur}. [Əl-İsra: 33]

Uca Allah buyurur:

(وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًاٰ مَا خَرَ وَلَا يَقْتُلُونَ الْتَّفَسَ الَّتِي حَرَمَ اللَّهُ إِلَّا بِالْحُقْقِ وَلَا يَزِئُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يُلْقَ أَثَاماً ﴿٦٨﴾] [el-Fırqan: 68]

{Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qiymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılır}. [Əl-Furqan: 68]

İslam dini yer üzündə fəsad törətməyi haram buyurmuşdur. Uca Allah buyurur:

(وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا) [al-ağrəf: 56]

{Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin...} [Əl-Əraf: 56]

Uca Allah Şueyb (Allahın ona salamı olsun) haqqında xəbər verir ki, o, öz qövmünə belə demişdir:

(وَإِلَى مَدِينَ أَخَاهُمْ شَعِيبًا قَالَ يَقُولُمْ أَغْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ فَقَدْ جَاءَتُكُمْ بِبَيِّنَاتٍ مِنْ رَبِّكُمْ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ ﴿٨٥﴾] [al-ağrəf: 85]

{Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: «Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını eksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir»}. [Əl-Əraf: 85]

İslam dini sehr etməyi haram buyurmuşdur. Pak, Müqəddəs və Uca Allah belə buyurur:

(وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقُفْ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كَيْنُودْ سَحِيرٌ وَلَا يُفْلِحُ الْسَّاجِرُ حَيْثُ أَتَ^و)

[69: طه]

{Sağ əlindəkini yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəldikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!} [Ta ha: 69]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Məhvedici yeddi günahdan çəkinin!» (Səhabələr) soruştular: «Nədir onlar, ya Rəsulullah?» Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurdu: «Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyük meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək». [Səhih Əl-Buxari, (6857)]

İslam dini zahirdə və batındə murdar işlər görməi, zina etməy, Lut qövmünün əməlini etməyi haram buyurmuşdur. Bu başlığı əvvəlində, bunların haram olduğunu dair ayələr zikr edilmişdir. Həmçinin, faizi də (almağı, verməyi, şahid olmağı və yazmağı) haram buyurmuşdur. Uca Allah buyurur:

(يَأَيُّهَا الَّذِينَ إِمَّا تَقْرُئُوا مَا بَقَى مِنَ الْكِتَابِ إِنَّ كُلَّمَا يُنْهَا مُؤْمِنِينَ ﴿٦﴾ فَإِنْ لَمْ تَفْعَلُوا فَأَذْنُو
بِحَرْبٍ مِّنَ اللَّهِ وَرَسُولِهِ وَإِنْ تُبْثِمُ قَلْكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ ﴿٧﴾)
[البقرة: 279-278]

{Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayıñ!) Belə etməsəniz, Allahın və Onun Rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əger tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar}. [(Əl-Bəqərə: 278-279]

Allah, fazilə məşğul olan kimsəyə hərb elan etdiyi kimi, heç bir günah sahibinə hərb elan edəcəyini vəd etməmişdir. Çünkü fazilə məşğul olmaq, dinlərini, məmləkətləri, mal-dövləti və insanları korlayır. İslam dini ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi haram buyurmuşdur. Uca Allah buyurur:

(حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَاللَّدُمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أَهْلَ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُنْتَرَكَيةُ
وَالْكَطْبِحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَرْتُمْ وَمَا دُبِّحَ عَلَى النَّصْبِ وَإِنْ سَقَسَمُوا بِالْأَزْلَامِ ذَلِكُمْ
فَسْقُّ...} [المائدə: 3]

{Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan (axan qan) donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alet və ya silahla) vurulmuş, (bir yerdən) yixılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar size haram edildi}. [Əl-Maidə: 3]

İslam dini şərab içməyi, habelə, digər murdar və çirkin şeyləri haram buyurmuşdur. Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْحُمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَمُ رجُسٌ مِّنْ عَمَلِ الشَّيْطَنِ فَاجْتَبَاهُ
لَعْلَكُمْ تُفْلِحُونَ ⑤ إِنَّا يُرِيدُ الشَّيْطَنَ أَنْ يُوَقِّعَ بِيَنْتَكُمُ الْعَذَابَ وَالْبَغْضَاءَ فِي الْحُمْرِ وَالْمَيْسِرِ وَيَصْدُكُمْ
عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الْأَصْلَوَةِ فَهُمْ أَنْشَمُ مُنْتَهُونَ ⑥) [المائدة: 90-91]

{Ey iman getirənlər! Şərab da (icki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!} {Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər}. [Əl-Maidə: 90-91]

31-ci başlıqda, Uca Allahın, Rəsulullahın (**Allahın salavatı və salamı onun üzərinə olsun**) Tövratdakı vəsf barədə, onun murdar şeyləri haram buyurması haqqında xəbər verdiyini qeyd etmişik. Uca Allah buyurur:

(الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ الَّتِي أَمَّى الَّذِي يَحْذُوْنَهُ وَمَكْثُوبًا عِنْهُمْ فِي الشَّوَّرَةِ وَالْإِنجِيلِ يَأْمُرُهُمْ
بِالْمَعْرُوفِ وَيَنْهَا هُمْ عَنِ الْمُنْكَرِ وَيَحِلُّ لَهُمُ الظَّبَابَتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَيْثَ وَيَنْهَا عَنْهُمْ إِصْرَهُمْ
وَالْأَغْلَلُ الَّتِي كَانَتْ عَلَيْهِمْ ...) [الأعراف: 157]

{O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükleri elçinin – yazib-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara Pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklerini yüngülləşdirir və onları buxovlardan xilas edər. Ona iman getirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır}. [Əl-Əraf: 157]

İslam dini yetimin malını yeməyi haram buyurmuşdur. Uca Allah buyurur:

(وَأَئُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا أَخْتِبَطْ ۖ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ ۖ إِنَّهُ وَكَانَ
حُوَّاً كَبِيرًا ①) [النساء: 2]

{Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır}. [Ən-Nisa: 2]

Uca Allah buyurur:

(إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًاٰ وَسَيَصْلَوْنَ سَعِيرًا) ﴿١﴾

[النساء: 10]

{Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiymətdə alovlu Cəhənnəmə girəcəklər)}. [Ən-Nisa: 10]

İslam dini çəkidə və ölçüdə aldatmağı haram buyurmuşdur. Uca Allah buyurur:

(وَإِلَّا لِلْمُظْفَفِينَ ① الَّذِينَ إِذَا أَكْتَالُوا عَلَى الْئَنَاسِ يَسْتَوْفُونَ ② وَإِذَا كَلُوْهُمْ أَوْ وَرَزُوْهُمْ يُخْسِرُونَ ③)

يَطْلُبُونُ أُولَئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ ④) [المطففين: 1-4]

{Çəkidə və ölçüdə aldadanların vay halına!}. {O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər}. {Onlar üçün bir şey ölçükdə və ya çəkdikdə isə onları ziyana salarlar}. {Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?!)} [Əl-Mutaffifin: 1-4]

İslam dini qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. 31-ci başlıqda buna dəlalət edən ayələri və hədisləri zikr etmişik. Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər.

35- Islam dini, yalan danışmaq, kələk gəlmək, əmanətə xəyanət etmək, aldatmaq, hiylə qurmaq, oğurluq etmək, təcavüz etmək, zülm etmək kimi pis əxlaqi cəhətləri və ümumiyyətlə hər bir çirkin əxlaqi qadağan edir.

İslam dini ümumiyyətlə pis əxlaqların hamısını qadağan edir. Uca Allah buyurur:

(وَلَا تُصِيرْ خَدْكَ لِلنَّاسِ وَلَا تَنْشِي فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلًّا مُخْتَالٍ فَخُورٍ ﴿١٨﴾] [لقمان: 18]

{İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir}. [Loğman: 18]

Allahın Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Sizin mənə ən sevimli və Qiyamət günü məclisinə görə mənə ən yaxın olanınız, əxlaqı ən gözəl olanlarınızdır. Sizlərdən ən çox nifrət etdiyim və Qiyamət günü məclisinə görə məndən ən uzaq olanınız isə sərsərilər, təmtəraqlı danışanlar və bir də mütəfeyqihlərdir». Səhabələr dedilər: «Sərsəriləri və təmtəraqlı danışanları bildik. Bəs mütəfeyqihlər kimlərdir?» Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**): «Təkəbbürlülər»- deyə cavab verdi.» [Silsilə əl-Əhadis əs-Səhihə, (791)]

İslam dini yalan danışmağı qadağan edir. Uca Allah buyurur:

(... إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَابٌ ﴿٢٨﴾) [غافر: 28]

{... Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz}. [Gafir: 28]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Yalan danışmaqdan çəkinin! Çünkü yalan (adımı) günah işlərə yönəldir. Günah işlər isə (adımı) Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət, Allah yanında yalançı sayılır». [Səhih Müslim, (2607)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Vəd verdiyi zaman (vədinə) xilaf çıxar. Ona əmanət verildiyi zaman xəyanət edər». [Səhih Əl-Buxari, (6095)]

İslam dini kələk gəlməyi qadağan edir. Hədislərin birində rəvayət edilir ki, (bir dəfə) Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) bir ərzaq topası görüb əlini onun içində saldı. Barmaqları yaş bir şeyə dəydikdə, O: «Bu nədir, ey mal yiyəsi?»— deyə soruşdu. Mal sahibi: «Ona yağış dəyib, ya Rəsulullah!»— deyə cavab verdi. Onda Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) dedi: «Niyə bəs sən onu üstə qoymursan ki, insanlar onu görə bilsin?! (Bil ki,) bizə kələk gələn bizdən deyildir». [Səhih Müslim, (102)]

İslam dini əmanətə xəyanət etməyi və aldatmağı qadağan edir. Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَحْنُوْا إِلَلَهَ وَالْأَسْوَلَ وَتَحْنُوْا أَهْنَتِكُمْ وَأَنْشُمْ تَغْنِمُونَ ﴿٢٧﴾) [الأنفال: 27]

{Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin}. [Əl-Ənfal: 27]

Uca Allah buyurur:

(الَّذِينَ يُوقُنُ بِعَهْدِ اللَّهِ وَلَا يَنْقُضُونَ الْمِيَتَقَنَ ﴿٤٠﴾) [ar-Rud: 40]

{O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar}. [Ər-Rəd: 20]

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) ordusunu döyüşə göndərəndə onlara belə deyərdi: «Döyüşün, lakin qənimətdən izinsiz götürməyin, əmanətə xayanət etməyin, düşməni öldürdükdə onu eybəcər hala salmayıň və uşaqları öldürməyin». [Səhih Müslim, (1731)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılardır və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılardır: Ona əmanət verildiyi zaman xəyanət edər.

Danışdiği zaman yalan danışar. "hd bağladığı zaman (əhdini) pozar. Mübahisə etdiyi zaman haqsızlıq edər». [Səhih Əl-Buxari, (34)]

İslam dini həsəd etməyi qadağan edir. Uca Allah buyurur:

(أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا عَانِيهِمُ اللَّهُ مِنْ فَضْلٍ، فَقَدْ عَاهَدْنَا مَالَ إِبْرَاهِيمَ الْكِتَبَ وَالْحِكْمَةَ
وَعَاهَدْنَاهُمْ مُلْكًا عَظِيمًا) [النساء: 54]

{Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?! Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik}. [Ən-Nisa: 54]

Uca Allah buyurur:

(وَدَكَثِيرٌ مِنْ أَهْلِ الْكِتَبِ لَوْ يَرُدُونَكُمْ مَنْ بَعْدَ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عَنْدِ أَنفُسِهِمْ مَنْ بَعْدَ
مَا تَبَيَّنَ لَهُمُ الْحُقْقُ فَاعْفُوا وَاصْفَحُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ) [al-Baqara: 109]

{Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra kafirliyə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər onları əfv edin və onlardan vaz keçin! Həqiqətən, Allah hər şeyə qadirdir}. [Əl-Bəqərə: 109]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Sizdən əvvəlki ümmətlərin xəstəliyi sizə də keçmişdir: (bu,) həsəd və nifrət etməkdir. Bu, dəlləkdir. Mən sizə demirəm ki, o, saç qırxır. Lakin o, dini qırxır. Canım Əlində olan Allaha and olsun ki, iman gətirməyince, Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyince, iman gətirmiş olmazsınız. Sizə elə bir əməl öyrədimmi ki, onun sayəsində bunlara nail olasınız? Aranızda salamı yayın!». [Sunən ət-Tirmizi, (2510)]

İslam dini yaramaz hiylə qurmağı qadağan edir. Uca Allah buyurur:

(وَكَذَلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْبَةٍ أَكْبَرَ مُجْرِمِيهَا لِيَنْكُرُوا فِيهَا وَمَا يَنْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴿١٢٣﴾) [الأنعام: 123]

{Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada mümkün qədər yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və bunu da hiss etmirlər}. [Əl-Ənam: 123]

Uca Allah (Quranda) xəbər verir ki, yəhudilər Məsihi (Allahin ona salamı olsun) öldürmək istəmiş və ona hiylə qurmuşdular. Lakin Allah onlara qarşı hiylə qurmuş və bəyan etmişdir ki, yaramaz hiylə yalnız sahibini qaplayar. Uca Allah buyurur:

(*فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفَّارَ قَالَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ قَالَ الْخَوَارِيُونَ نَحْنُ أَنْصَارُ اللَّهِ مَاءِمَّا بِاللَّهِ وَأشْهَدُ بِأَنَّا مُسْلِمُونَ ﴿٥٦﴾ رَبَّنَا مَاءِمَّا بِنَا آنِزَلْنَا وَاتَّبَعْنَا الْرَّسُولَ فَأَكْتَبْنَا مَعَ الْشَّهِيدِينَ ﴿٥٧﴾ وَمَكْرُوْرَا وَمَكْرُرَ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمُتَكَبِّرِينَ ﴿٥٨﴾ إِذْ قَالَ اللَّهُ يَعِيسَى إِنِّي مُتَوَقِّيْكَ وَرَافِعُكَ إِلَيَّ وَمُظْهِرُكَ مِنَ الَّذِينَ كَفَرُوا وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُوا إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَلَا خَخْمُ بَيْتَكُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٥٩﴾) [آل عمران: 55-52]

{İsa onlardakı küfrü hiss etdiqdə, dedi: «Allah yolunda kimlər mənə yardımçı olacaq?» Həvarilər dedilər: «Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmaniq!} { Ey Rəbbimiz! Biz sənin nazıl etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerde yaz!} { Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir}. {O vaxt Allah buyurdu: «Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiymət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də,

ixtilafa düşdüğünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm») [Ali-İmran: 52-55]

Uca Allah (Quranda) xəbər verir ki, Saleh Peyğəmbərin (Allahın ona salamı olsun) qövmü onu öldürmək üçün hiylə qurdular. Onlar hiylə qurdular, Allah da onların hiyləsinə qarşı hiylə qurdu, onları və onların bütün tayfasını yerlə yeksan etdi. Uca Allah buyurur:

(فَالْوَّلُو تَقَاسِمُوا بِاللَّهِ لَتَبِيَّنَهُرُ وَأَهْلَهُرُ ثُمَّ لَتَقُولُنَّ لَوْلَيْهِ مَا شَهَدْنَا مَهْلِكَ أَهْلِهِ وَلَنَا لَصَدِيقُونَ^④ وَمَكْرُوْرُ مَكْرَرَا وَمَكْرُنَا مَكْرَرَا وَهُنْ لَا يَشْعُرُونَ^⑤ فَانظُرْ كَيْفَ كَانَ عِقَبَةُ مَكْرِهِمْ أَثَا دَمَرَّتْهُمْ وَقَوْمُهُمْ أَجْمَعِينَ^⑥) [السل: 49-51]

{Onlar dedilər: «Bir-birinizin yanında Allaha and içən ki, gecə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürülüyüünü görməmişik və biz, həqiqətən, düzünü deyirik»} {Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər}. {Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə yeksan etdik}. [Ən-Nəml: 49-51]

İslam dini oğurluq etməyi qadağan edir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: «Zina edən adam zina etdiyi vaxt mömin sayıla bilməz. Oğurluq edən adam oğurluq etdiyi vaxt mömin sayıla bilməz. Şərab içən adam şərab içdiyi vaxt mömin sayıla bilməz. Tövbə qapısı isə (qiyamətədək) açıqdır». [Səhih Əl-Buxari, (6810)]

İslam dini təcavüz etməyi qadağan edir. Uca Allah buyurur:

(*إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَا عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ^⑦) [nəhl: 90]

{Həqiqətən, Allah ədalətli olmayı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi,

pis əməllər törətməyi və azgınlıq etməyi isə qadağan edir. O sizə öyüdnəsihət verir ki, bəlkə düşünüb iibrət alasınız}. [Ən-Nəhl: 90]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Allah mənə vəhy edərək buyurmuşdur ki, təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizə qarşı azgınlıq etməyin». [Səhih Əbu Davud, (4895)]

İslam dini zülm etməyi qadağan edir. Uca Allah buyurur:

{... وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ ﴿٥٧﴾} [آل عمران: 57]

{ ... Allah zalımları sevmir}. [Ali-İmran: 57]

Uca Allah buyurur:

{... إِنَّهُ وَلَا يُقْلِبُ الظَّالِمُونَ ﴿٢١﴾} [الأنعام: 21]

{... Şübhəsiz ki, zalımlar nicat tapmazlar!} [Əl-Ənam: 21]

Uca Allah buyurur:

{... وَالظَّالِمِينَ أَعْدَّ لَهُمْ عَذَابًا أَلِيمًا ﴿٣١﴾} [الإنسان: 31]

{... Zalımlara isə, O, ağırlı-acılı əzab hazırlamışdır}. [Əl-İnsan: 31]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Üç nəfərin duası rədd edilmir: Adil imamın (duası). Oruc tutan kimsənin orucunu açana qədər (etdiyi dua) və bir də məzlumun duası. Bu dualar buludun üzərinə qalxır, göy qapıları onlar üçün açılır və qüdrətli və qüvvəlti Rəbb belə buyurur: «İzzətimə and olsun ki, köməyi bir qədər təxirə salmış olsam belə, sənə mütləq kömək edəcəm». [Bu hədisi Müslim (2749) müxtəsər olaraq cüzi ləfz fərqi ilə habelə, Tirmizi də (2526) onu cüzi ləfz fərqi ilə rəvayət etmişdir. İmam Əhməd (8043) isə bu hədisi tam olaraq rəvayət etmişdir].

Muhəmməd Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) Muazi (Allah ondan razi olsun)

Yəmənə gəndərərkən ona belə nəsihət etmişdir: «Məzlumun bədduasından qorx. Həqiqətən də, onunla Allah arasında heç bir örtük (mane) yoxdur». [Bu hədisi Əl-Buxari (1496)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Kim bir müahidə (müsəlmanla əhd bağlayan kafirə) zülm etsə, yaxud onun haqqına girsə, yaxud onu gücü çatmadığı bir işlə yükлəsə, yaxud da onun könül xoşluğu olmadan ondan bir şey götürsə, Qiyamət günü mən onun tərəfini saxlayacağam». [Sunən Əbu Davud, (3052)]

Gördüyün kimi, İslam dini hər bir çirkin əxlaqi, zülm etməyi və həddi aşmağı qadağan edir.

36- İslam dini pul vasitəsilə görülən işləri - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kələk gəlməyi, yaxud cəmiyyətə, xalqa və fəndlərə ümumi şəkildə zərər vurmağı və onları ziyanə uğratmağı qadağan etmişdir.

İslam dini pul vasitəsilə görülən işləri - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kələk gəlməyi, yaxud cəmiyyətə, xalqa və fəndlərə ümumi şəkildə zərər vurmağı və onları ziyanə uğratmağı qadağan etmişdir.

Bundan əvvəlki başlıq altında, faizi, zülmü, kələk gəlməyi və yer üzündə fəsad törtməyi haram buyuran ayələr və hədislər zikr edilmişdir. Uca Allah buyurur:

(وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا أَكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِنَّمَا مُّبِينًا) (الأحزاب: 58)

{Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərlərinə böhtanla bərabər açıq-aydın ağır bir günah götürmişlər}. [Əl-Əhzab: 58]

Uca Allah buyurur:

(مَنْ عَيْلَ صَلِحًا فَلِنفْسِهِ وَمَنْ أَسَأَهُ فَعَلَيْهَا وَمَا رَبُّكَ بِظَلَمٍ لِلْعَبِيدِ) [فصلت: 46]

{Kim yaxşı iş görse, xeyri özünə, kim də pislik etsə, zərəri öz əleyhinə olar. Sənin Rəbbin qullara zülm edən deyil}. [Fusillət: 46]

Sunnədə rəvayət edilir ki, Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) belə buyurmuşdur: «Zərər vermək də olmaz, zərərin qarşılığını zərərlə vermək də olmaz». [Sunən İbn Macə, (2341)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Kim Allaha və Axırət gününə inanırsa, qonçusuna əziyyət verməsin. Kim Allaha və Axırət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axırət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun». Digər rəvayətdə: «Qonşusuna yaxşılıq etsin»- deyilir. [Səhih Müslim, (47)]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölüne qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi. Amma ona belə deyiləcək: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin». [Səhih Əl-Buxari, (3482)]

Bu, pişiyə əziyyət verən kimsənin cəzasıdır. Bəs insanlara əziyyət verənin cəzası necə olacaq? İbn Ömer (Allah ondan razı olsun) demişdir: «(Bir gün) Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) minbərə

qalxdı və yüksək səslə səslənib dedi: «Ey dili ilə iman gətirib, hələ qəlblerinə iman daxil olmamış kimsələr! Müsəlmanlara əziyyət verməyin, onları utandırmayın və onların eyiblərini araşdırmayın. Belə ki, kim müsəlman qardaşının eyibini araşırırsa, Allah da onun eyibini ortaya çıxarar. Bu onun evinin içində olsa belə, onu aşkara çıxardar». Bir gün İbn Ömər (Allah ondan razı olsunmə) Müqəddəs Evə, yaxud Kəbəyə baxıb dedi: «Sən və sənin hörmətin necə də əzəmətlidir! Lakin Allah yanında möminin hörməti səninkindən daha əzəmətlidir». [Bu hədisi Tirmiz (2032) və İbn Hibbən (5763) rəvayət etmişdir]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Kim Allaha və Axirət gününə inanırsa, qonçusuna əziyyət verməsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına yaxşı baxsın. Kim Allaha və Axirət gününə inanırsa, ya xeyir danışın, ya da sussun». [**Səhih Əl-Buxari, (6018)**]

Əbu Hureyra (Allah ondan razı olsun anhu) rəvayət etmişdir ki, Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) demişdir: «Bilirsiniz müflis kimdir?»— deyə soruşdu. Onlar: «Ya Rəsulullah, aramızdakı müflislər, nə bir dirhəmi, nə də bir malı olan kimsələrdir»— deyə cavab verdilər. Bu zaman Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) dedi: «Ümmətimin müflisləri o kəslərdir ki, onlar Qiymət günü orucla, namazla və zəkatla, habelə, birisinin şəxsiyyətinə söymüş, birisinə böhtan atmış, birisinin malını yemiş olduğu halda Allahın hüzuruna gətiriləcək. Onu otuzduracalar və ondan qisas alacaqlar. Məzлumlar bir-bir (qisas alaraq) onun savablarından götürəcəklər. Əgər, ondan tam olaraq qisas alınmadan önce savabları qurtararsa, həmin adamların

günahlarından götürülüb, onun günahları üzərinə əlavə edilər, sonra da bu adam Cəhənnəmə atılar». [Bu hədisi Müslim (2581), Tirmizi (2418) və Əhməd (8029) rəvayət etmişdir. Hədisin ləfzi imam Əhmədə aiddir]

Allahın Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «(Bir zaman) yol üstünə bir ağaç budağı düşmüş və insanlara əziyyət verirdi. Bir kişi onu yoldan kənarlaşdırıldı və bu səbəbdən də, Cənnətə daxil edildi». [Bu hədisi Buxari (652) mənaca, Müslim (1914) buna bənzər, İbn Məcə (3682) və Əhməd (10432) rəvayət etmişdir. Hədisin ləfzi imam Əhmədə aiddir]

Əgər əziyyət verən bir şeyi yoldan kənarlaşdırmaq adamı Cənnətə daxil edirsə, onda bəs insanlara əziyyət verən və onların həyatını korlayanın axırı necə olacaq?

37- İslam dini ağılı qorumağı əmr etmiş və şərab içmək kimi onu korlayan hər bir şeyi haram buyurmuşdur. Ağılın dərəcəsini yüksəltmiş, onu mükəlləf etmiş, üstəlik, onu xurafatın və büt pərəstliyin zəncirlərindən azad etmişdir. İslam dinində müəyyən bir təbəqəyə məxsus olan nə bir sərr, nə də əhkamlar vardır. İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir.

İslam dini ağılı qorumağı əmr etmiş və onun dərəcəsini yüksəltmişdir. Uca Allah buyurur:

(...إِنَّ الْسَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْغُلاً ﴿٣٦﴾) [الإسراء: 36]

{... Çünkü qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlliəri barəsində sorğu-sual olunacaq}. [Əl-İsra: 36]

İnsana vacibdir ki, öz ağılı qorusun. Odur ki, İslam dini şərabı, sərxaşedici hər bir şeyi haram buyurmuşdur.

Şərabın haram buyurulduğuna dair ayə, 34-cü başlıq altında zikr edilmişdir. Qurani Kərimdəki bir çox ayələr, Uca Allahın bu sözü ilə tamamlanır:

(لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿٢٤٢﴾) [البقرة: 242]

{... Bəlkə anlayasınız}. [Əl-Bəqərə: 242]

Uca Allah buyurur:

(وَمَا الْحَيَاةُ إِلَّا لَعْبٌ وَلَهُوَ أَلَّا يَرَى الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقَوْنَ أَفَلَا تَعْقِلُونَ ﴿٣٢﴾) [al-An'am: 32]

{Dünya hayatı oyun və əyləncədən başqa bir şey deyil. Müttəqilər üçün isə axırət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?} [Əl-Ənam: 32]

Uca Allah buyurur:

(إِنَّا أَنْزَلْنَاهُ قُرْءَانًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿٥﴾) [Yusuf: 2]

{Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz}. [Yusuf: 2]

Uca Allah bəyan etmişdir ki, hidayət və hikmətdən yalnız ağıl sahibləri istifadə edə bilərlər. O ağıl sahibləri barədə Uca Allah belə buyurur:

(يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَرُ إِلَّا أُولَوْا الْأَلْبَابُ ﴿٦٧﴾)

[البقرة: 269]

{Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar}. [Əl-Bəqərə: 269]

Odur ki, İslam dini ağılı mükəlləf etmişdir. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Yatmış insan yuxudan oyanana qədər, dəli ağıllanana qədər və uşaq həddibülüğa çatana qədər». [Bu hədisin bənzərini Əl-Buxarı müəlləq isnadla (5269) rəvayət etmişdir. Əbu Davud isə movsul isnadla (4402) rəvayət etmişdir. Hədisin ləfzi də

Əbu Davuda aiddir. Həmçinin, hədisin bənzərini Tirmizi (1423), Nəsai (Sunən əl-Kubra əsərində 7346), Əhməd (956), habelə, İbn Macə müxtəsər olaraq rəvayət etmişdir (2042).]

İslam dini ağılı xurafatın və büt+pərəstliyin zəncirlərindən azad etmişdir. Uca Allah, xurafatlara sarılmış ümmətlərin halı və Allahdan gələn haqqı rədd etdikləri barədə xəbər verərək buyurur:

(وَكَذَلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِّنْ نَذِيرٍ إِلَّا قَالَ مُتَرْفُوهَا إِنَّا وَجَدْنَا مَا بَأْتَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ مَا أَثْرَيْهُمْ مُّقْتَدُونَ ﴿٢٣﴾] [zəhr: 23]

{Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cahcalal içində yaşayan sakinləri: «Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!»— dedilər}. [Əz-Zuxruf: 23]

Uca Allah, sevimli dost İbrahim (Allahın ona salamı olsun) haqqında xəbər verir ki, o, öz qövmünə belə demişdir:

(إِذْ قَالَ لَأُبَيِّ وَقَوْمِهِ مَا هَذِهِ الْمَائِيلُ الَّتِي أَنْشَمْ لَهَا عَنْكِفُونَ ﴿٥٢﴾ قَالُوا وَجَدْنَا مَا بَأْتَنَا لَهَا عَيْدِينَ ﴿٥٣﴾] [anbiyə: 53-52]

{«Bu nə heykəllərdir ki, siz onlara sitayış edirsınız?»— demişdi}. {Onlar: «Biz atalarımızı onlara ibadət edən görmüşük!»— dedilər}. [Əl-Ənbija: 52-53]

İslam dini gəlib, insanlara bütlərə tapınmağı tərk etməyi və ata-babalarından miras qalmış xurafatları buraxmağı, üstəlik peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) yolunu tutub getmələrini əmr etmişdir.

İslam dinində müəyyən bir təbəqəyə məxsus olan sərr və əhkamlar yoxdur. Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) soruştular: «Rəsulullah (Allahın salavatı və salamı

onun üzərinə olsun) sizə məxsusi olaraq, elə bir şey ayırib veribmi ki, onu başqa insanlara vermiş olmasın?» O, dedi: «Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır». Sonra o (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: «Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin! Yer üzündəki sərhədləri oğurlayana Allah lənət eləsin! Valideynlərinə lənət oxuyana Allah lənət eləsin! Cinayətkara sığınacaq verənə Allah lənət eləsin!» [Səhih Müslim, (1978)].

İslam əhkamlarının və qanunlarının hamısı doğrudüzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir.

38- Əgər batıl dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyətləri və ağılin qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılin heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılin yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batıl dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağını işlətməyib onlara tabe olsun. İsləm dini isə, insandan ağılin işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin.

Əgər batıl dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyətləri və ağılin qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə

durduğunu və ağılın heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılın yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batıl dinlərə qulluq edənlər istəyirlər ki, insan öz ağılını işlətməyib onlara tabe olsun. İslam dini isə insandan ağılını işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin. Uca Allah buyurur:

(وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِّنْ أُمْرِنَا مَا كُنْتَ تَدْرِي مَا الْكِتَبُ وَلَا إِلَيْمَنْ وَلَكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءَ مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ) [الشورى: 52]

{Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən}. [Əş-Şura: 52]

İlahi vəhy özündə elə dəlillər və sübutlar cəm edir ki, bunlar, salamat ağılları, həqiqətləri dərk etməyə, onları bilməyə və onlara iman gətirməyə yönəldir. Uca Allah buyurur:

(يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ مِّنْ رَّبِّهِنَّ مَنْ رَّيَّكُمْ وَأَنْزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا) [النساء: 174]

{Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmışdır. Biz sizə aydın bir nur (Quran) endirdik}. [Ən-Nisa: 174]

Pak, Müqəddəs və Uca Allah istəyir ki, insan doğru yolla getsin, elmlı olsun və həqiqətləri dərk etsin. Şeytanlar və tağutlar isə, istəyirlər ki, insan, küfrün, cəhalətin və zəlalətin zülmətlərində qalsın. Uca Allah buyurur:

﴿اللَّهُ وَلِيُّ الَّذِينَ ءَامَنُوا يُخْرِجُهُمْ مِّنَ الظُّلْمَةِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا﴾

﴿أَوْلَيَاوْهُمُ الظُّلْمُوْتُ يُخْرِجُونَهُمْ مِّنَ النُّورِ إِلَى الظُّلْمَةِ﴾ [al-Baqara: 257]

{Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutdur, onları nurdan

zülmətlərə çıxarar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar}. [Əl-Bəqərə, 2:257]

39- İslam dini səhih elmi uca tutur və nəfsi istəklərdən uzaq olan elmi araşdırmaclarla məşğul olmağa təşviq edir. Habelə, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Səhih elmi araşdırmacların nəticələri, İslama zidd ola bilməz.

İslam dini, səhih elmi Ucaltmışdır. Uca Allah buyurur:

﴿يَرْفَعُ اللَّهُ أَلَّذِينَ ءَامَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ﴾

[المجادلة: 11] **خَيْرٌ**

{Allah sizdən iman gətirənləri ucaldar və özlərinə elm verilmiş kimsələri isə daha yüksək dərəcələrə qaldırar}. [Əl-Mucadələ: 11]

Allah, şahidlik ediləcək ən əzəmətli kəlmə xüsusunda, Öz şahidliyini və mələklərin şahidliyini, alimlərin şahidliyi ilə bərabər zikr etmişdir. Uca Allah buyurur:

﴿شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمُ قَاتِلًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ﴾ [آل عمران: 18]

{Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir}. [Ali-İmran: 18]

Bu da, elm əhlinin İslamda olan məqamını bildirir. Allah Öz Peygəmbəri Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız elmini artırmaq üçün dua etməyi əmr etmişdir. Uca Allah buyurur:

﴿... وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا﴾ [طه: 114]

{De: «Ey Rəbbim! Elmimi artır!»}. [Ta ha: 114]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Kim elm öyrənmək məqsədilə yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Həqiqətən də, mələklər, razılıq əlaməti olaraq, qanadlarını elm öyrənmək istəyən kimsənin öünüə sərirlər. Həqiqətən, göylərdə və yerdə olanların hamısı, hətta dənizdəki balıqlar belə, elm öyrənmək istəyən kimsə üçün bağışlanma diləyirlər. Həqiqətən də, alimin abid üzərində olan üstünlüyü, ayın digər göy cismələri üzərində olan üstünlüyü kimidir. Həqiqətən də, alimlər, peyğəmbərlərin varisləridir. Peyğəmbərlər isə, özlərindən sonra nə bir dinar, nə də bir dirhəm miras qoyub getmişlər. Onların qoyub getdiyi miras, elmdir. Kim onu öyrənərsə, böyük xeyrə nail olmuş olar». [Bu hədisi Əbu Davud (3641), Tirmizi (2682), İbn Məcə (223) və Əhməd (21715) rəvayət etmişdir. Hədisin ləfzi, İbn Məcəyə aiddir]

İslam dini, nəfsi istəklərdən uzaq olan elmi araşdırırmalarla məşğul olmağa təşviq edir və üstəlik, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Uca Allah buyurur:

(سَرِّيْهُمْ مَا ایْتَتَنَا فِي الْأَقْوَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ أَحَقُّ أُولَئِكَ مَنْ يَكْفِ بِرِبِّكَ أَنْهُ وَعَلَىٰ كُلِّ
شَئْ وَ شَهِيدٌ ﴿53﴾] [فصلت: 53]

{Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmə?} [Fussilət: 53]

Uca Allah buyurur:

(أَوْلَمْ يَنْظُرُوا فِي مَلْكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَئْ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ
أَقْتَرَبَ أَجَلُهُمْ فِيَّ حِدَيْثٌ بَعْدَهُ يُؤْمِنُونَ ﴿185﴾] [الأعراف: 185]

{Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət

yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?} [Əl-Əraf: 185]

Uca Allah buyurur:

(أَوْلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَقْبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَفَارُوا أَلْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمُهُمْ وَلَكِنْ كَانُوا أَنفَسَهُمْ يَظْلِمُونَ) [الروم: 9]

{Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırlılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allaha zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər}. [Ər-Rum: 9]

Səhih elmi araşdırımların nəticələri, İslama zidd ola bilməz. Buna dair bir misal çəkəcəyik. Quran, min dörd yüz il bundan əvvəl bu (misal) haqda dəqiq təfsilatlar vermiş, lakin müasir elm bundan bu yaxnlarda xəbər tutmuşdur. Müasir elmi araşdırımların nəticəsi əzəmətli Quranda öz təsdiqini tapmışdır. Bu, rüşeymin ana bətnində yaradılışıdır. Uca Allah buyurur:

(وَلَقَدْ خَلَقْنَا الْإِنْسَنَ مِنْ سُلْطَانٍ مِّنْ طِينٍ ۚ ثُمَّ جَعَلْنَاهُ نُظْفَةً فِي قَرَارٍ مَّكِينٍ ۚ ثُمَّ خَلَقْنَا الْمُطْفَفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَمًا فَكَسَوْنَا الْعِظَمَ لَهُمَا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا مَّا خَرَّ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَلِيقَينَ) [المؤمنون: 12-14]

{Həqiqətən, Biz insanı palçıq kövhərindən yaratdıq}. {Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik}. {Sonra nütfədən ləxtalanmış qan yaratdıq sonra o qandan bir parça ət yaratdıq sonra o bir parça ətdən sümüklər yaratdıq sonra da sümükləri ət ilə örtük sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan

Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!}. Əl-Muminun: 12-14]

40- Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da buna görə Ondan mükafat gözləsin?! Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir.

Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Uca Allah buyurur:

(مَنْ كَانَ يُرِيدُ الْأَعْجَلَةَ عَجَلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَنْ تُرِيدُ تُرِيدُ مُتَّمَّتًا لَهُ وَجَهَنَّمَ يَضْلِلُهَا مَذْمُومًا مَذْحُورًا ﴿١٩﴾ وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانُوا سَعْيُهُمْ مَشْكُورًا ﴿٢٠﴾)

[الإسراء: 19-18]

{Kim gəldi-gedər dünyani istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq}. {Kim də Axırəti istəsə, mömin olaraq

bütün qəlbi ilə ona can atsa, onların səyi məmənuniyyətlə qəbul olunar}. [Əl-İsra: 18-19]

Uca Allah buyurur:

[فَمَنْ يَعْمَلْ مِنَ الْصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفَّارًا لِسْعَيْهِ، وَإِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ] [الأنبیاء: 94]

{ Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq}. [Əl-Ənbiya: 94]

Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Uca Allah buyurur:

[... قَمْنَ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ، فَلَيَعْمَلْ عَمَلاً صَالِحًا وَلَا يُشَرِّكَ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا] [الكهف: 110]

{Kim Rəbbi ilə karşılaşacağına ümid bəsləyirse, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərık qoşmasın!} [Əl-Kəhf: 110]

(Bu ayədə Uca Allah) bəyan edir ki, əməl yalnız o halda saleh sayıyla bilər ki, Allahın qoyduğu şəriətə müvafiq olsun, üstəlik, onu yerinə yetirən adam, Allaha iman gətirmiş və Onun peygəmbərlərini və elçilərini (Allahın salavatı və salamı onların üzərinə olsun) təsdiqləmiş halda, bu əməli ixləsla Allah üçün yerinə yetirsin. Əməli, bu deyilənlərə uyğun olmayan kimsə haqqında isə, Uca Allah belə buyurur:

[وَقَدْ مَنَّا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا] [الفرqan: 23]

{Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik} [Əl-Furqan: 23]

Uca Allah buyurur:

[وُجُوهٌ يَوْمَئِذٍ خَلِيلٌ ⑤ عَامِلَةٌ نَّاصِبَةٌ ⑤ تَصْلَى نَارًا حَامِيَةٌ ①] [الغاشية: 4-2]

{O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək}. [Əl-Ğaşiyə: 2-4]

Bu üzlər çoxlu əməl etdiklərin görə zəlil olub yerə dikiləcək, lakin onlar, Allahın buyurduğu əməlləri

etmədiklərinə görə, Allah onların Cəhənnəmlək etmişdir. Çünkü onlar, Allahın qoyduğu qanunlara əməl etməmiş, əksinə, batıl ibadətlərlə ibadət etmiş və onlar üçün batıl dirlər uyduran zəlalət başçılarına tabe olmuşlar. Allah yanında məqbul olan saleh əməl, yalnız Rəsulullahın (**Allahın salavatı və salamı onun üzərinə olsun**) gətirdiyinə müvafiq olanıdır. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da Ondan mükafat gözləsin? Allah, insanlardan, peyğəmbərlərin (**Allahın salavatı və salamı onların üzərinə olsun**) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir. Buna dair dəlillərin bəzisini 20-ci başlıq altında zikr etmişik. Uca Allah buyurur:

(عَامَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلُّ عَامَنَ بِاللَّهِ وَمَلِئِكَتِهِ وَكُثُرٍ وَرَسُولِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رَسُولِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا عُفْرَاتَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ ﴿٢٨٥﴾) [البقرة: 285]

{Allahın Rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: «Biz Onun elçiləri arasında fərq qoymuruq!» Həmçinin, dedilər: «Eşit-dik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş də, yalnız Sənədir!»} [Əli-Bəqərə: 285]

Uca Allah buyurur:

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلٍ وَمَنْ يَكُفُرْ بِاللَّهِ وَمَلِئِكَتِهِ وَكُثُرٍ وَرَسُولِهِ وَالْيَوْمَ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا) [النساء: 136]

{Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil

etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmişdir}. [Ən-Nisa: 136]

Uca Allah buyurur:

(وَلَذِ أَخْدَ اللَّهُ مِيقَنَ الْتَّبَيِّنَ لَمَّا مَاتَهُمْ كُمْ مِنْ كِتَابٍ وَجَحَدُوكُمْ بِهِمْ جَاهَةً كُمْ رَسُولُ مُصَدِّقٍ لِّمَا مَعَكُمْ لَثُؤْمَنُ يِهِ وَلَنَخْرُصُنَهُ وَقَالَ مَأْفَرَرُمْ وَأَخْدَشُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا فَأَفَرَنَا قَالَ فَآشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الْمُشَهِّدِينَ ﴿٨١﴾] [آل عمران: 81]

{Bir zaman Allah peyğəmbərlərdən: «Size Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz»— deyə əhd almış və onlara: «İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdüñümüzü?»— demişdi. Onlar: «İqrar etdik!»— deyə cavab vermişdilər. Allah da belə buyurmuşdu: «Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam»}. [Ali-İmran: 81]

41- İlahi risalələrin hamısının hədəfi budur ki, insanı ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixləslı bəndəsi olsun, habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdandan xilas etsin. Görüdüyünüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir.

İlahi risalələrin hamısının hədəfi budur ki, insanı ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixləslı bəndəsi olsun, habelə, onu insana, yaxud maddiyyata, yaxud da xurafata tapınmaqdandan xilas etsin. Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) belə

buyurmuşdur: «Dinarın qulu, dirhəmin qulu, məxmərin və zər-zibalı paltarın qulu bədbəxt olsun! (Beləsinə bir şey) verilsə, razı qalar, verilməsə, qəzəblənər». [Səhih Əl-Buxari, (6435)]

Dürüst insan, Allahdan başqasına boyun əyməz, beləsi, (heç vaxt) mal-dövlət, yaxud şan-şöhrət, yaxud vəzifə quluna çevrilməz, tayfabazlıq etməz. Bu hadisədən oxucuya, insanların, Peyğəmbər göndərilməmişdən əvvəl nə halda olduqları və bir də sonradan necə insanlara çevrildikləri aydın olur.

Müsəlmanlar Həbəşistana hicrət etdikləri zaman Həbəşistan kralı - Nəcaşı onlara belə sual vermişdir: «Sizin öz qövmünüzdən ayıran din, nə dindir elə? Nə üçün siz mənim dinimi, yaxud ümmətlərədən birinin dinini qəbul etmirsiniz?» Onda Cəfər ibn Əbu Talib (Allah ondan razı olsun) ona belə cavab vermişdir: «Ey Hökmdar! Biz cəhalət içində yaşayan bir qövm idik. Bütlərə ibadət edir, ölü heyvan əti yeyir, pozğun işlərlə məşğul olur, qohumluq bağlarını qırır və qonşuya pislik edirdik. Aramızdakı güclülər zəiflərimizin haqqını tapdalayırdılar. Bu hal ta o vaxta qədər davam etdi ki, nəhayət, Allah bizə öz içimizdən, əsli-nəsəbini tanıdığımız, düzdanışan, əmanətə xəyanət etməyən və iffətli bir adamı Peyğəmbər göndərdi. O, bizi Tək Allaha ibadət etməyə, üstəlik, bizim və atalarımızın Allahdan başqa ibadət etdiyi daşlardan və bütlərdən uzaq durmağa çağırdı. O, bizə düzdanışmağı, əmanəti yiyesinə qaytarmağı, qohumluq əlaqələrini möhkəmləndirməyi, qonşuya yaxşılıq etməyi, haramlardan uzaq durmağı və nahaq yerə qan tökməməyi əmr etdi. Həmçinin, pozğunluq etməyi, yalan danışmağı, yetimin malını yeməyi və iffətli qadınlara böhtan atmağı qadağan etdi. O, bizə tək Allaha ibadət etməyi və Ona heç kəsi şərik

qoşmamağı, namaz qılmağı, zəkat verməyi və oruc tutmağı əmr etdi». Beləcə, İslamın buyuruqlarını ona bir-bir sadaladı. Sonra davam edib dedi: «Biz onun dediklərini təsdiqlədik, ona iman gətirdik, onun gətirdiyi risaləyə tabe olduq, yalnız Allah ibadət edib, Ona heç kəsi şərik qoşmadıq, onun halal buyurduğunu halal və haram buyurduğunu haram qəbul etdik ...» [Bu hədisi Əhməd (1740) buna yaxın ləfz ilə, habelə, Əbu Nueym (Hilyətül-Övliya əsərində, 1/115) müxtəsər olaraq rəvayət etmişdir]

Göründüyüünüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir. Uca Allah buyurur:

(فُلْ يَتَاهُلَ الْكِتَبِ تَعَاوَنُوا إِلَى گَلْمَعَةٍ سَوَاءٌ بَيْتَنَا وَبَيْتُكُمْ أَلَا تَعْبُدُ إِلَّا اللَّهُ وَلَا تُنْزِرُكُ بِهِ شِيَعًا وَلَا يَتَخَذُ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلُّوْ فَقُولُوا أَشَهَدُوا إِنَّا مُسْلِمُونَ ﴿٤٥﴾)

[آل عمران: 64]

{De: «Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.» Əgər onlar yenə üz çevirsələr, deyin: «Şahid olun ki, biz müsəlmanlarıq!»} [Ali-İmran: 64]

Uca Allah buyurur:

(وَلَا يَأْمُرُكُمْ أَنْ تَتَحَجَّدُوا الْمَلِئَكَةَ وَالْئَيْشَنَ أَرْبَابًا أَيْمَرُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ ﴿٤٦﴾)

[آل عمران: 80]

{O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmə?} [Ali-İmran: 80]

Allah Rəsulu (**Allahın salavatı və salamı onun üzərinə olsun**) buyurur: «Nasranılər Məryəm oğlunu işırtdıkləri kimi, siz də məni işırtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): «Allahın qulu və Rəsulu!»- deyin». [Səhih Əl-Buxari, (3445)]

42- Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. İslam dini əvvəlki günahların hamisini silir, tövbə etdikdə bütün əvvəlki günahlar silinib gedir və beləliklə də insanlar qarşısna çıxıb xətaları etiraf etməyə gərək yoxdur. (Yalnız qul haqları istisnadır. Əgər günah qul haqları ilə əlaqəlidirsə və ya insanlara xətalı məlumatlar çatdırıbsa, doğrununu bəyan edib halalliq alması lazımdır)

Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. Uca Allah buyurur:

(.... وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَئِهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٤﴾) [آل نور: 31]

{Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız} [Ən-Nur: 31]

Uca Allah buyurur:

(أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبِلُ التَّوْبَةَ عَنِ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ الرَّوَابِطُ الرَّحِيمُ ﴿٢٥﴾) [التوبه: 104]

{Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?} [Ət-Tovbə: 104]

Uca Allah buyurur:

(وَمَوْلَانِي يَقْبِلُ التَّوْبَةَ عَنِ عِبَادِهِ وَيَغْفِرُ عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ ﴿٢٥﴾) [الشورى: 25]

{Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur} [Əş-Şura: 25]

Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: «Mömin bəndə Allaha tövbə edərkən Allahın onun tövbəsinə sevinməsi, bir adamın yeməyi və suyu üzərində olan dəvəsinə minib səhrada gedərkən (bir

ağacın kölgəsində) yatan, yuxudan oyandıqda işə dəvəsinin qaçıb getdiyini görən, sonra da susayana qədər dəvəsini axtaran və nəhayət: «Yatdığınım yerə qayıdım, uzanıb ölümüm gözləyim»- deyib (o yerə qayıdan və) uzanıb əlini başının altına qoyaraq ölümünü gözləyən və nəhayət, yuxudan oyandıqda dəvəsini, üstündə də, öz əşyalarını və yemək-içməyini görüb sevinməsindən daha böyükdür. Mömin bəndə Allaha tövbə edərkən Allahın onun tövbəsinə sevinməsi, bu kişinin öz dəvisini və əşyalarını tapmasına sevinməsindən daha böyükdür». [Səhih Müslim, (2744)]

İslam dinini qəbul etmək, keçmiş günahların hamısını silib aparır, tövbə etmək, də həmçinin, əvvəlkilərin günahları silib aparır. Uca Allah buyurur:

(فُلَّا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿٧٤﴾) [المائدة: 74]
[الأنفال: 38]

{Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər}. [Əl-Ənfal: 38]

Allah nəsranılırı tövbə etməyə çağırmışdır. Uca Allah belə buyurmuşdur:

(أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿٧٤﴾) [المائدة: 74]
(Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi? Allah ki Başılayandır, Rəhmlidir}. [Əl-Maidə: 74]

Allah, asılık edən kimsələrin və günahkarların hamısını tövbə etməyə rəğbətləndirir. Uca Allah buyurur:

(*فُلَّا يَعْبَدُونَ الَّذِينَ أَسْرَوْا عَلَيْنَ أَنفُسِهِمْ لَا تَقْنَظُوا مِنْ رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الْذُنُوبَ جَمِيعًا
إِنَّهُ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ ﴿٥٣﴾) [zəmr: 53]

{Qullarımı mənim bu sözümü de: «Ey Mənim özlərinə qarşı həddi aşmiş qullarım! Allahın rəhmindən ümidiñizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!»} [Əz-Zumər: 53]

Amr ibn əl-As (Allah ondan razı olsun anhu) müsəlman olmağa qərar verdikdə, müsəlman olmamışdan əvvəl ilə etdiyi günahların bağışlanmayacağından qorxdu. Amr (Allah ondan razı olsun) bu hadisəni belə rəvayət etmişdir: «Allah İslami qəlbimə yerləşdirdiyi zaman mən, Peygəmbərin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) yanına gəldim ki, ona beyət edim. O, (sağ) əlini (mənə tərəf) uzatdı, lakin mən (əlimi geri çəkdirəm) və dedim: «Mənim keçmiş günahlarım bağışlanmayıñca, sənə beyət edən deyiləm, ya Rəsulullah». Peygəmbər (**Allahın salavatı və salamı onun üzərinə olsun**) dedi: «Ey Amr, məgər bilmirsən ki, hicrət özündən əvvəlki günahları yox edir?! Məgər bilmirsən ki, İslam özündən əvvəlki günahları yox edir?!». [Bu hədisi Müslim (121) uzun ləfz ilə, habelə, Əhməd (12827) rəvayət etmişdir. Bu rəvayət isə Əhmədə aiddir]

43- İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübubiyyətdə və ya uluhiyyətdə Allaha şərik qoşmağı qadağan edir.

İslam dinində, insan qarşısında günahları etiraf etməyə gərək yoxdur. İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. Artıq 36-cı başlıq altında

qeyd etdik ki, Uca Allah insanların hamısını tövbə edib Ona üz tutmağa çağırır. O, həmçinin insanlara, Peygəmbərləri və ya mələkləri, Allahla bəndələri arasında vasitəçi qəbul etmələrini də qadağan edir. Uca Allah buyurur:

(وَلَا يَأْمُرُكُمْ أَنْ تَشْخُذُوا الْمُلِّيَّكَةَ وَالثَّبَيْثَنَ أَرْبَابًا أَيْمَارُكُمْ بِالْكُفْرِ بَعْدَ إِذْ أَنْشَمْ مُسْلِمُونَ ﴿٤٦﴾) [آل

عمران: 46]

{O sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi?} [Ali-İmran: 80]

Gördüyünüz kimi, İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübübiyyətdə və ya uluhiyətdə Allaha şərik qoşmağı qadağan edir. Allah nəsranılər haqqında buyurur:

(أَتَخْذُوا أَخْبَارَهُمْ وَرُهْبَنَتْهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمُسِيَّحَ أَيْمَارًا وَمَا أَمْرُؤًا إِلَّا يَعْبُدُنَا إِنَّهَا رَجِدًا لَا إِلَهَ إِلَّا هُوَ شَهِيدٌ وَعَمَّا يُشْرِكُونَ ﴿٤٧﴾) [Rəcəb: 47]

{Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdirilər. Halbuki, onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O, bunların şərik qosduqları şeylərdən uzaqdır}. [Ət-Tovbə: 31]

Allah, özləri ilə Allah arasında vasitəciler qəbul edən kafirləriə etiraz etmişdir. Uca Allah buyurur:

(أَلَا يَلِهُ الَّذِينَ أَخْنَثُوا مِنْ دُونِهِ أَوْ لِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقْرَبُونَا إِلَى اللَّهِ زُلْفَ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونُ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَافِرٌ ﴿٣﴾) [zərər: 3]

{Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: «Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırırsınlar deyə ibadət edirik»— deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükleri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir.

Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz}. [Əz-Zumer: 3]

Allah bəyan edir ki, cahiliyyət dövründəki bütbərəstlər, özləri ilə Allah arasında vasitəçilər qəbul edərdilər və: «Onlar bizi Allaha yaxınlaşdırır»- deyərdilər. Əgər Allah insanlara özləri ilə Allah arasında Peyğəmbərləri və mələkləri vasitə qəbul etməyi qadağan edirsə, onlardan qeyriləri qadağan olunmağa daha çox layiqdirlər. Peyğəmbərlər və Elçilər (Allahın onlara salamı olsun) Allaha yaxınlaşmağa tələsərdilər. Uca Allah peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) halından xəbər verərək buyurur:

(...إِنَّهُمْ كَانُوا يُسَرِّعُونَ فِي الْخَيْرَاتِ وَيَذْغُونَ رَعَبًا وَرَهْبًا وَكَانُوا لَنَا حَشْعُونَ ﴿٩٠﴾ [الأنبياء: 90])

{... Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bize yalvarardılar. Onlar Bize müti qullar idilər}. [Əl-Ənbiya: 90]

Uca Allah buyurur:

(أُولَئِكَ الَّذِينَ يَذْغُونَ بَيْتَهُنَّ إِلَى رَبِّهِمُ الْوَسِيلَةُ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَةَ رَبِّهِمْ وَيَخَافُونَ عَذَابَهُمْ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مُحْدُثًا ﴿٥٧﴾ [الإسراء: 57])

{Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir}. [Əl-İsra: 57]

Yəni, Allahdan başqa yalvardığınız - peyğəmbərlərin və əməlisaleh kimsələrin özləri Allaha yaxınlaşmağa tələsər, Onun rəhmətinə ümid bəsləyər və əzabından qorxardılar. (Bəs insan) nə ağıllan Allahi qoyub onlara yalvarır?!

44- Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlif ölkələrdə yaşadıqlarına görə, hətta

insanlar toplumlarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Allah o risalələrin hamısını, Muhəmməd Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərməklə sona çatdırıldı, bu risalənin (Qiyamətədək) qalacağına qərar verdi və onu, insanları doğru yola yönəldən rəhbər, rəhmət, nur və Allahın hüzuruna aparıb çıxardan yol göstəricisi etdi.

Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlik ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumlarının hamısının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm elçilər (Allahın salavatı və salamı onların

üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Zəlalət artdıqda, cahillik baş alıb getdikdə və bütlərə ibadət edildikdə isə Allah Öz Peyğəmbəri Muhəmmədi (**Allahın salavatı və salamı onun üzərinə olsun**) doğru yol göstəricisi və haqq din ilə göndərdi ki, insanları, küfr, cəhalət və bütpərəstliyin zülmətlərindən çıxardıb, imana və hidayətə yönəltsin.

45- Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Bil ki, sən ölükdən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Elə isə bir özünə, bir də ətraf aləmə bax və İslami qəbul et ki, həm bu dünyada həm də axırətdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sənə sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun**) Onun Rəsulu olduğuna şəhadət gətirməyin, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlaşmağın yetər. Habelə, iman gətirməliyik ki, Allah qəbirlərdə olanları dirildəcək. Həmçinin, iman gətirməliyik ki, haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını və cəzasını) almaq haqdır. Əgər bu şəhadəti gətirsən, müsəlman olarsan. Bundan sonra sən Allaha, Onun buyurduğu şəkildə ibadət etməli - namaz**

qılmalı, zəkat verməli, oruc tutmalı və imkan daxilində həcc ziyarətini yerinə yetirməlisən.

Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Necə ki, Uca Allah səni bu ayədə dəvət edir:

(*) قُلْ إِنَّمَا أَعْظُمُكُم بِوَحْدَةٍ أَن تَقْوُمُوا لِلَّهِ مُتَّفِقِينَ وَفُرَادَى ثُمَّ تَقْنَكُرُوا مَا بِصَاحِبِكُم مَّن جِئْنَاهُ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ ﴿٤٦﴾ [سېبا: 46]

{De: «Mənim sizə yalnız bircə nəsihətim var, Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin dostunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir»}. [Səba: 46]

Biləsən ki, ölündən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Uca Allah buyurur:

(وَأَن لَّيْسَ لِلنَّاسِ إِلَّا مَا سَعَى ﴿٣﴾ وَأَن سَعْيَهُ سُوفَ يُرَى ﴿٤﴾ ثُمَّ يُجْزَاهُ أَجْزَاءُ الْأَوْقَافِ ﴿٥﴾ وَأَن إِلَى رَبِّكَ الْمُنْتَهَى ﴿٦﴾] [النجم: 42-39]

{İnsan can atlığı şeyə nail olar}. {Əlbəttə onun can atlığı əməl ona göstəriləcək}. {Sonra da ona bunun əvəzi tam veriləcək!}. {Son dönüş sənin Rəbbinədir}. [Ən-Nəcm: 39-42]

Elə isə bir özünə, bir də ətraf aləmə bax. Uca Allah buyurur:

(أَوَلَمْ يَنْظُرُوا فِي مَلْكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَن عَسَى أَن يَكُونُ قَدْ أَقْتَرَبَ أَجْلُهُمْ فَيَأْتِي حَدِيبَ بَعْدَهُ يُؤْمِنُونَ ﴿١٨٥﴾] [الأعراف: 185]

{Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?} [Əl-Ətraf: 185]

İslamı qəbul et ki, həm bu dünyada həm də axırətdə xoşbəxt olasan. Əgər İslam dinini qəbul etmək istəsən, sən

sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (**Allahın salavatı və salamı onun üzərinə olsun**) Onun Rəsulu olduğuna şəhadət gətirməlisən.

Rəsulullah (**Allahın salavatı və salamı onun üzərinə olsun**) Muazı (Allah ondan razı olsun) Yəmənə İslam dininə dəvət etmək üçün göndərərkən ona belə nəsihət etmişdir: «Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onları Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki, Allah onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin...». [Səhih Müslim, (19)]

Habelə, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlaşmalı və Allahdan başqa ibadət edilən hər bir ilahdan kənardə durmalısan. Bu, hənif İbrahimin (Allahın onlara salamı olsun) dinidir. Uca Allah buyurur:

(فَإِنْ كُنْتُمْ أُسْوَةً حَسَنَةً فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ وَإِذْ قَالُوا يَقُولُونَا مَنْ كُنْتُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَعْضُاءُ أَبْدَى حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلُ إِبْرَاهِيمَ لِأَبِيهِ لَا سْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِنْ شَيْءٍ رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنْبَتَنَا وَإِلَيْكَ الْمَصِيرُ^⑤) [المتحنة: 4]

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə var. Onlar öz qövmünə dedilər: «Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapınığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman

gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaq!»}. [Əl-Mumtəhənə: 4]

Allahın qəbirlərdə olanları dirildəcəyinə İman gətirməlisən. Uca Allah buyurur:

(ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُعْلَمُ الْمُوْتَ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ السَّاعَةَ مَاتِيَّةٌ لَا رَبَّ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَنِ فِي الْقُبُوْرِ) [الحج: 6-7]

{Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüleri dirildir və hər şeyə qadirdir}. {Həmin Saat gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir}. [Əl-Həcc: 6-7]

Haqq-hesaba çəkilmə və əməllərin əvəzi verilməsi haqdır. Uca Allah buyurur:

(وَخَلَقَ اللَّهُ الْسَّمَوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَشَجَرَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُنَّ لَا يُظْلَمُونَ) [المجادلة: 22]

{Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcək}. [Əl-Casiyə: 22]

Bu şəhadəti gətirdikdən sonra artıq müsəlman sayılırsan. Bundan sonra Allahın buyurduğu qaydada Ona ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkanın daxilində həcc ziyarətini yerinə yetirməli və digər əməlləri etməlisən.

1441-11-19 tarixli nüsxə

Kitabı yazıb: Prof. Dr. Muhəmməd ibn Abdullah əs-Suheym.

İslam tətqiqatları kafedrasında, sabiq əqidə müəllimi.

**Kral Səud Universiteti, Pedaqoji Fakültə
Ər-Riyad, Səudiyyə Ərəbistan Krallığı**

İndeks

İslam	3
1- İslam Allahın bütün insanlara göndərdiyi risaləsidir. Bu, əbədi qalacaq ilahi bir risalə - rəbbani (Rəbbimizin nazil etdiyi) risalələrin sonuncusudur.	4
2- İslam dini müəyyən adamlara və ya müəyyən bir qövmə məxsus deyil, əksinə, o, Allahın insanların hamısına göndərdiyi dinidir.	5
3- İslam əvvəlki peyğəmbərlərin və elçilərin (onlara Allahın salavatı və salamı olsun) öz ümmətlərinə gətirdikləri risalələri tamamlamaq üçün göndərilmiş ilahi risalədir. 6	
4- Peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) dini bir, şəriət qanunları isə müxtəlidir: 7	
5- Peyğəmbərlərin hamısı - Nuh, İbrahim, Musa, Süleyman, Davud, İsa (onlara Allahın salavatı və salamı olsun) və başqaları dəvət etdiyi kimi, İslam dini də, Rəbbimizin Allah, Yaradan, Ruzi verən, Dirildən, Öldürən, Hökmdar, Hökmran olduğuna, Onun bütün işləri idarə etdiyinə, habelə, Şəfqətli və Rəhmlı olduğuna iman gətriməyə dəvət edir.	8
6- Pak, Müqəddəs və Uca Allah - Yaradandır, ibadətə layiq olan tək İlahdır və Ondan başqa heç kəsə ibadət edilməməlidir.	14
7- Kainatda bizim gördüğümüz və görmədiyimiz hər şeyi yaradan Allahdır. Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı məxluqatdır. Allah göyləri və yeri altı günə yaratmışdır.....	20

- 8- Hökmranlıq, yaxud yaratmaq, yaxud idarə etmək, yaxud
Ona ibadət edilməsi xüsusunda Pak, Müqəddəs və Uca
Allahın heç bir şəriki yoxdur..... 21
- 9- Pak və Müqəddəs Allah nə doğub, nə də doğulub. Onun
tayı-bənzəri də yoxdur. 25
- 10- Pak, Müqəddəs və Uca Allah məxluqatdan heç bir
şeyin içində girməz, heç bir şeyə dönməz (və ya hər hansı
məxluqun cildində təcəssüm etməz) 26
- 11- Pak, Müqəddəs və Uca Allah Öz qullarına qarşı şəfqətli
və rəhmlidir. 28
- 12- Rəhmi Rəbb məhz Allahdır. Qiymət günü məxluqatı
yalnız O, haqq-hesaba çəkəcək; onların hamısını dirildib
qəbirlərindən çıxaracağı zaman, hər kəsə etdiyi xeyir və
ya şər əməlin əvəzini verəcəkdir. Kim mömin olduğu
halda saleh əməllər etmişdir, ona əbədi nemətlər bəxş
ediləcək. Kim də küfr etmiş və günah işlər görmüşdürse,
axırətdə onu böyük bir əzab gözləyir. 29
- 13- Pak, Müqəddəs və Uca Allah Adəmi torpaqdan
yaratmış, ondan sonra da onun zürriyyətini artırılmışdır.
Demək, insanların hamısı əslində bərabərdirlər. Heç bir
fərd digərindən, heç bir qövm də digər qövmdən üstün
deyil. Yalnız təqvalılardan başqa..... 32
- 14- Doğulan hər bir körpə fitrətə uyğun doğulur. 34
- 15- Heç bir insan xəta edən biris olduğu və ya başqasının
xətalara varis olduğu halda dünyaya gəlmir: 35
- 16- İnsanların yaradılışındakı qayə yalnız Allaha ibadət
etməkdir: 37
- 17- İlsam dini insanı - istər kişi olsun, istər qadın - ehtiram
sahibi etmiş və onun haqlarını kamil şəkildə ödəməyi öz

- öhdəsinə götürmiş, özünü də öz seçimlərinə, əməllərinə və verdiyi qərarlara görə cavabdeh etmiş, habelə, istər özünə, istərsə də başqalarına zərər verəcəyi əməlin cavabdehliyini də onun boynuna yükləmişdir. 38
- 18- İslam dini kişilərlə qadınları - əməl etmək, məsuliyyət daşımaq, (günah işlərə görə) cəzalanmaq və (yaxşı işlərə görə) savab qazanmaq baxımından bərabər etmişdir. 42
- 19- İslam dini qadına böyük dəyər vermiş və onları (xislət və əxlaq baxımından) kişilərə tay etmişdir. Kişilərə də imkanları daxilində onların qayğısına qalmağı əmr etmişdir. Odur ki, imkan daxilində ata öz qızının qeydinə qalmalı, həddi-buluğa çatmış övlad anasının qayğısına qalmalı, ər də həyat yoldaşının qeydinə qalmalıdır. ... 44
- 20- Ölüm əbədi olaraq yox olmaq demək deyil, əksinə, o, əməl edilən yerdən əməlin əvəzi (mükafatı və ya cəzası) veriləcək yerə köçməkdir. Ölüm həm bədəni, həm də ruhu yaxalayır. Ruhun ölməsi, bədəni tərk etməsidir. Qiyamət günü o insan dirildikdə ruhu yenə onun bədəninə qayıdacaq. İnsan öldükdən sonra onun ruhu başqa bir bədənə sirayət etmir, onun içində yerləşmir. 47
- 21- İslam dini (insanları) imanın ən böyük əsasları ilə iman gətirməyə dəvət edir. O əsaslar: Allaha, Onun mələklərinə, ilahi kitablara - Tövrata, İncilə və Zəbura - təhrif olunmamışdan əvvəlki halına -, habelə Qurana, bütün peyğəmbərlərə və elçilərə (Allahın onlara salamı olsun), o cümlədən də, onların sonuncusuna - peyğəmbərlərin və elçilərin sonucusu Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun), habelə, Axırət gününə iman gətirməkdir. Biz bilməliyik ki, dünya

- həyatından sonra həyat olmasayı, həyat və həyatda yaşamaq mənasız olardı. Habelə, qəzavü-qədərə iman gətiməyə də dəvət edir. 49
- 22- Peyğəmbərlər (Allahın onlara salamı olsun) Allahın dinini təbliğ etmək xüsusunda, habelə, ağıla müxalif olan və ya gözəl əxlaqa aid olmayan işlərdə məsumdurlar. Peyğəmbərlərlərə (Allahın onlara salamı olsun) Allahın əmrlərini Onun qullarına təbliğ etmək tapşırılmışdır. Rububiyyətdən və uluhiyyətdən onlara məxsus olan heç bir şey yoxdur. Əksinə, onlar digər insanlar kimi insandırlar. Uca Allah onlara Öz risalələrini nazil etmişdir. 63
- 23- İslam dini (insanları və cinləri) ibadətlərin böyük əsasları ilə yalnız Allaha ibadət etməyə dəvət edir. Bunlar: (birincisi) namazdır. Namaz: qiyamdan, rükudan, səcdədən, Allahı zikr etmək, Ona həmd-səna söyləmək və Ona dua etməkdən ibarət olan ibadətdir ki, adam onu gündəlik olaraq beş vaxtda qılmalıdır. Bu ibadət əsnasında, insanlar bir cərgəyə düzüldükdə, varlı ilə kasib, habelə rəislə onun tabeçiliyində olan kimsələr arasında fərq qalmır. (İkincisi) zəkatdır. Bu, Allahın təyin etdiyi miqdara və şərtlərə uyğun olan, ildə bir dəfə varlıklardan götürüülüb kasıblara və başqa ehtiyaclılara verilməsi vacib olan az miqdarda maldır. (Üçüncüsü) orucdur. Bu, ramazan ayının gündüzlərini orucu pozan amillərdən uzaq durmaqdır ki, insan bunun sayəsində nəfsini tərbiyə edir və səbir olmayı öyrənir. (Dördüncüsü) Həcdir. Bu da, imkanı olan kimsənin, ömründə bir dəfə Məkkeyi-Mükərrəmədə yerləşən Kəbəni ziyarət etməsidir. Bu həcc ziyarətində insanların hamısı eyni

görünüşdə Pak və Müqəddəs Xalıqə üz tutur və beləliklə, onların arasındaki fərq aradan qalxır.....	70
1. Namaz	71
2. Zəkat.....	73
3. Oruc	74
4. Həcc.....	75
24- İslam dinindəki ibadətlərin məziyyətini göstərən ən əzəmətli amil budur ki, onların necə yerinə yetirilməsini, vaxtlarını və şərtlərini Pak, Müqəddəs və Uca Allah qanunlaşdırmış və Onun Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) də onu təbliğ etmişdir. Və bu günə qədər heç bir insan bu ibadətlərə nə isə artırmaq, yaxud onlardan nə isə əskiltmək üçün onlara müdaxilə edə bilməmişdir. Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı (insanları) bu əzəmətli ibadətləri yerinə yetirməyə dəvət etmişlər.....	76
25 - İslam Elçisi - İbrahimin oğlu İsmailin (Allahın onlara salamı olsun) nəslindən olan Muhəmməd ibn Abdullahdır (Allahın salavatı və salamı onun üzərinə olsun). Miladi tarixlə 571-ci ildə Məkkədə dünyaya gəlmış, orada ona Peyğəmbərlik verilmiş, sonra Mədinəyə hicrət etmişdir. O, Allah şərik qoşmaq məsləsində öz qövmünə qoşulmamış lakin onların adətlə bağlı təqdirəlayiq işlərində iştirak etmişdir. Ona Peyğəmbərlik verilməmişdən əvvəl də böyük əxlaq sahibi idi, hətta qövmü onu "əmin/etibarlı" adlandırırdı. Qırx yaşına çatdıqda, Allah onu Peyğəmbər göndərmiş, Allah ona əzəmətli ayələr (möcüzələr) bəxş etməklə ona dəstək vermişdir. Bu möcüzələrin ən əzəmətli isə Quranı Kərimdir. Quran, peyğəmbərlərin (Allahın salavatı və	

salamı onun üzərinə olsun) möcüzələrinin ən əzəmətlisidir. O, peyğəmbərlərin (Allahın salavatı və salamı onun üzərinə olsun) möcüzələrindən bu günə qədər qalmış (yeganə) möcüzədir. Allah bu dini kamilləşdirdikdən və Rəsulullah (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu tam şəkildə təbliğ etdikdən sonra altmış üç yaşında vəfat etmiş və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərində dəfn edilmişdir. Muhəmməd Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlərin və elçilərin (Allahın salavatı və salamı onların üzərinə olsun) sonuncusudur. Allah onu doğru yol göstəricisi və haqq din ilə göndərmişdir ki, insanları bütürəstlik zülmətlərindən, küfrdən və cəhalətdən, tövhid və iman nuruna çıxartsın. Allah şahidlik etmişdir ki, onu, Öz izni ilə (insanları) Allaha dəvət etmək üçün Peyğəmbər göndərmişdir. 79

26- Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, ilahi risalələrin və rəbbani şəriətlərin sonuncusudur. Bu, kamil şəriətdir. Bu şəriətdə insanların dinini və dünyasını islah edən amillər vardır. Bu şəriət, insanların dinlərini, canlarını, mallarını, ağıllarını və nəsillərini yüksək dərəcədə qoruyur. Əvvəlki şəritələr bir-birni nəsx (ləğv) etdiyi kimi, bu şəriət də, əvvəlki şəriətlərin hamısını nəsx etmişdir. 84

27- Pak, Müqəddəs və Uca Allah, Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslamdan başqa bir din qəbul etmir. Kim

- İslamdan başqa bir din qəbul edərsə, o din ondan əsla qəbul olunmaz. 86
- 28- Qurani Kərim Allahın Muhəmməd Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil etdiyi vəhyidir. Bu, aləmlərin Rəbbinin kəlamıdır. Allah insanları və cinləri bu kitabın bənzərini və ya bir surəsinə bənzər bir surə gətirmək xüsusunda hədələmiş və bu günədək də hədələməkdədir. Qurani Kərim milyonlarla insanı heyrətə gətirən mühim suallara cavab verir. Əzəmətli Quran nazil olduğu ərəb dilində bu günədək qorunub saxlanılmış, ondan heç bir hərif əskilməmişdir. Bu kitab (çox sayda) çap edilmiş və paylanılmışdır. Bu, əzəmətli ecazkar kitabı və ya onun mənaca tərcüməsini oxumaq təqdirəlayıqdır. Eləcə də, Mühəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünəsi, onun öyrətdikləri və onun həyat yolu, etibarlı ravilər tərəfindən silsilə ilə nəql edilərək qorunub saxlanılmışdır. Bütün bunlar Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) danışlığı ərəb dilində çap edilmiş və çoxlu dillərə tərcümə edilmişdir. Quran və sünə, İslam əhkamlarını və şəriət qanunlarını öyrənmək üçün yeganə mənbədir. İslam dinini, özünü bu dinə nisbət edən fərdi şəxlərin rəyləindən götürmək olmaz. İslam dinini ilahi vəhydən - əzəmətli Qurandan və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünəsindən (və bu ikisini bizə izah edən şəriət alımlarından) öyrənmək gərəkdir. 88
- 29- İslam dini övladlara öz valideynlərinin, - hətta onlar müsəlman olmasalar belə, qayğısına qalmağı əmr edir və bunu onlara tövsiyə edir..... 94

- 30- İslam dini hər kəslə, hətta düşmənlə belə, sözdə və əməldə ədalətli olmayı əmr edir. 98
- 31- İslam dini məxluqatın hamısına yaxşılıq etməyi əmr edir və insanları gözəl əxlaq sahibi olmağa və yaxşı işlər görməyə dəvət edir. 101
- 32- İslam dini (bəşəriyyətə), doğru danışmaq, əmanəti iyiyəsinə qaytarmaq, iffəti qorumaq, həyalı olmaq, şücaətkarlıq göstərmək, var-dövlətdən yaxşı işlərə sərf etmək, səxavətli olmaq, ehtiyac və sıxıntıda olan kimsələrə yardım etmək,acların qarnını doyurmaq, qonşu ilə yaxşı rəftar etmək, qohumlarla əlaqə saxlamaq və heyvanlarla müləyim rəftar etmək kimi tərifəlayıq əxlaqi əmr edir. 103
- 33- İslam dini təmiz yemək-içməkləri halal etmişdir. Həmçinin, qəlbi, bədəni və mənzili təmiz saxlamağı əmr etmişdir. Elə buna görə də, evlənməyi halal buyurmuşdur. (Uca Allah) Öz Peyğəmbərlərinə (Allahın salavatı və salamı onların üzərinə olsun) bunu əmr etmişdir. Onlara təmiz olan hər bir şey əmr edilmişdir. 109
- 34- İslam dini, Allaha şərik qosmaq, küfr etmək, bütlərə ibadət etmək, elmsız olaraq Allah haqqında söz söyləmək, övladı öldürmək, haqsız yerə adam öldürmək, yer üzündə fəsad törətmək, sehr etmək, zahirdə və batındə murdar işlər görmək, zina etmək, Lut qövmünün əməlini etmək (burada eynicinsli əlaqələr qəsd edilir) kimi böyük günahları haram buyurmuşdur. Həmçinin, faizi (almayı, verməyi, şahid olmayı və yazmayı), habelə, ölü əti, bütlər üçün kəsilmiş əti və donuz ətini yeməyi, eləcə də, murdar və çırkin şeyləri haram

- etmişdir. Həmçinin, yetimin malını yeməyi, çəkidiə və ölçüdə aldatmağı və qohumlarla əlaqəni kəsməyi haram buyurmuşdur. Peygəmbərlərin (Allahın onlara salamı olsun) hamısı bu əməllərin haram sayılmasını yekdilliklə qəbul etmişlər. 111
- 35- İslam dini, yalan danışmaq, kələk gəlmək, əmanətə xəyanət etmək, aldatmaq, hiylə qurmaq, oğurluq etmək, təcavüz etmək, zülm etmək kimi pis əxlaqi cəhətləri və ümumiyyətlə hər bir çirkin əxlaqi qadağan edir. 117
- 36- İslam dini pul vasitəsilə görülən işləri - faizi, yaxud (birisinə) zərər vurmağı, yaxud süni şəkildə malın qiymətini qaldırmağı, yaxud zülm etməyi, yaxud kələk gəlməyi, yaxud cəmiyyətə, xalqa və fərdlərə ümumi şəkildə zərər vurmağı və onları ziyanə uğratmağı qadağan etmişdir. 124
- 37- İslam dini ağılı qorumağı əmr etmiş və şərab içmək kimi onu korlayan hər bir şeyi haram buyurmuşdur. Ağılin dərəcəsini yüksəltmiş, onu mükəlləf etmiş, üstəlik, onu xurafatın və büt pərəstliyin zəncirlərindən azad etmişdir. İslam dinində müəyyən bir təbəqəyə məxsus olan nə bir sərr, nə də əhkamlar vardır. İslam əhkamlarının və qanunlarının hamısı doğru-düzgün dərk edən ağıla müvafiqdir. Bu da, ədalət və hikməti əks etdirir. 127
- 38- Əgər batıl dinlərə tabe olan kimsələr, bu dinlərdə olan ziddiyətləri və ağılin qəbul etmədiyi məsələləri araşdırıb öyrənməsələr, o dinləri təbliğ edən kimsələr, öz tabeçiliklərində olanlara, dinin ağıldan daha yüksəkdə durduğunu və ağılin heç bir vəchlə dini məsələləri dərk edə bilmədiyini deyəcəklər. Halbuki İslam, dinin ağılin yolunu işıqlandıran bir nur olduğunu bildirir. Batıl dinlərə

- qulluq edənlər istəyirlər ki, insan öz ağılnı işlətməyib onlara tabe olsun. İslam dini isə, insandan ağılnı işlətməyi tələb edir ki, həqiqətləri olduğu kimi dərk edə bilsin..... 130
- 39- İslam dini səhih elmi uca tutur və nəfsi istəklərdən uzaq olan elmi araşdırırmalarla məşğul olmağa təşviq edir. Habelə, həm özümüzə, həm də ətrafımızda olanlara nəzər salmağa və bu haqda düşünməyə dəvət edir. Səhih elmi araşdırırmaların nəticələri, İslama zidd ola bilməz 132
- 40- Allah, yalnız Ona iman gətirən, Ona itaət edən və peyğəmbərlərinin (Allahın salavatı və salamı onların üzərinə olsun) dediklərini təsdiqləyən kimsənin əməllərini qəbul edər və ona bu əməllərinin mükafatını verər. Allah yalnız Öz şəriətinə müvafiq olan ibadətləri qəbul edir. Necə ola bilər ki, insan Allaha küfr etsin, sonra da buna görə Ondan mükafat gözləsin?! Allah, insanlardan, peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) hamısına iman gətirməyən, habelə, Muhəmmədin Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) olduğuna iman gətirməyən heç bir kimsənin iman gətirməsini qəbul etmir. 135
- 41- İlahi risalələrin hamısının hədəfi budur ki, insanı ucaltsın və beləliklə də o, aləmlərin Rəbbi olan Allahın ixləslə bəndəsi olsun, habelə, onu insana, yaxud maddiyata, yaxud da xurafata tapınmaqdan xilas etsin. Göründüyüüz kimi, İslam dini şəxsiyyətləri müqəddəs tutmur, onlara öz dəyərlərindən artıq dəyər vermir və onları ilahiləşdirmir..... 138

- 42- Allah İslam dinində tövbə etməyi buyurmuşdur. Bu, insanın Öz Rəbbinə üz tutub bağışlanma diləməsi və günahları tərk etməsidir. İslam dini əvvəlki günahların hamisini silir, tövbə etdikdə bütün əvvəlki günahlar silinib gedir və beləliklə də insanlar qarşısna çıxıb xətaları etiraf etməyə gərək yoxdur. (Yalnız qul haqları istisnadır. Əgər günah qul haqları ilə əlaqəlidirsə və ya insanlara xətalı məlumatlar çatdırıbsa, doğrununu bəyan edib halalliq alması lazımdır)..... 141
- 43- İslam dinində insanla Allah arasında birbaşa əlaqə qurulur və kimsənin də, səninlə Allah arasında vasitəçi olmasına ehtiyac qalmır. İslam dini bizə, bəşəriyyətdən kimsəni ilah qəbul etməyi, yaxud onları rübübiyyətdə və ya uluhiyyətdə Allaha şərik qosmağı qadağan edir. . 143
- 44- Bu kitabın axırında qeyd etmək istəyirik ki, insanlar müxtəlif zamanlarda, müxtəlif qövmlərdə və müxtəlif ölkələrdə yaşadıqlarına görə, hətta insanlar toplumlarının hamisının fikirləri və məqsədləri müxtəlif olduğuna, ətraf mühitin və əməllərin fərqli olduğuna görə, onları doğru yola yönəldəcək öndərin, onları birləşdirəcək qanunların və onlara himayədarlıq edəcək rəhbərin olması zəruridir. Möhtərəm Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) Pak və Müqəddəs Allah nazil etdiyi vəhyə tabe olaraq insanları xeyrə və doğru yola yönəldər, onları Allahın qanunları üzərində cəm edər və onların arasında haqq ilə (Allahın kitabı ilə) hökm verərdilər. Beləcə, onlar o elçilərin buyuruqlarını yerinə yetirdikləri və ilahi risalələrin nazil olduğu dövrlərə yaxın olduqları müddətcə, işləri yoluna qoyulardı. Allah o risalələrin hamisini, Muhəmməd

Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərməklə sona çatdırdı, bu risalənin (Qiyamətədək) qalacağına qərar verdi və onu, insanları doğru yola yönəldən rəhbər, rəhmət, nur və Allahın hüzuruna aparıb çıxardan yol göstəricisi etdi. 145

45- Elə buna görə də, ey insan, səni, səmimi-qəlblə, (şəriətə muxalif olan) təqlid və adətlərdən uzaq duraraq Allaha ibadət və itaət etməyə dəvət edirəm. Bil ki, sən ölükdən sonra Rəbbinin hüzuruna qayıdacaqsan. Elə isə bir özünə, bir də ətraf aləmə bax və İslami qəbul et ki, həm bu dünyada həm də axırtdə xoşbəxt olasan. Və əgər İslam dinini qəbul etmək istəsən, sənə sadəcə Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Onun Rəsulu olduğuna şəhadət gətirməyin, Allahdan başqa ibadət edilən hər bir ilahdan uzaqlaşmağın yetər. Habelə, iman gətirməliyik ki, Allah qəbirlərdə olanları dirildəcək. Həmçinin, iman gətirməliyik ki, haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını və cəzasını) almaq haqdır. Əgər bu şəhadəti gətirsən, müsəlman olarsan. Bundan sonra sən Allaha, Onun buyurduğu şəkildə ibadət etməli - namaz qılmalı, zəkat verməli, oruc tutmalı və imkan daxilində həcc ziyarətini yerinə yetirməlisən..... 147

Get to Know about Islam

in More Than **100** Languages



موسوعة الأدلة والتصرية
HadeethEnc.com



Encyclopedia of the
Translations of the Prophetic
Hadiths and their
Commentaries



IslamHouse.com



A Comprehensive Reference
for Introducing Islam in the
World's Languages



موسوعة القرآن الكريم
QuranEnc.com



Encyclopedia of the
Translations of the Meanings
and Interpretations of the
Noble Qur'an



ما يسع أطفال المسلمين جهله
kids.islamenc.com



The Platform of What Muslim
Children Must Know



موسوعة المحتوى الإسلامي
IslamEnc.com



A Selection of the Translated
Islamic Content



بيان الإسلام
byenah.com



A Simplified Gateway for
Introducing Islam and
Learning its Rulings



Islamic Content Service
Association in Languages

Da'wah, Guidance, and Community
Awareness Association in Rabwah





978-603-8412-14-5



Az180